

MƏZAHİR TƏHMƏZOV

# KƏLBƏCƏR




Ensiklopedik məlumatlar



Toponimlər\*fotoşəkillər\*xəritələr





### **Məzahir Oruc oğlu Təhməzov**

1958-ci ildə Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olmuşdur.  
1982 - 87- ci illərdə Moskvada Ümumittifaq Hüquq institutunu bitirmişdir.  
2 - ci dərəcəli hüquqşunasdır.

26.85(5Axe) ya 2

T 43

# Kəlbəcər

♦ Ensiklopedik məlumatlar ♦

♦ Toponimlər-fotoşəkillər-xəritələr ♦



Bakı-2008

F. Kocərli adına  
Azərbaycan Dövlət Uşaq  
KİTABXANASI  
iNV. № 51961

Baş redaktor və ön sözün müəllifi:

Əlövsət Ağalarov

Redaktorlar: Əlövsət Misiroğlu

İlham Məmmədli

Elmi məsləhətçilər:

Vaqif Gülmurad oğlu Ramazanov - geologiya-mineralogiya elmləri doktoru, professor.

Zəki Abdulla oğlu Vəliyev - geologiya-mineralogiya elmləri namizədi, dosent.

T-53 Məzahir Oruc oğlu Təhməzov. Kəlbəcər: Ensiklopedik məlumatlar-toponimlər – fotosəkillər – xəritələr. Bakı, Azərnəşr, 2008. 400 səh.

Bu kitabda Kəlbəcərin qısa ensiklopedik fiziki-coğrafi məlumatları, faydalı qazıntıları, filiz yataqları və filiz mədənləri haqqında məlumatlar, bəzi yer adlarının toponimləri, Kəlbəcər təbiətini əks etdirən fotosəkillər, kəndlərin sxematik inzibati-ərazi xəritələri daxil edilmişdir. Kitabda uzun illər Kəlbəcərin faydalı qazıntılarının və filiz yataqlarının kəşf edilməsində əməkləri olan bir sıra geoloqlar haqqında qısa məlumat verilir.

Kitabın 2-ci hissəsində 1993-cü il Kəlbəcər faciəsi-Kəlbəcərin erməni faşist qoşunları tərəfindən işgal edilməsi haqqında qısa məlumat verilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

T- 53 4502020000  
M-651 (07) 2008 qrifli nəşr

Kitab əslən Kəlbəcərli Xəqani İsmayılov oğlu Kazimov, Vidadi İbrahim oğlu Mürsəlov və müəllifin şəxsi maliyyə vəsaitləri hesabına çap edilmişdir.

Əslən Kəlbəcərli Mahir Əmiraslan oğlu Cabbarov və Həqiqət Nadir qızı Rəhimli kitabın kompüterdə yiğilmasında maliyyə köməkdarlığı etmişlər.

**Yuxarıda adları çəkilən şəxslərə müəllif öz minnətdarlığını bildirir.**

## ÖN SÖZ ƏVƏZİ

Bəzən adama elə gəlir ki, hər hadisəni, hər olayı müəyyən zaman müddəti unutdurur, ən azı dumanlı xatirəyə çevirir. Əslində elə belədir. Hər birimizin həyatında baş verən ağır hallar—ölüm-itim, ayrıılıq, nə bilim, daha hansı dəhşətli hadisələr—üstündən illər keçdikcə qismən də olsa, ya yaddan çıxır, ya da dəhşətin şiddətini azaldır, adamın dərdini yüngülləşdirir. Buna heç kimin şübhəsi yox... Amma başımıza gələn, gətirilən, elə bir cahansüməl dəhşət var ki, illər yox, qərinələr keçə də nəinki unudulur, əksinə, getdikcə daha çox yandırıb-yaxır, daha artıq dəndlərə mübtəla edir. Qarşımızdakı kitabı oxuyanda bu mülahizələrimin dürüstlüyünə bir daha əmin oldum...

Kəlbəcər bizdən uzaqlaşdırıqca, nə yaramız sağalır, nə dərd yüngülləşir... İllər daha sürətlə bir-birini əvəzləyir, adamlar daha tez qocalırlar, daha çox qırılır: Kəlbəcər dərdinə dözməyərək...

Məzahir müəllimi çoxdan tanıyıram. Zəhmətsevərliyinin, düzlüyüünü, halallığının, prinsipiallığının dənə-dənə şahidi olmuşam. Bu dəfəki görüşümüzdə Məzahiri başqa yöndən tanımağa başladım. Torpağına, yurduna fanatikcəsinə bağlılığının, doğma Kəlbəcərinin hər daşına, ağacına, insanlarına aşırı sevgisinin şahidi oldum...

Bir dəfə yanına gələndə niyyətini bildirdi: "Kəlbəcərin kəndləri, yer adları, çayları, bulaqları haqqında ətraflı kitab hazırlamaq istəyirəm. Çox şey unudulur, o yerləri qəlbində gəzdirən adamlarımız qırılır, yox olur, gələcək nəsillərə deyiləsi sözləri toplamaq, yiyəsinə çatdırmağa çalışıram". İdeyası da, niyyəti də ürəyimcə idi. Mən də ruhlandırdım: "Çox yaxşı eləyirsən, bu iş çox ağır, amma savab işdir. Allah amanında, başla!" Xeyli get-gəllər, Azərbaycanın hər guşəsinə səpələnmiş kəlbəcərlilərlə görüşlər, ağsaqqallarla uzun-uzadı söhbətlər... Və eşitdiklərini, yazdıqlarını sistemləşdirib kitab halına salmaq... Demək asandır, amma material toplamaq, kitab yazmaq o qədər də asan deyil. Məzahirin çəkdiyi böyük zəhmət hər bir Kəlbəcərlinin yarasına

su çiləmək idi. Məzahir heç nə ummadan, heç bir "Sağ ol" gözlemədən bu işi gördü.

Əziz kəlbəcərlilər və kəlbəcərsevər oxular! Qarşınızdaki bu kitab adı kitab, müəllif təxəyyülü deyil! Bu kitab mənfur ermənilərin arxalı köpək olduqlarına görə dədə-baba torpaqlarımızı işgal etdikləri dövrdən Kəlbəcər həsrəti ilə qovrulan kəlbəcərlilərin qan yaddasıdır! Bu yaddaş silinməməlidir, ildən-ilə təkrarlanaraq gənc nəslə çatdırılmalıdır. Çatdırılmalıdır ki, qoy Kəlbəcərin nə boyda dünya olduğunu görsünlər, onun qaytarılması uğrunda mübarizəyə hazır olsunlar! O torpaqları nə ATƏT, nə BMT, nə də hər hansı xarici qüvvə bizə qaytaracaq. O torpaqları Azərbaycan xalqı, Azərbaycan dövləti qaytaracaq. Ona görə də özümüzə, xalqımıza, dövlətimizə güvənmeliyik!

Kəlbəcəri, ümumən işgal altında olan torpaqlarımızı, Qarabağı bütövlükdə qaytarmaq hər birimizin müqəddəs borcu olmalıdır. Gənc nəslə, hətta deyərdim ki, orta və yaşlı nəslə bu borcu yerinə yetirmək üçün hazırlamaq, səfərbər etmək lazımdır. Bunun üçün ilk növbədə keçmişə qayitmaq, Qarabağın tarixinə dərindən bələd olmaq, tarixi prosesləri xronoloji ardıcılıqla öyrənmək, düşmənin kim olduğunu, hansı qüvvələrə güvəndiyini nəzərə alıb böyük bir savaşa hazırlaşmaq lazımdır. Bu mənada əlimizdə olan bu kitab hamımıza hava və su kimi lazımdır. Hər bir kəlbəcəli yaddasını qurdalamalı, böyüüb-başa çatlığı kəndinin, küçəsinin şəklini, xəritəsini, yer adlarını yenidən yaddasında canlandırmalı, o yerlər üçün burnunun ucunu göynətməlidir. Məzahir müəllim də bu məqsədlə böyük bir yükün altına girmişdir. Yaddaları tərpətmək üçün, xatirələri təzələmək üçün! Xatirələr təzələndikcə, igidlər mübarizəyə, müharibəyə daha fəal hazırlanırlar. Qarabağ uğrunda mübarizə hər bir Azərbaycan oğlunun müqəddəs vəzifəsidir, o cümlədən də kəlbəcərlilərin!


Mən həmişə demişəm, deyəcəyəm də: deyirlər ki, Kəlbəcər yeraltı və yerüstü sərvətləri ilə özü boyda qızıl külçədir. Buna şübhə yox. Amma mənim üçün Kəlbəcərin adamları ən böyük sərvət, dünyanın ən dəyərli adamlarındandır!

Məzahir müəllim kitabında uzun illər Kəlbəcərin təbii sərvətlərini tədqiq etmiş, axtarış tapmış geoloqların məlumatlarına, hər kəndin ağsaqqallarının kəndləri, kəndlərdəki yer adları, bulaqları, çayları, dağları barədə verdikləri bilgilərə daha çox yer ayırmış, Kəlbəcəri mə-

cazi mənada bir daha kəlbəcərlilərə qaytarmışdır. İndi hər kəndin sakini kəndindəki yer adlarının bəlkə də çoxunu yaddasından çıxarmışdır. Bu kitab o yaddaşı bərpa edəcək, bir daha bizləri xəyalən də olsa, ora-lara aparacaqdır. Əfsuslar ki, ancaq xəyalən!.. Amma Məzahir müəllim neyləsin, biz neyləyək... Bu kitab bir qıgilcım olaraq hamının qəlbində bir ocaq qalamağa yönəlib. Oxuyun, görün, nələri itirmişik, nə boyda dünyani düşmənə vermişik!

Əziz oxucu, təbii ki, kitab tam mükəmməl, bəzi obyektiv, hətta subyektiv səbəblər ucbatından çatışmazlıqlardan xali deyil. Əminik ki, hər biriniz iradlarınızı, təkliflərinizi, əlavə bilgilərinizi müəllifə və ya-xud nəşriyyata çatdırmaqla Kəlbəcərə az da olsa xidmət edəcəksiniz. Müəllif də bu dəyərli təkliflər əsasında daha dolğun, daha mükəmməl kitabla növbəti dəfə sizlərlə görüşəcəkdir.

*Əlövsət Ağalarov*



*Bir neçə əsr yaşı olan məşhur Hacı Əhməd (Soyuqbulaq) körpüsü.*

## Müəllifdən

1993-cü il aprel ayının 2-də Kəlbəcər erməni faşist qoşunları tərəfindən işgal edildi. Rayonun ərazisindəki şəhər, qəsəbə və kəndlər viran edilərək, xarabaya çevrildi. Qədim tarixi abidələrimiz yer üzündən silindi.

Bu kitabın yazılmasında əsas məqsəd ondan ibarətdir ki, bu günkü və gələcək nəsillər unutmasınlar ki, Azərbaycanın dilbər guşələrindən biri, təbii sərvətlərlə, faydalı qazıntılarla və mineral sularla zəngin olan Kəlbəcər rayonu düşmən tərəfindən işgal edilərək xarabaya çevrilib.

Kəlbəcər əhalisinin var-dövləti, ev əşyaları işgal edilmiş ərazilərdə qaldığından, Kəlbəcərə aid olan fotosəkillər vaxtı ilə orada işləmiş geoloqlardan toplanmışdır.

Kitabda M.Qaşqayın «Tərtər çayının yuxarı sahili, İstisu kurortu ərazisi» (1955 il) və V.Ramazanovun həmmüəllif olduğu «Mis və molibden porfir yataqları» (rus dilində) kitablardakı məlumatlardan istifadə edilmişdir.

Bu kitabda eks etdirilən fotosəkillərin toplanmasında müəllifə göstərdikləri köməkdarlığa görə geoloqlar - Zəki Vəliyev, Vaqif Ramazanova, Haxverdi Haxverdiyev, Xalid Mirzəbəyova, Qambay Heydərova, Qamət Hüseynova, ixtisasca geoloq olan, «Murovdağ» cəmiyyətinin sədri Həqiqət xanım Rəhimliyə, şəkillərin kompüterdə yiğilmasında etdikləri texniki köməkdarlığa görə dizayner-kompüterçilər Nadirxanlı Nadir müəllimin nəvəsi Seymour Əlövsət oğlu Musayev, Məlik Abbas oğlu Qasımovə, Bünyad Kazımovə və Samirə dərin minnətdarlığını bildirirəm.

**Oxuların nəzərinə! Bu kitabda verilmiş mövzulara aid olan məlumatların, toponimlərin kitabın mükəmməl buraxılışına qədər müəllifə çatdırılması xahiş olunur.**

## Kəlbəcər haqqında qısa məlumat

Kəlbəcər dəniz səviyyəsindən 3000-3700 m hündürlükdə yerləşir. Sahəsi 1936 kv. km-dir. Bu rayon Azərbaycanın dilbər guşələrindən biri, ən sərvətli və varlı rayonudur. Bu ərazi təbii filiz yataqları, mineral suları, tikinti materialları, şüşə qab sənayesində istifadə olunan müxtəlif növ qum yataqları, zinyet-bəzək əşyaları hazırlamaq üçün cürbəcür qiymətli daşları, sənayedə istifadə olunan müxtəlif növ boyaları, mebel sənayesinə lazım olan qiymətli ağacları ilə bol olan məşələrlə zəngindir.

İşgala qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb texnikumu), 82 məktəb-yarı internat, 16 uşaq bağçası, 38 günü uzadılmış qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi.

Kəlbəcərin ərazisi əsasən dağlıq olduğundan və bütün istiqamətlərdə avtomobilərin hərəkəti məhdudlaşdırıldığına görə rayonun ərazisi el arasında bir neçə zonaya bölünür: 1) **Yuxarı zona;** 2) **Tutqu zonası - Zülfüqarlı - Başlıbel;** 3) **Ayrım zonası;** 4) **Qamışlı - Lev zonası;** 5) **Kəlbəcərin şərqi - Sərsəng SES-in ətrafi zona.**

**Yuxarı zonaya** rayon mərkəzindən qərbə tərəf olan ərazilər,

**Ayrım zonasına** rayonun şimal-qərb hissəsində yerləşən ərazilər,

**Qamışlı - Lev zonasına** rayonun şimal-şərqi hissəsində yerləşən ərazilər,

**Tutqu zonasına** Zülfüqarlı-Başlıbel ətrafında yerləşən ərazilər,

**Sərsəng SES-in ətrafi zonaya** Kəlbəcərin şərqi hissəsində yerləşən ərazilər daxildir.

**Dəlidəğ - Sarıyer - Keyti** istiqamətində yerləşən ərazilər çılpaq və məşəsiz dağ və düzənliklərdən ibarətdir. **Keşdək - Ayrım - Qamışlı - Tutqu** ərazilərində həm zəngin məşələr, həm də çılpaq dağlar vardır. **Sərsəng SES-in ətrafi** zəngin məşələrdən ibarətdir.

**Yuxarı zonada** yerləşən ərazilərə, kəndlərə getmək üçün ancaq Kəlbəcər-Hacıdünyamalılar (keçmiş Vəng), Hacıdünyamalılar-İstisu, Hacıdünyamalılar-Zar istiqamətlərində gedən avtomobil yollarından istifadə etmək mümkündür.

**Zülfüqarlı - Başlıbel zonasında** yerləşən ərazilərə getmək üçün qış aylarında ancaq Tuneldən, yay aylarında isə Tunel və Qaraçanlı istiqamətlərində olan dağ yollarından istifadə etmək olurdu.

**Qamışlı və Ayrım** zonalarına Ağdərə-Kəlbəcər istiqamətində gedən şos-sedən yol ayrıılır.

Kəlbəcərə başqa rayonlardan getmək üçün ancaq bir neçə yol mövcuddur. Onlardan bəziləri qış aylarında işləmir. Həmin yollar dağlardan keçdiyinə görə qış aylarında qar ilə örtülür.

**Ağdərədən** Kəlbəcərə maşın yolu Tərtər çayı boyunca gedir.

**Laçın** istiqamətində gedən yol 1988-93-cü illərdə Azərbaycan-Ermənistən müharibəsi vaxtı, Kəlbəcər mühəsirədə olarkən çəkilmişdir. Bu yol çox uzun və təhlükəlidir. Bu yol Laçın-Oğuldər-Tirkeşəvənd istiqamətində çəkilib.

**Gəncə - Xanlar - Kəlbəcər** maşın yolu Murov dağının hündür zirvəsindən keçir. Bu yol da çox təhlükəli və çətin keçiləndir. Qış aylarında Murov dağında 5-10 m hündürlüyündə qar olur. Əgər qarı vaxtında kürüməsələr maşın yolu bağlanır.

**Göyçə (Basarkeçər)** tərəfdən Kəlbəcərə bir neçə istiqamətdən maşın yolu vardır: Zod-Söyüdü-Qızıl mədəni istiqamətində, Nərimanlı-Ayrım-Dal Qılışlı istiqamətində və Basarkeçər-Yuxarı Şorca-Zəylik istiqamətində, Dərələyəz-Sarıyer-Zar istiqamətində, Cermuq-İstisu istiqamətində.

Kəlbəcər əcdadlarımızın yaşadığı qədim yaşayış məskəni olduğundan bu ərazilərdə bizim eradan əvvəl də qızıl və digər əlvan metalların istehsalı ilə məşgul olublar. Bu nəzəriyyə aşağıdakı faktlarla təsdiq edilir:

1. Tarixi yazılı mənbələrin verdiyi məlumatə görə Söyüdü-Zod qızıl mədəni qədim insanlara bizim eradan xeyli əvvəl məlum imiş. Belə ki, Yaxın Şərq, Cənubi Qafqaz, Ərəb və başqa ölkələrin ərazilərində aparılan arxeoloji qazıntılar zamanı tapılan qızıl sikkələrin analizləri subut etmişdir ki, həmin sikkələrin tərkibi Söyüdü-Zod qızıl yatagından çıxarılan qızılın tərkibi ilə eynidir.

2. XVIII əsrə yaşamış ərəb tarixçisi Yaqub Xanavi X əsrin tarixçisi Abu-Dulafa istinad edərək yazar ki, «Azərbaycanın dağları qızıl, civə, qurğun, gümüş, mərgümüş və mis ilə zəngindir. Arxeoloji qazıntılar nəticəsində 3200-3300 il bundan qabaq Söyüdü-Zod qızıl yatagından külli miqdarda qızıl əşyalar tapılmışdır».

3. Rus tarixçisi M.M.Maksimovun 1973-cü ildə verdiyi məlumatə görə Cənubi Qafqaz mis-daş və dəmir eralarının əvvəllərində böyük metallurgiya mərkezi olmuşdur. Qədim filiz biliciləri karxanaları, şurfları dağ qazmaları və relyefin quruluşuna əsaslanaraq çox ustalıqla keçmişlər. Qədim yeraltı qazmaların (lağımların, mədən dəhlizlərinin) uzunluğu Zod qızıl mədəni ərazisində 150 m - ə çatır. Mədəniyyət abidələrinin tədqiqatlarına əsaslanaraq, belə bir nəticəyə gelmək olar ki, Zod qızıl yatağının istismarı bizim eranın 3 - cü minilliyinə təsadüf edir.

4. Digər tərəfdən, Söyüdü sahəsində 1975-79, 1986-92-cü illərdə Azərbaycan geoloqları tərəfindən aparılan geoloji-kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim səxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəcik toplantıları və qızıl istehsal edən alətlər: kirkirə, kırkı tapıntıları onu subut edir ki, insanlar 4-5 min il bundan əvvəl bu ərazilərdə qızıl istehsal etmişlər. Lakin görünür sonalar qəsbkarlardan gizlətmək üçün qazma işləri dayandırılmış və mədənlər çox ustalıqla ört-basdır edilmişdir.

5. 1970-71-ci illərdə, Azərbaycan geoloqları Söyüdüçay vadisi allyuval çöküntülərinin tərkibindəki qızılın miqdarını öyrənmişlər. Bu məqsədlə onlar 23 quyu və 12 şurf qazmışlar. Müəlliflərin verdiyi məlumatə görə Söyüdüçay çöküntülərinin qalınlığı 8-10 m çatır. Onlar 5 m qalınlığında olan çöküntülərdə qızılın miqdarını hesablamışlar. Bu hesablamalara görə orada 770 kq qızıl ehtiyatı var imiş. Əgər nəzərəalsaq ki, qızıl yerin dərinliyinə çökür, onda 40 m dərinlikdə olan qızılın miqdarı 8 dəfə artıb 6 tondan çox olar.

Geoloq Zaman Məmmədovun hesablamalarına görə Söyüdü zonasında qızıl səxurları saxlayan zolaqda qızılın miqdarı 4236 kq, gümüşün miqdarı isə 2532 kq-a çatır. Deməli Söyüdü çayı ətrafında qızılın miqdarı təxminən 10 ton-dan çoxdur. 1-5 bəndlərində göstərilən məlumatları geoloq Zaman Məmmədov vermişdir.

Qızılbulaq qızıl filizi yatağında ilkin hesablamalara görə 15 ton qızıl, 20 ton gümüş, 43 min ton mis, 22 ton selen, bir neçə min ton marqan və digər əlvan metallar vardır. Bu hesablamalar 1993-cü ilə kimi, yəni Kəlbəcərin erməni qoşunlarının işgalinə kimi aparılmışdır.

Zar kəndinin cənub hissəsində-Mollabayramlı və Zivel kəndlərinin arasından axan Qaraarxac çayının üzərində qızıl istehsal edilən məntəqələr olubdur. Yaşlı sakınların söylədiklərinə görə Zardan Təbrizə qızıl yüklü dəvə karvanları işləyirmiş. Belə ki, Zar və Bəzirxana kəndlərinin ərazilərində məhlə yerləri qazılarkən sarı torpaqla dolu xeyli sayıda balaca küpələr (saxsı qablar) tapılırdı. Yerli sakınlər bu barədə məlumatsız olduqlarından, həmin sarı torpağı tullayırdılar. 1950-60-cı illərdə Zar-Bəzirxana-Keyti-Ağduzdağ istiqamətlərində aparılan geoloji kəşfiyyat işləri vaxtı məlum oldu ki, həmin küpələrdə olan sarı torpaq tam istehsal edilməmiş qızıl imiş. Qaraarxac (Serkər) çayı üzərində olan qızıl istehsal edən məntəqələrin divar qalıqları 1993-cü ilə kimi qalırdı. Bu da onu göstərir ki, bu yerlərdə qızıl istehsal edilib o zamanlar Azərbaycanın paytaxtı olan Təbriz şəhərinə göndərilmiş.

Zar kəndi tarixdə «Şəhrizər», yəni qızıl şəhəri adı ilə məşhur olub. Əfsuslar olsun ki, Azərbaycan Rusiya tərəfindən işgal ediləndən sonra Azərbaycanın ərazisində hər hansı bir arxeoloji-elmi tədqiqat aparılmasına yol verilməyib. Ona görə də Kəlbəcər ərazisinin arxeoloji tədqiqi mümkün olmayıb Rus məmurları ancaq xalqın var-dövlətini talan edib Moskvaya göndərməklə məşğul olublar.

Sovetlər İttifaqı zamanı 1950-1991-ci illərdə Kəlbəcərin ərazisində qızıl, civə, mis, molibden və başqa əlvan metallar istehsal edilib, Azərbaycanın büdcəsinə daxil edilmədən birbaşa Moskvaya göndərilirdi. Həmin metalların istehsalı prosesində yaranan kimyəvi tullantılar isə yerli əhaliyə ölçüyəgəlməz ziyan vurdu.

Kəlbəcərin qədim yaşayış məskəni olmasını sübut edən yüzlərlə tarixi faktlar var. Bəzirxanada bəzir yağı istehsal etmək üçün istifadə olunan bəzir daşları və dəyirmanın divarları 1970-ci illərə kimi qalırdı. Həmin daşlar sonralar sindiriləb divar daşı kimi istifadə edildi. Kənddəki qədim dəyirman isə 1993-cü ilə kimi qalırdı. Zar, Bəzirxana və başqa kəndlərdə evlərin himləri (özülləri) qazılarkən qədim alban qəbirləri aşkar edilirdi. Həmin qəbirlərdə insan sümükləri ilə birlikdə həmin insanlara məxsus müxtəlif əşyalar, alətlər tapılırdı.

Bəylik kəndində çox sayıda bəy yaşadığından elə kəndə də Bəylik adı verilib. (Gəray bəy, Həmid bəy, Xosrov bəy, Cavad bəy, Rüstəm bəy, Firudin bəy, Pirməmməd bəy və başqaları). Kəndin ərazisindəki abidələr tarixçilərin bildirdiklərinə görə 14-15-ci əsrlərə aid olub. Kənd qəbirstanlığında qəbirüstü daşlar kəndin ərazisində olan qranodiorit tərkibli daşlardan düzəldilmişdi. Qəbirstanlıqda qranit daşlardan yonulmuş at, qoç heykəlləri, sandıqlar, ayrı-ayrı üstü yazılı qədimi daş abidəleri 1993-cü ilə kimi qorunub saxlanılırdı.

Almalıq kəndinin yerləşdiyi ərazidə üzərində alban hərfləri ilə yazılmış müxtəlif növ bəzəkli daşlar, abidələr, vardi.

Mollabayramlı kəndinin «Dəhnə kahası» adlanan ərazisinin kahalarında qədim insanların yaşayış məskəni olmasını sübut edən saysız-hesabsız maddi sübutlar vardı. Həmin kahalar əl alətləri ilə düzəldilmişdir. Divarlarında ev heyvanlarının təsviri çəkilmiş yaşayış otaqları, alət və başqa təsərrüfat işlərində istifadə edilən əşyalar saxlamaq üçün əlavə otaqlar mövcud idi. «Məhərrəm ölü» adlanan ərazidəki bulağın yanında qədim alban hərfləri ilə bəzədilmiş (yazılmış) böyük bir daş vadi. El aqsaqqallarının dediklərinə görə bura ziyarətgah yeri imiş.

1950-60-cı illərdə Dəlidəğin ətəyində, Pəri çinqılında, Sariyer-Alagöllər ərazisində, Yüzbulaq ətrafında və başqa ərazilərdə üzərində alban yazıları olan

heyvan və başqa canlılar təsvir edilmiş tarixi abidələr aşkar edilmişdi. Bu abidələri dağda qoyun otaran çobanlar aşkar etmişdi. Arxeoloji tədqiqatlara əsasən, bu tarixi abidələr bizim eramızdan əvvəl 4-5-ci əsrlərə təsadüf edirdi.

Xudavəng kəndində bu günə kimi qorunub saxlanılmış alban kilsələri də bu ərazilərin qədimdən məskunlaşmasına əyani bir sübutdur.

Xudavəng kəndi ərazisində olan alban kilsələrinin divarları bir neçə qatdan ibarətdir. Divarın üst qatında mənbəyi məlum olmayan yazılar rast gəlinir. Divarın üst qatı söküldən sonra içəri qatın üzərində alban hərfləri ilə yazılmış sözələr və daş üzərində albanlara məxsus olan xaçlarla bəzədilmiş abidələrdən ibarət olan qalanın əsl divar qatı görünür. Divarın üst qatı diqqətlə araşdırıldıqdan sonra məlum olmuşdur ki, həmin üst qat XIX əsrin axırı, XX əsrin əvvəlində mənfur düşmənlər tərəfindən alban kilsələrinin izini itirmək üçün tikilmişdir.

Zar kəndinin altında bir neçə qədimi mədən lağımları (dəhlizləri) mövcud idi.

Kəlbəcərin bəzi kəndlərinin (Zar, Bəzixana, Zəylik, Xudavəng və başqa kəndlərin) ərazilərində torpağın altından qızıl sikkələrlə və daş-qasıla bəzədilmiş qızıl zinyət əşyaları ilə dolu olan küpə-dəfinələr tapılırdı. Torpağın altından qızıl və zinyət əşyalarının tapılması bir neçə nöqteyi-nəzərdən izah edilə bilər. Belə ki, 1980-ci illərdə Zar kəndində məhələ yerindən 50x100x80 sm ölçündə bir ədəd üstü əski əlibası ilə yazılmış daş tapılmışdır.

Zarın şimal tərəfində Hopurluya gedən piyada el yolu ilə üzbəüz ucurumda əlçatmaz kahalar var. Həmin kahalardan insan qəbirləri (sümüklər skilet şəklində olurdu) aşkar edilirdi. Bu onu göstərir ki, həmin yerlərdə yaşayan əhali ya hər hansı bir silahlı münaqişə vaxtı öz qızıl pul və zinyət əşyalarını küpələrə doldurub torpağa basdırıb, ya başqa yerlərə qaçıblar, sonralar öz evlərinə qayıda bilməyiblər, ya da kahalarda uzun müddət gizlənərək sonda acliqdan həlak olublar.

Digər bir ehtimala görə, ola bilsin ki, əhali öz qızıl və zinyət əşyalarını o dövrə saxsı qablarda saxlayırmışlar. Hər hansı bir təbii fəlakət nəticəsində, əhali məhv olub, evlər uçulub dağılıb, həmin küpələr torpağın altında qalıbdır. Ancaq 1-ci variant, yəni silahlı münaqişə daha çox ağlabatandır.

Belə bir faciə 1993-cü ilin aprel ayının 2-də Kəlbəcərin erməni qoşunları tərəfindən işgal edilməsi ilə təkrar olundu. Əhalinin yüz illərlə yığıb topladığı var-dövlət, ev əşyaları işgal edilmiş ərazilərdə qaldı. Adamlar ancaq öz canlarını qurtara bildilər. Bu hadisə zamanı da ola bilsin ki, kimin qızıl və zinyət əşyaları vadisa ya evlərində qalıb düşmən əlinə keçdi, ya da torpağın altında basdırılıbdır.

Kəlbəcər ərazicə dağlıq və iqlim şəraiti sərt olduğundan, burada əhalinin əsas məşğiliyyəti heyvandarlıq idi. Rayonda arıcılıq təsərrüfatı da yüksək inkişaf

etmişdir. Ayrıca arıcılıq sovxozu vardı. Burada istehsal edilən balın keyfiyyəti çox yüksək idi və bəlkə də keyfiyyətinə görə dünyada birinci yerdə dururdu.

Son illər bəzi kəndlərin ərazisində tütün də əkilirdi.

Əksəriyyət kəndlərdə kartof, kələm və digər tərəvəz məhsulları əkib-becərirdilər. Külli miqdarda məhsul verən meyvə ağacları vardı. Burada yetişən meyvələrin tamı çox yüksək keyfiyyətə malik idi.

Tərtər çayı üzərində tikilmiş Sərsəng su anbarı həm elektrik enerjisi verirdi, həm də Qarabağın və aran rayonlarının susuz düzənliliklərini suvarmaq üçün istifadə edilirdi.

Rayonun ərazisi böyük olduğundan Sarıyer, Murov, Keyti və Dəlidağın sahələri yay aylarında mal-qoyunun yaylaması üçün Azərbaycanın 30-a yaxın rayonların ıstsəfidəsinə verilirdi. Bunun əvəzində Bərdə, Salyan, İmişli və Ağcabədi rayonlarında Kəlbəcər heyvandarlarına qışlaq yerləri ayrılmışdı.

Yayın istiləri başlayanda, iyun-sentyabr ayları Azərbaycanın əksər rayonlarından çox sayıda əhali yaylamaq üçün Kəlbəcərə gəlirdi. İstirahətə gələn əhalinin əsas düşərgə yerləri İstisu, Taxta düzü, Ceyran bulağı, Tutqu zonası və Tərtər çayı boyunca olan düzəngah sahələr idi.

Bəzi tətqiqtçilərin ehtimalına görə 1993-cü il işgalinə qədər Kəlbəcərdə məskunlaşan əhali təxminən 400-500 il bundan qabaq, yəni 14-15-ci əsrlərdə burada məskunlaşmışdır.

Kəlbəcərdə bu dövrə ilk məskunlaşanlar Zəylik kəndində Alpana adlı bir nəfər, rayon mərkəzində (Kəlbəcərdə) məskunlaşanlar isə Məmməd uşağı tayfası olub.

Kəlbəcər həm də məşhur aşiq və şairlər məskənidir. Burada yaşayan əhalinin demək olar ki, böyük əksəriyyəti şeir yazmaq istedadına malikdir. Dağlardan bulaq suyu sözülen kimi, Kəlbəcərlilərin sinəsindən də söz bulaq kimi axırdı. Kəlbəcərin el şairlərinin və aşıqlarının adlarını saymaqla qurtaran deyildir. Bura da həmçinin məşhur, demək olar ki, hər bir sahədə əvəzedilməz sənətkarlar var idi.

Kəlbəcərin bəzi məşhur şair və aşıqlarından aşağıdakılardı göstərmək olar:

**Şairlər:** Aşıq Bəsti (şair-aşıq), Ənvər Rza, Məmməd Aslan, Bəhmən Vətənoğlu, Salman Uəurluyev, Sücaət, Yaqub və Əyyub qardaşları, Mehdiyan İbrahimov, İdris Verdiyev, Şamil Əsgərov, Dəmirçi Abbas, Mirsəyyaf Zamanlı, Adil Cəmil, Məhəbbət Kəlbəcəli, Ələmdar Cabbarlı, Sönməz Ələkbər və b.

**Saz aşıqları:** Aşıq Bəsti, Aşıq Qurban, Aşıq Şəmşir, Aşıq Xalıqverdi, Qəmkeş Allahverdi (aşıq - şair), Qardaşan Mehdiyev, Aşıq Əhliman, Aşıq Firdi, Aşıq İmran Başlibelli və b.

**Zurna-balaban aşıqları:** Aşıq Bədəl, Aşıq Şavağat, Aşıq Seyfəddin, Aşıq Salman, Aşıq Sədi və b.

Aşağıda Kəlbəcərin söz sənətkarlarının bir neçəsinin şeirləri verilir

### Ağdabanlı şair Qurban

#### Gülərmis

Baxın bu fələyin rüzigarına,  
Əyyam xoş dolansa, dövran gülərmış.  
Könül, qubarlanma gənci-varına,  
Bağlar bar verəndə, bağman gülərmış.

Qorx o gündən dövlət, var azalanda,  
Dadlanar dağlardan qar azalanda.  
Namus əldən gedib, ar azalanda,  
Dil danışib, həcvi-hədyan gülərmış.

Arif məclisinə tərsa gəlməsin,  
Xəstə şəfa bulmaz, tərsa gəlməsin.  
Nə çarx əysin, nə iş tərsə gəlməsin,  
Çarx əysə loğmana, nadan gülərmış.

Kələf dolaşanda, bir ucalanda,  
Baxtın bir yatanda, bir ucalanda.  
Bir misal çəkərlər qurd qocalanda,  
Yorulsa köhlənə madyan gülərmış.

Qurban, qəm eyləmə, kərəm kanı var,  
Adil zalim olmaz, haqq divanı var.  
Endirər, qaldırar nərdivanı var,  
Enən ağlayarmış, qalxan gülərmış.

## **Dağların**

Loğman nəfəslidir, yaxşı et nəzər,  
Şəfali, çeşməli, sulu dağların.

Dillərdə söylənən cənnətə bənzər,  
Vəsf olunsa ərzi-halı dağların.

Çox şahlar əmr etmiş o baş əyməmiş,  
Nə təslim olmamış, qəlbə dəyməmiş.  
Yada satılmamış, pula uymamış,  
Ellərə bağlılı beli dağların.

Göylərdən min cürə alıb bərəkət,  
Bir kəsin yanında deyil xəcalət.  
Halal süfrəsindən paylayır nemət,  
Hətəm saxalıdı əli dağların.

Murov, Kəpəz, Keyti, Dəlidag, Qoşqar,  
Zər-ziba geyinir gələndə bahar.  
Səyyadı yorulmur edəndə şikar,  
Bəzən ayrı salır, yolu dağların.

Fərhad sinəsinə vurub düşəri,  
Qəlbi yaralıdı o vaxtdan bəri,  
Qurban vəsf eyləyib yazdı dəftəri,  
Nəvəlik borcudu ulu dağların.

## **Aşıq Şəmşir**

### **Nar ola bilməz**

Oddan kül törəyər-atalar demiş,  
Hər daşda qıgilcım, nar ola bilməz.  
Tərlan yumurtasın qarğı bəsləsə,  
İtirməz əslini, Sar ola bilməz.

Sevməsə bir insan elmi, sənəti,  
Bilməz ona desən yüz nəsihəti,  
Boran yağdırmaqdı qışın adəti,  
Gül açar baharda qar ola bilməz.

Eli üçün özünü etməyən nökər,  
Bütün ömrü boyu ahu-zar çəkər.  
Ağlayar, gözündən qanlı yaş tökər,  
O kəsdə fərasət var ola bilməz.

Ustad oğlu olsa ustاد yaxşıdı,  
Şəmşirəm, əyilməz polad yaxşıdı,  
Yüz haram qazancdan savad yaxşıdı,  
Onun kimi yoldaş, yar ola bilməz.

## **Demə-demə**

Sirrə möhkəm olur xilqəti halal,  
Nakəsə, namərdə söz demə, demə.  
Sirrini faş edər, eşidər aləm,  
Xainə dərdini tez demə, demə.  
Əşli-nəslini gəz, zatını yoxla,  
Lütfü təmizdirsə nə desə haqla.  
Xəbisdən sözünü örtülü saxla,  
Salmasın elminə iz, demə, demə.

Hədər uçub yüngül etmə pərini,  
Hərcayı sözlərə vermə sərini.  
Ürəyin atlansa vermə sərrini,  
Heç vaxt yaxşıya da pis demə, demə.



## Məmməd Aslan

### Yurd itirən bay olmaz

İçim yanar həsrətdən,  
Bağrımda köz Kəlbəcər.  
Gördüyü fəlakətdən  
Ağlar göz-göz Kəlbəcər.

Xəyanətlə vurulan,  
Öz odunda qovrulan,  
Al qanımda qırılan  
Dərdi dəniz Kəlbəcər.

Ağ saraylar viranə,  
Yüz il təslim bir ana...  
Məlhəm qoymaz yarana,  
Dünya bumbuz, Kəlbəcər.

Məndə sevinc arama,  
Dünya saxta, qurama...  
Qan fişqıran yarama  
Səpilən duz Kəlbəcər.

Dağ çökdürən cəbrimsən,  
Can çəkişən səbrimsən,  
Qazılmamış qəbrimsən,  
Dərdimdə üz, Kəlbəcər.

Dikəl qəfil qarşıma,  
Axna, tökül başıma!  
Daş vermə başdaşıma,  
Qalmasın iz, Kəlbəcər.

İbrət odu: göz görə!  
Görəmmədik yüz kərə...  
Nifrət yağdır bizlərə  
Gecə-gündüz, Kəlbəcər.

Bu, axır zamandımı?!  
Aman! Əl-amandımı?!  
Yaxşımı, yamandımı  
Halın bizsiz, Kəlbəcər?!

Qarlı qısa dözmürdün,  
Dağa-daşa dözmürdün,  
Bərkə-boşa dözmürdün,  
Gəl, indi döz, Kəlbəcər!

Nə dağdı Allah çəkdi,  
Dağ üstündən dağ çəkdi...  
Dədə Şəmşir ah çəkdi,  
Yandı söz-söz, Kəlbəcər.

Çilikləndi büllur saz,  
Getdi ruhunda avaz...  
O Kəlbəcər qayıtmaz,  
Qayıtsa yüz Kəlbəcər.

Yurd itirən bay olmaz,  
Dərddən-qəmdən ayılmaz!  
Bir daşına tay olmaz  
Kürreyi-ərz, Kəlbəcər!

## Bəhmən Vətənoğlu

### Kəlbəcərdə qalıbdı

Daha gözüm yoxdur dünya varında,  
Xanimanım Kəlbəcərdə qalıbdı.  
O yerlərdən elim-günüm köçəndə,  
Din-imanım Kəlbəcərdə qalıbdı.

Dünya məndən ötrü zülmətlərə tay,  
Həyatın qapısı bağlı bir saray.  
Görünmür gözümə nə günəş, nə ay,  
Asimanım Kəlbəcərdə qalıbdı.

Durmuşam ölümlə pəncə-pəncədə,  
Əriyir varlığım bu işgəncədə.  
Quruca cismimdi gəzən Gəncədə,  
Bütöv canım Kəlbəcərdə qalıbdı.

## Sücaət

### Kəlbəcər

Mənim ürəyimdi, mənim canımdı,  
Düşmən süngüsünə keçən Kəlbəcər!  
İndi ondan-bundan «qiymət» gözləyir,  
Aqili nadandan seçən Kəlbəcər.

Tətər qəmli-qəmli axar, sizildar,  
Dağlar gözlərini sıxar, sizildar.  
Dağılmış evlərə baxar, sizildar,  
Əsir düşüb, zəhər içən Kəlbəcər.

Sücaət, neyləyək? baxt belə baxtdı,  
Darıxma, hər şeyi həll edən vaxtdı.  
Bir gün gülə-gülə qayıdacaqdır,  
Ağlaya-ağlaya köçən Kəlbəcər.

### Ağlayır

Canım Vətən, axır qaldın yadımı?  
Görən dağlar saxlayırmı sədəmi?  
Görmüşük ki, dərd ağladar adamı,  
Dərdə bax ki, mənim dərdim ağlayır.

Oba gedir, oymaq gedir, el gedir,  
Çəmən gedir, çiçək gedir, gül gedir,  
Bu tərəfdə gözlərimdən yaş gedir,  
O tərəfdə yuvam, yurdum ağlayır.

Sücaət, ürəyim bir qırılan sim,  
Nələr çəkdiyimi kim anlayar, kim?  
Nəfəsim təngidi dözə bilmədim,  
Yatdım, yuxuda da gördüm ağlayır.

## Çağırır

Ay Kəlbəcər eli, qeyrət vaxtadır,  
Vətən oğul deyib sizi çağırır.  
«Yanıq Kərəmi»yə bürünüb qalan  
O Dədə Şəmşirin sazi çağırır!

Nəğmə donub bulaqların dilində,  
Rəngi solub çıçəyin də, gülün də.  
Düşmən qucağında, düşmən əlində,  
Çırpinan gəlini, qızı çağırır.

Dəndləri saymayaq, dərdimiz çoxdu,  
Sücaət, çatıbdır intiqam vaxtı!  
Bizim dayanmağa haqqımız yoxdu.  
Tək qalan məzarlar bizi çağırır.

## Qənbər Şəmşir oğlu

### Kəlbəcər eli

Düşmən tapdağında inildəsə də,  
İşqli bir gözdü Kəlbəcər eli.  
Müqəddəsdir məssəvi də, dini də,  
Məbəddi, məxəsdi Kəlbəcər eli.

Axtara-axtara dolan hər yanı,  
Yaxşını-yamanı seç, dürüst tanı.  
Sədaqə yolunda qoyandı canı  
Sadiqdi, həm düzdü Kəlbəcər eli.

Ləzzət var, sərvət var şirin dilində,  
Abır-ismət qalıb qızda, gəlində.  
Dostların yanında, düşmən öündə,  
Başı uca gəzdi Kəlbəcər eli.

Qoy ağız büzməsin hər yoldan ötən,  
Dostuna dost olub, düşmənə düşmən.  
Kimsəni sinasan dəqiq görərsən,  
Qılınç tək bir üzdü Kəlbəcər eli.

Bu elin uzaq keçmişə vardır,  
Qaydası, adəti daim yaşadı.  
Diləyə gəlsələr xeyir apardı,  
Dünyaya əvəzdi Kəlbəcər eli.

Eşit dediyimi, yaxşı qulaq as,  
Əgər dost dedisə xəyanət olmaz.  
Sözü də almazdı, özü də almaz.  
Əbədi ölməzdi Kəlbəcər eli.

Zəhər edib namərdlərin aşını,  
Siləcəkdir gözlərinin yaşını.  
Bir gün görərsiniz düşmən başını,  
Yumruğu ilə əzdi Kəlbəcər eli.

### Əlövsət Misiroğlu (Çovdar kəndi)

#### Kəlbəcər

Həsrətinlə yaşayıram, yazıram,  
Torpağına can atıram Kəlbəcər!  
Neçə yaylaq, neçə aran gəzmişəm,  
O yerlərə oxşatmıram Kəlbəcər!

Təkcə İstisuyun dünyaya bəsdi,  
Onun da qədrini kimsə bilməzdi.  
Bu tale-qisməti xalq gözləməzdi,  
Bircə damcı tapamıram Kəlbəcər!

Yayda can atardı ellər dağlara,  
Demə səs salırlar sellər dağlara.  
Yaraşmış gül, çiçəklər dağlara!  
Satanı yox, alammıram Kəlbəcər!

Qəribəm şəhərdə, qərib yaşaram,  
Vətən üçün həsrət çəkib yaşaram.  
Əlövsətəm, sülh gözləyib yaşaram,  
Yaxın vaxtda qayıdaram, Kəlbəcər!

#### Gözlərim

Könlüm elə kövrək olub, dindirmə,  
Əlli yerdən yaş tökəcək gözlərim.  
Neçə ildir vətəninə gedəmmir.  
Belə getsə nə edəcək gözlərim?  
Əlli yerdən yaş tökəcək gözlərim.

Hamı gözləyirik qurtarar dava,  
Dağilar buludlar açılar hava.  
Yenə yol gedərik üzü Murova.  
Axıracan gözləyəcək gözlərim,  
Əlli yerdən yaş tökəcək gözlərim.

Düşmüsəm elimdən obamdan uzaq,  
Vətəndə, vətənə olmuşam qonaq,  
Sülh bağlama el obaya qayıdaq,  
Görün nələr sevinəcək gözlərim,  
Əlli yerdən yaş tökəcək gözlərim.

Müharibə yara vurub qəlbimə,  
Əlövsətin çarə edin dərdinə.  
Hansı günü qayıdacam kəndimə?  
Torpağına su səpəcək gözlərim.  
Əlli yerdən yaş tökəcək gözlərim.

## Mirsəyyaf Zamanlı

### Ata yurdum Kəlbəcərim

Qan süzülən bulaqları gözüm də,  
Həsrətinin cığırları üzüm də,  
Necə tapdım bu dözümü özüm də?  
Dəlidağım, ləlim, zərim-  
Ata yurdum Kəlbəcərim!

Qayasında naxış qoyub gəlmisəm,  
Yamacında baxış qoyub gəlmisəm,  
Nur götirən yağış qoyub gəlmisəm,  
El-obası dərbədərim-  
Ata yurdum Kəlbəcərim!

Yurd daşının altındadı ürəyim,  
Qismət olmur gedim ona bir dəyim.  
Qolu bağlı, yolu bağlı neyləyim?  
İstisuyum, Xan Tərtərim –  
Ata yurdum Kəlbəcərim!

Sinəmdəki iniltidi, ya səsdi,  
Ayağımı yaylaqlardan nə kəsdi?  
Mirsəyyafa dünya sənsiz qəfəsdi,  
Dərd əlindən birtəhərim-  
Ata yurdum Kəlbəcərim!

## Adil Cəmil

### Qarlı qış gecəsi

Bu gecə yuxuma Kəlbəcər girib,  
Bu gecə gördüyüm yuxu üzüyür.  
Qərib məzarlara qar yağır indi-  
Nənəmin, babamın ruhu üzüyür.

Yaxşı bilirəm ki, belə havada,  
Qardı, sırsıradı, girovdu yurdum.  
Kiminsə günahı-mənim faciəm,  
Yağılar əlində girovdu yurdum.

Ciçəkli göllərim, güllü çəmənim,  
Zümrüt meşələrim viranə qalıb.  
Murovun qaşında buz-heykəl olub,  
Körpəsi köksündə bir ana qalıb.

Bu qış mənim qışım, baharım gəlməz,  
Bu qar mənim qarım-yağır beləcə.  
Ayrılıq uzanır, ürək usanır,  
Ömrün fəsilləri axır beləcə.

Açılan sabahlar açmır eynimi,  
Səsi qulağında yetim ruhların.  
İlahi məni də ruha çevir ki,  
Gedim görüşünə, gedim ruhların.

Bu gecə yuxuma Kəlbəcər girib,  
Bu gecə gördüyüm yuxu üzüyür.  
Qərib məzarlara qar yağır indi-  
Nənəmin, babamın ruhu üzüyür.

## Əbdüləli Əli oğlu İbrahimov (Geşdək kəndi)

### Qalıbdır

Səndən doymamışam ay uca dağlar,  
Nərgiz, bənövşəndə gözüm qalıbdır.  
Yanı baldırğanlı gur bulaqlara  
Tərifim qalıbdır, sözüm qalıbdır.

Qartalın olmuşam cavan yaşımızda,  
Qıy vurmüşam zirvələrin başında,  
Cığırında, torpağında, daşında,  
Gənclikdən yadigar izim qalıbdır.

Ana Kəlbəcərim alınmaz qala  
Nadanlar əlində düşdün nə hala?  
Yağı düşmənlərdən qisas almağa,  
Polad tək biləyim, dizim qalıbdır.

## Ələmdar Cabbarlı

### Bir at mənziliyimş yolun, Kəlbəcər

Bir at mənziliyimş yolun, Kəlbəcər  
Gəl ki, yollanmağa bir at olmadı.  
Elə bəxtimizə kor yabı çıxdı,  
Bozat tapılmadı, Qırat olmadı.

Sənsiz şil-şikəsdır bu yurd, bu ölkə  
Qədrini bilməyən gələcək görkə.  
Haqqını yeyənlər düşünür bəlkə-  
Cəhənnəm olmadı, sirat olmadı.

Bu gün verməsə də sabah verəcək-  
Tanrı dərgahında cavab verəcək.  
Orda bircə-bircə hesab verəcək  
Baxma burda bir hesabat olmadı.

## Kənd adları

### Kəlbəcər rayon mərkəzinin ətrafında və yuxarı zonada yerləşən kəndlərin adları:

Çaykənd, Kəndyeri, Quzeyçirkin, Hacıkənd (keçmiş Sınıqkilsə), Başkənd, Boyaqlı, Birinici Milli, İkinci Milli, Üçüncü Milli, Şaplar, Allikənd, Daşbulaq (keçmiş Oktyabr kənd), Alçalı (Daşbulaq sovetliyi), Mişni, Yuxarı Ayrım, Aşağı Ayrım, Otaqlı, Dal Qılışlı, Dərəqışlaq, Barmaq Binə, Qılışlı, Alçalı (Qılışlı sovetliyi), Ağdaş, Rəhimli (keçmiş Aşağı xaç), Qasımlar (keçmiş Kilsə), İstibulaq, Göydərə, Nadirxanlı, Sarıdaş, Güneypəyə, Kaha, Alolar, Otqışlaq, Təkdam, Həsənlər, Yellicə, Armudlu, Keşdək, Məmməduşağı, Tatlar, İman binəsi (Əhmədəoglunun şamı), Aşağı Qaraçanlı, Orta Qaraçanlı, Baş Qaraçanlı, Xöləzək, Hopurlu, Şeyinli, Soyuqbulaq, Aşağı Şurtan, Orta Şurtan, Baş Şurtan, Hacıdün-yamalılar (keçmiş Vəng), Zar, Bəzirxana, Zəylik, Mollabayramlı, Zivel, Çıraq, Tövlədərə, Məmmədsəfi, İstisu (qəsəbə).

**Qamışlı-Lev zonasında yerləşən kəndlər:** Qamışlı, Qanlıkənd, Dəmirçi-dam, Seyidlər, İlyaslar, Cəmilli, Çopurlu, Lev, Təkəqaya, Babaşlar, Bozlu, Bağırsaq, Bağırlı, Qasımbinəsi, Çəpli, Susuzluq, Yanşaq, Yanşaq binə, Zallar.

**Ağdaban-Çərəkdar ətrafında yerləşən kəndlər:** Ağdaban, Çayqovuşan, Çərəkdar, Bağlıpəyə, Ağqaya, Mərcimək.

### Tutqu-Başħbel zonasında yerləşən kəndlər:

Comərd, Laçın, Büyükdüz, Qaragüney (Comərd sovetliyi), Nəcəfalılar, Pirilər, Günəşli (keçmiş Kilsəli), Alçalı (Qaragüney sovetliyi), Nəbilər (keçmiş Quşuvası), Almalıq, Zülfüqarlı, Qaragüney (Zülfüqarlı sovetliyi), Ağyataq, Mozkənd, Fətalılar, Moz Qaraçanlı, Abdullauşağı, Əsrik, Keçiliqaya, Çorman, Çobankərəkməz, Zağalar, Taxtabaşı, Narınclar, Təzəkənd (Alaqaya), Yenikənd, Ağcakənd, Oruclu, Zərqulu, Tirkeşəvənd (Əsrik sovetliyi), Tirkeşəvənd, Qazı-xanlı, Qalaboynu, Qaraxançallı, Alızalar, Xallanlı, Şahkərəm, Çovdar.

### Sərsəng su anbarı ətrafında yerləşən kəndlər:

Qozlukörpü, Qozlu, Çapar, Kərəmli, Zərdəxaç, Həsənizi, Qızılqaya, Yuxarı Orataq, Yayıcı, Dəvədaşı, Çıldırən, Heyvalı, Mehmana, Hayad, Dovşanlı, Bazar-kənd, Şahmansurlu, Vəng, Çormanlı, Damğalı, Kolatağ.

**Cəmi** - 147 kənd, 1 şəhər tipli qəsəbə və 1 şəhər (rayon mərkəzi) var.

## Kəlbəcər əhalisinin sayı

01 yanvar 2008-ci ilə olan məlumatlar.

Yaşayış məskəninin adı	Əhalinin sayı (nəfərlə)	Yaşayış məskəninin adı	Əhalinin sayı (nəfərlə)
Kəlbəcər - (şəhər) -----	10.179	Hacıkənd (Sınıq Kilsə) -----	803
İstisu - (qəsəbə) -----	1.109	Hacıdünyamalılar-Vəng -----	134
Abdullauşağı -----	369	Həsənlər -----	390
Ağqaya -----	161	Hopurlu -----	334
Ağyataq -----	82	İstibulaq -----	840
Ağdaban -----	653	Kaha -----	54
Ağdaş -----	124	Kəndyeri -----	368
Ağcakənd -----	866	Keçiliqaya -----	289
Alçalı - Qılınclı sovetl- -----	168	Kərəmli -----	287
Alçalı-Daşbulaq sovetl -----	195	Qasımlar (keç. Kilsə) -----	424
Alçalı - Günəşli sovetl - -----	21	Qamışlı -----	1.106
Almalıq -----	410	Qazıxanlı -----	29
Alırzalar -----	135	Qalaboynu -----	337
Alolar -----	120	Qasım binəsi -----	169
Armudlu -----	159	Qaragüney (Comərd sovetliyi) -----	210
Allikənd -----	166	Qaragüney (Zülfüqarlı sovetliyi) -----	290
Aşağı Ayrım -----	406	Qaraxançallı -----	221
Yuxarı Ayrım -----	333	Quzeyçirkin -----	432
Babaşlar -----	650	Qılınclı -----	1.437
Başkənd -----	334	Dal Qılışlı -----	723
Bağırkı -----	402	Seyidlər -----	820
Bağırşaq -----	400	Soyuqbulaq -----	615
Bağlıpəyə -----	357	Susuzluq -----	923
Başlıbel -----	1.686	Şaplar -----	740
Barmaq binə -----	79	Şahkərəm -----	146
Böyük binə -----	177	Şeyinli -----	14
İman binəsi -----	254	Aşağı Şurtan -----	260
Bəzirxana -----	687	Orta Şurtan -----	190
Boyaqlı -----	153	Baş Şurtan -----	418
Bozlu -----	530	Tatlar -----	320
Böyükdüz -----	119	Taxtabaşı -----	640
Cəmilli -----	1.035	Təkdam -----	154
Comərd -----	385	Təkəqaya -----	534
Çaykənd -----	586	Təzəkənd (Alaqaya)---	132

Keşdək -----	1446	Tövlədərə -----	
Çərəkdar -----	705	Tirkeşəvənd (Əsrik sovetliyi) -----	281
Baş Qaraçanlı -----	179	Tirkeşəvənd -----	76
Orta Qaraçanlı -----	351	Vəng -----	179
Aşağı Qaraçanlı -----	76	Yanşaq -----	405
Laçın -----	235	Yanşaq binə -----	1.081
Lev -----	740	Yellicə -----	393
Məmməduşağı -----	79	Yeni kənd -----	554
Məmmədsəfi -----	478	Zar -----	85
Mərcimək -----	332	Zallar -----	1.669
I-Milli -----	204	Zağalar -----	778
II-Milli -----	507	Zəylik -----	268
III- Milli -----	192	Zərqlu -----	1.572
Mişni -----	161	Zivel -----	95
Mollabayramlı -----	679	Zülfüqarlı -----	730
Mozkənd -----	83	-----	813
Moz Qaraçanlı -----	174	Bazarkənd -----	
Nadirxanlı -----	717	Çapar -----	
Narınclar -----	490	Çıldırان -----	
Nəcəfalılar -----	488	Çormanlı -----	
Nəbilər (Quşyuvası) ---	105	Damğalı -----	
Otaqlı -----	496	Dəvədaşı -----	
Otqışlaq -----	12	Dovşanlı -----	
Oruclu -----	665	Pirilər -----	
Pirilər -----	54	Rəhimli (Aşağı Xaç) ---	
Sarıdaş -----	553	Sarıdaş -----	
Çormən -----	380	Çolatağ -----	
Covdar -----	65	Çopurlu -----	
Çopurlu -----	323	Qozlu -----	
Çobankərkəməz -----	76	Qozlu körpü -----	
Daşbulaq - Oktyarkənd -----	468	Qızılqaya -----	
Dərəqışlaq -----	96	Mehməna -----	
Dəmirçidam -----	794	Şahmansurlu -----	
Günəşli (keç. Kilsəli)---	570	Yayıcı -----	
Güneypəyə -----	516	Yuxarı Orataq -----	
İlyaslar -----	149	Zərdəxaç -----	
Xallanlı -----	341	19 kənd üzrə cəmi---	
Xöləzək -----	234	-----	11.440
Əsirik -----	417	Fətallar -----	
Göydərə -----	91	Rayon üzrə cəmi -----	
			76.372

## Kənd adlarının yaranma mənbələri

**Kəlbəcər** - bu adın yaranması haqqında yekdil bir fikir yoxdur. Qoca-man adamların dediyinə görə Kəlbəcər - Kərbəlayı Həcər adlı bir şəxslə bağlıdır. Onun qəbrinin küməzə rayonun qəbirşənligində idi.

**İstisu qəsəbəsi** ərazisində çıxan «istisu» mineral sularının adı ilə bağlıdır.

**Abdullauşağı** kəndi Abdulla adlı şəxsin adı ilə bağlıdır. Abdullauşağı, yəni Abdulla kişinin nəslindən olanlar və ya Abdulla kişinin uşaqları yaşayan kənd kimi nəzərdə tutulur.

**Ağqaya** kəndi - onun ətrafında olan Ağ qayanın adı ilə bağlıdır.

**Ağyataq** kəndi - kəndin yerləşdiyi ərazi ağ rəngli torpaqdan ibarətdir və bu torpaqda bitən otun yağlılığı çox yüksəkdir. Bu əraziyə bəzən də «Yağ yataq» deyirlər. Kəndin ərazisində «Ağ yataq» adlanan mineral filiz yatağı sahəsi da var. Kəndin adı buradan götürülmüşdür.

**Ağdaban** kəndi Murovdağ silsiləsinin ətəyində yerləşir. Kəndin yerləşdiyi ərazidə çox sayıda fistiq ağacları var. Fistiq ağacı olan ərazi həmişə ağ du-manla örtülü olur. Dumanlı dağ silsilələrində həmişə şəh olur. Duman şəhliyir, elə bil ki, göydən ağ buludlar yerə damır. Kənd aqsaqallarının söylədiklərinə görə əvvəllər kəndin adı Ağduman və ya Ağdaman adlanırmış, sonradan bu söz assimiliyasiya olunub Ağdaban adlanıbdır.

Başqa bir variantda Ağdaban sözünün yaranmasını monqol-tatarların Azərbaycana gəlməsi ilə əlaqələndirirlər. Deyilənlərə görə monqol-tatar qoşunları səfər zamanı Murovdağ silsiləsindən aşarkən indiki Ağdaban kəndinin yerləşdiyi ərazidə dincəlməli olurlar. Bu ərazidə dağ ağ rəngə çalır. Daban monqol-tatar ləhcəsində dağ deməkdir. Ağdaban yəni, Ağ rəngli dağın ətəyində yerləşən kənd deməkdir.

Kəndin bünövrəsini XIX əsrin sonlarında Kəlbəcərin Dəmirçidam kəndindən gələn Məşədi Məmmədalı, Məşədi Hümbət, Kərim, Qasım və bir neçə nəfər başqa qohum - əqrəba qoymuşlar.

**Ağdaş** kəndinin adı Ağdaş dağının adından götürülmüşdür. Kənd ağ rəngli qayaları, sallıqları olan dağın ətəyində yerləşir.

**Ağcakənd** - Laçın rayonunun Ağcakəndində yaşayan varlı adamlar mal-qoyun saxlamaq üçün bu kəndin yerləşdiyi ərazidən binə yeri kimi istifadə edir-mişlər. Bü kəndin bir nəfər varlı sakini Ağca adlanan qızını ərə verir. Həmin qız öz həyat yoldaşı ilə yaşamaq üçün bu binə yerinə gəlirlər və kəndin bünövrəsini

salırlar. Ağcanın şərəfinə kəndi Ağcakənd adlandırırlar. Ağca sözünün mənası ağı rəng deməkdir.

**Alçalı** kəndləri: rayonun ərazisində 3 Alçalı kəndi var. Alçalı (Qılışlı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi) - bu kəndlər alça meyvə ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar.

**Almalıq** kəndi - kəndin sakinləri əvvəlki dövrlərdə kəndin «Gözlü bulaq» və «Otaqlar» adlanan ərazilərində yaşayıblar. Sonralar kənd sakinləri hər tərəfdən alma ağacları ilə bol olan meşə örtüyü ilə əhatə olunan ərazidə məskunlaşış və həmin ərazini də Almalıq adlandırıblar.

**Alırzalar** kəndinin adı onun bünövrəsini qoyan Alırza adlı bir şəxslə bağlıdır.

**Alolar** kəndi - bu kənd Dərələyəzdən gəlib burada məskunlaşan Alo adlı kişinin adı ilə bağlıdır.

**Armudlu** kəndi armud ağacları ilə bol olan ərazidə yerləşdiyinə görə belə adlanır.

**Allıkənd** - kənd allı-güllü bir ərazidə yerləşir. Kəndin ərazisində «Albüxara» adlı gavalı bitir. Kənd həm allı-güllü bir ərazidə yerləşdiyinə, həm də Albüxara gavalısının bitdiyinə görə Allıkənd adlanır. Allı, yəni həm allı-güllü-çiçəkli, həm də albuxara olan yer deməkdir.

**Ayrım** kəndləri - Yuxarı Ayrım və Aşağı Ayrım kəndlərinin adları türk aydın tayfalarının adı ilə bağlıdır.

**Babaşlar** kəndi - bu kəndin adı Babakişi adlı bir şəxslə bağlıdır.

**Başkənd** başqa kəndlərə nisbətən yuxarı səviyyədə, yüksəklikdə yerləşdiyinə görə belə adlanır.

**Bağırlı** kəndinin adı Bağır adlı şəxslə bağlıdır.

**Bağırısaq** kəndi - bu kənd Bağırsaq adlanan dərədə yerləşir. Dərənin əyri, dolayı, uzun yolları vardır. Dərə sanki bağırsağa oxşayır. Bağırsaq sözü də buradan götürülmüşdür.

**Bağlıpəyə** kəndi - bu kənddə olan hər hansı bir hadisə və ya sərr kənd aqsaqallarının icazəsi olmadan kənara çıxmazmış. Kəndin sakinləri olmayan kənar şəxslərin kəndə girməsi də aqsaqalların icazəsi ilə həyatə keçiriləmiş. Kənd elə bil bağlı, qapalı həyat tərzi keçirilmiş. Kəndin adı sakinlərin belə hərəkətləri ilə bağlıdır.

Pəyə mal-qara saxlanılan yerə deyilir. Bu kəndin ərazisində yolları hər tərəfdən bağlı və lazımı yerdən girişi olan pəyələrdə olub. Bağılpəyə sözünün buradan da əmələ gəlməsini deyənlər də var.

**Bazar** kəndin adı onun bünövrəsini qoyan türk «Bazar» tayfalarının adı ilə bağlıdır.

**Başbel kəndi** - bu qədimi kənd olub. Əvvələr burada albanlar yaşayıb. Alban kilsəlerinin qədimi tikililəri 1993-cü ilə kimi qorunub saxlanılırdı. Albanların dini başçısının iqamətgah yeri-kilsə Divel adlanırmış. Həmin divanxana-kilsə kəndin baş tərəfində hündür bir yerdə yerləşirdi. Görünür nə zamansa kənd Baş divel adlanırmış. Sonralar assimliyasiya olunaraq Başbel şəklini alıbdır.

**Barmaqbınə** kəndi - bu kənd keçmişdə binə olan ərazidə yerləşdiyinə görə belə adlanır. Barmaq binə, dağ tırəsi mənasını verir (barmağa oxşadığına görə).

**İmanbinəsi** (Əhmədoğlunun şamı) kəndinin adı onun bünövrəsini qoyan İman adlı bir şəxslə bağlıdır. Bu kəndə el arasında Əhmədoğlunun şamı da deyirlər.

**Bəzirxana** kəndi - bu kənddə bəzir yağı istehsal etmək üçün bəzir bitkisi əkib -becərirmişlər. Bəzir yağı istehsal etmək üçün istifadə olunan daşlar 1970-ci illərə kimi kəndin şərq hissəsində yerləşən dəyirmanın yanında qalırdı. Bəzirxana sözü buradan götürülmüşdür.

Kəndin bünövrəsini Zəylik kəndindən gələn Kərbəlayı Hüseyin, Molla Həsən, Kərbəlayı Təhməz, Qasım Cəfər oğlu, Mehdi Ələkbər oğlu; Kəlbəcərdən gələn Şükürlər tayfasının babası İsmayıł kişi və Oruclar tayfası qoymuşlar.

**Boyaqlı** kəndi - bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kənbin adı buradan götürülmüşdür.

**Bozlu** kəndi - kəndin bünövrəsini Babaşlar kəndindən gələnlər qoymuşlar. Kənd yerləşdiyi ərazi qonur, boz rəngə çalır. Bozlu sözü buradan əmələ gəlmişdir. Kəndin adını Bozlu türk tayfalarının adı ilə bağlayanlar da var.

**Böyükdüz** kəndi - kənd ərazisi böyük olan bir düzəndə yerləşdiyinə görə belə adlanır. Bu kəndin bünövrəsini Laçın kəndindən gələnlər qoymuşlar.

**Cəmilli** kəndinin adı onun bünövrəsini qoyan Cəmil adlı bir şəxslə bağlıdır.

**Comərd** kəndi - bu kəndin bunövrəsini Dərələyəzin Comərd kəndindən gələnlər qoymuşlar və öz keçmiş kəndlərinin adı ilə adlandırmışlar.

**Çaykənd** - bu kənd Tərtər çayının sahilində yerləşdiyinə görə belə adlanır.

**Çapar** kəndi - bu kənd rabitə üçün əlverişli olan yolların üstündə yerləşdiyinə görə belə adlanır. Çapar rabitəçi (poçtolyon) deməkdir.

**Çayqovuşan** kəndi - bu kənd bir neçə çayların qovuşduğu ərazidə yerləşdiyinə görə belə adlanır.

**Çəpli** kəndinin adı çəpli türk tayfasının adı ilə bağlıdır.

**Çıraq** kəndi - kəndin bünövrəsini çıraqlı türk tayfası qoymuşdur. Kənddə ilk məskunlaşan «Qazax Əhməd» ləqəbli bir şəxs olmuşdur. Kəndin adı həmin tayfanın adı ilə bağlıdır.

**Çıldırən** kəndinin bünövrəsini Türkiyənin Çıldırən vilayətindən gələnlər qoyublar. Kəndin adını öz əvvəlki yerlərinin adı ilə adlandırlılar.

**Çərəkdar** kəndi - Çərəkdar dar kecid dəməkdir. Kəlbəcərə gedib-gələn yollar bu dar keçiddən keçdiyinə görə bu kənd Çərəkdar adlanır.

**Çorman** kəndi - Orman türkcə meşə deməkdir. Kənd meşənin içərisində yerləşdiyinə görə Çorman adlanır. Orman sözü assimliyasiya olunub Çorman şəklini almışdır.

**Çovdar** kəndi - Çovdar və Kərəm adlı iki varlı çodar məskulaşmaq üçün Çovdar və Şahkərəm kəndlərinin ərazisinə gəliblər. Çovdar kişi Çovdar kəndinin bünövrəsini qoyub və kənd onun adı ilə bağlıdır.

**Çopurlu** kəndinin adı onun bünövrəsini qoyan Çopur Hüseyn adlı bir şəxslə bağlıdır.

**Çobankərəkməz** kəndi – kərəkməz türk dilində lazım deyil mənasını verir. Yəni bu kəndə çoban lazım deyil.

**Damğalı** kəndinin adı Damğalı tayfasının adı ilə bağlıdır. Damğa sözünün mənası nişanə demkdir.

**Daşbulaq** (keçmiş Oktyabr kəndi) kəndi - kəndin əvvəlki adı Kilsəli olub. Həmin ərazidə qədim alban kilsələri var. Sonralar kəndin adı dəyişdirilib Daşbulaq qoyulmuşdur. 1956-cı ildə kəndin adı yenidən dəyişdirilərək Oktyabr inqilabı şərəfinə Oktyabr kənd adlandırılıb. 1992-ci ildə kəndin əvvəlki adı Daşbulaq bərpa edilib.

Kəndin yerləşdiyi ərazidə daşdan düzəldilmiş iki vannası olan bir bulaq var. O vannaların hər biri 2 metr uzunluğunda, 1 metr enində və 60 santimetr hündürlüyündədir. Hər bir vanna bütöv daşdan əl ilə yonulmuşdur. Hər bir vannanın üzərində qədim alban hərfləri ilə yazılmış mətin vardır. Yazılıar hər bir vannanın bütöv üstünü əhatə edirdi. Bulaqdan axan su əvvəl vannanın birinə axırdı, o vanna dolandan sonra su əl ilə açılmış xarım vasitəsilə o biri vannaya töküldü. Kənd camaatı bu vannalardan ancaq içməli su qabı kimi istifadə edirdilər. Bu vannalardan bəzən yemək yağı, qatıq və pendir saxlanan tuluq və dəri-ləri islatmaq (yumşaltmaq) üçün də istivadə edirdilər. Həmin tuluqları bu vanna-

larda bir neçə gün suyun içərisində saxlayırdılar, tuluq yumşalandan sonra öz əvvəlki işlək halına düşürdü. Kəndin adının Daşbulaq olması bu iki qoşa daş vannası olan bulağın adı ilə bağlıdır.

**Dərəqışlaq** kəndi qışda mal-qoyun saxlanılan dərədə yerləşdiyinə görə belə adlanır. Qışlaq sözünün mənası qışda yaşayış yeri deməkdir.

**Dəmirçidam** kəndinin ərazisində qədimi tikili yerləri varmış. Tikinti kalaflarının birinin yerini qazarkən dəmirçi körünün dəmir kütləleri tapılmışdır. Ona görə də kənd Dəmirçidam adlandırılıb.

**Əsrik** kəndinin bünövrəsini Tovuz rayonunun Əsrik-Cirdaxan kəndindən gələnlər qoymuşlar və kəndin adını öz əvvəlki kəndlərinin adı ilə bağlamışlar.

**Fətallar** kəndinin adı onun bünövrəsini qoyan Fətalı adlı bir şəxslə bağlıdır.

**Keşdək** kəndi - Keşdək sözü tək-tək məskunlaşan deməkdir, yəni tək köç mənasını verir. Belə ki, Keşdək ərazisində məskunlaşan adamlar Dərələyəzdən tək-tək gəlib burada məskunlaşırlar. Bir ailə gəlib burada məskunlaşandan, sonra başqa bir ailə onlara baxıb gəlib məskunlaşmış və s.

**Göydərə** kəndi Göydərə adlanan ərazidə yerləşdiyinə görə belə adlanır. Dərə göy rəngə çalır.

**Günəşli** (keçmiş Kilsəli) kəndi - kəndin adı 1992-ci ilə kimi Kilsəli idi. Bu kəndin yerləşdiyi ərazidə bir neçə qədim alban kilsələri olduğuna görə kənd belə adlanırdı. Sonradan kəndin adı dəyişdirilib Günəşli qoyuldu. Kəndin ərazisi güney (cənub) olduğundan həmişə günəşli olurdu. Ona görə də sonradan kənd Günəşli adlandırılıb.

**Güneypəyə** kəndi Güneypəyə adlanan ərazidə yerləşdiyinə görə belə adlanır. Güney günəşin çox düşdüyü, yəni cənub hissəyə, yerə deyilir. Pəyə mal tovləsinə deyilir. Yəni mal tovlələri olan güneydə yerləşən kənd deməkdir.

**İlyaslar** kəndinin adı onun bünövrəsini qoyan İlyas adlı bir şəxslə bağlıdır.

**Hacıkənd** (keçmiş Sınıq kilsə) kəndi - kəndin adı onun ərazisində uçulub, dağılmış alban kilsələri olduğuna görə Sınıq Kilsə adlanırdı. Kəndin bünövrəsini Ələmşah adlı bir şəxs qoymuşdur. Ələmşah Kəlbəcərdən ilk Haca gedənlərdən biri olmuşdur. Hacı titulunu alan Ələmşah bu kənd camaatının ulu babasıdır. 1992-ci ildə kəndin adı dəyişdirilib Hacı Ələmşahın şərəfinə Hacıkənd qoyulmuşdur.

**Hacıdünyamalılar** kəndi - kəndin adı onun bünövrəsini qoyan Hacı Dünyamalının şərəfinə belə adlanır.

**Həsənlər** kəndinin adı onun bünövrəsini qoyan Qara Həsən adlı bir şəxslə bağlıdır. Həsənlər, yəni Həsənin nəslindən olanların yaşadığı kənd deməkdir.

**Həsənizi** kəndi - kəndin yerləşdiyi ərazi Həsən bəy adlı bir varlığın qışlaq yeri imiş. Həsən bəy yay aylarında mal-qoyunlarını yaylamaq üçün Gülüstanaya çıxarırmış. Payız mövsümündə qar yağanda qışlağa qayıdarmış. Bir dəfə o, yaylağa çıxıb qışlağa qayıtmır. Bu kəndlə qonşu olan Umutlu kəndində Qazax rayonundan varlı bir «qaçaq» yaşayırımsı. Bu qaçaq öz adamlarını göndərir ki, gedin görək Həsən bəy niyə qışlağa qayıtmayıb. Həmin adamlar Həsən bəyin dalınca Gülüstanaya gedirlər. Onlar oraya çatanda görürler ki, Həsən bəyin mal-qoyunlarının xeyli hissəsi məhv olub, salamat qalan 10-15 baş mal-qoyunla Həsən bəy Goranboya-arana tərəf gedib. Həmin vaxt, ar yağıdıguna görə Nəsən bəyin izi görünürmüş. Bu hadisəyə görə də Umutlu kəndinin adamları Nəsən bəyin qışlaq yerini «Həsənin izi» adlandırıb, bəziləri isə köçüb orada məskunlaşıblar.

**Heyvalı** kəndi - kəndin adı heyva meyvəsinin adı ilə bağlıdır.

**Hopurlu** kəndi - kəndin adı Laçın rayonunun Mirik kəndində gəlib burada məskunlaşan Hopur Hüseynin adı ilə bağlıdır.

**Xallanlı** kəndi - kəndin adı Türkiyənin Çataçat vilayətindən gəlib bu ərazidə məskunlaşan xallanlı tayfasının adı ilə bağlıdır.

**Xöləzək** kəndi - xöləzək xanəzək və ya xıləzək sözlərindən əmələ gəlmişdir. Beləki, xanəzək - xan kimi yaşayan, xıləzək isə çox, həddindən artıq mənasını verir. Bu kəndin ərazisində yaşamaq üçün bol məhsul verən münbüt torpaqlar, əkin yerləri, mal-qoyun saxlamaq üçün geniş otlaqlar, yaylaqlar var. Xöləzək sözünün istər xanəzək, istərsə də xıləzək sözlərindən yaranmasına baxmayaraq, hər iki halda yaşamaq üçün hər bir şəraitli olan yaşayış yeri mənasını verir. Kəndin bünövrəsini Laçın rayonunun Alxaslı kəndindən gələn Novruz adlı şəxs qoymuşdur.

**İstibulaq** kəndi - kəndin əvvəlki adı Üstübulaq olub. Kəndin üstündən, yəni yuxarı tərəfindən çox sayıda bulaqlar axlığına görə belə adlanırmış. Bu kəndin bünövrəsini Sınıq kilsə kəndindən olan Topal İsmayıll adlı bir şəxs qoymuşdur. Onun bir neçə oğlu varmış. Yaşayış yeri (məhlə yeri) olmadığından o, gəlib Kilsə kəndində yaşayan Qasım üşagının Babası Məhərrəm kişidən öz uşaqlarına ev tıkmək üçün yer istəyir. İstibulaq kəndinin ərazisi Məhərrəm kişiye məxsus imiş. Məhərrəm kişi həmin yeri Topal İsmayılla bağışlayır.

İstibulağın ərazisində kənd camaatının məskunlaşmasından qabaq «Ayam» adlı qədimi bir alban tikintisinin abidəsi var idi. Sonradan bu tikilini söküb yerində kənd sovetinin (kolxozun idarə heyətinin) binasını inşa ediblər.

**Kaha** kəndi - kəndin adı onun ərazisində çox sayıda kahalar olduğundan belə adlanır.

**Kəndyeri** kəndi - bu kənd qədim zamanlarda yaşayış yeri olub, sonralar xarabaya çevrilib (uçulub dağılıb) kəndin yerində salındığına görə belə adlanır.

**Keçiliqaya** kəndi - bu kəndin yerləşdiyi ərazidə dağ keçiləri yaşayan, böyük qayaları olan dağ olduğuna görə belə adlanır.

**Kolatağ** kəndi - Kolatağ kolətək sözündən götürülmüşdür. Kolətək, yəni meşə ətəyində yerləşən kənd deməkdir. Kol meşə mənasını verir.

**Qasımlar** (keçmiş Kilsə) kəndi - bu kəndin əvvəlki adı Kilsə idi. Kəndin ərazisində qədim alban kilsələri olduğuna görə belə adlanırdı. 1992-ci ildə kəndin adı dəyişdirilib onun bünövrəsini qoyan Qasım üşağı adlanan tayfanın şərəfinə Qasımlar adlandırıldı.

**Qamışlı** kəndi - kənd yerləşdiyi ərazinin üst (yuxarı) hissəsində, ətrafında qamış bitən balaca bir göl var. Ona görə də kənd Qamışlı adlanır.

**Qazıxanlı** kəndinin adı onun bünövrəsini qoyan Qazının şərəfinə belə adlanır.

**Qalaboynu** kəndi - bu kənd hər birinin başında qala olan iki dağın arasında yerləşdiyiinə görə Qalaboynu adlanır.

**Qasımbinəsi** kəndi - kəndin adı onun bünövrəsini qoyan Qasım adlı bir şəxsin adı ilə bağlıdır.

**Qaragüney** kəndi - rayonun ərazisində iki Qaragüney kəndi var. Onlardan biri Zülfüqarlı, digəri isə Comərd sovetliyinin ərazisində yerləşir. Bu kəndlər qaragüney adlanan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdür.

**Qanlıkənd** - bu kəndin bünövrəsini Keşdək kəndindən gələn Mərdan adlı bir şəxs qoymuşdur. 1917-ci il inqilabına kimi kəndin adı Mərdanlı olmuşdur. Sonralar bu kəndin camaati ilə İlyaslar kəndinin camaati arasında dəfələrlə qanlı ölüm hadisələri olduğuna görə kənd belə adlandırılmışdır.

**Qaraxançallı** kəndi - kəndin adı onun bünövrəsini qoyan tayfanın adı ilə bağlıdır.

**Qılınclı** kəndi - kəndin adı onun bünövrəsini qoyan qılınclı tayfalarının adı ilə bağlıdır.

**Dal Qılışlı** kəndi - Dal sözü yuxarı mənasını verir, yəni Qılınclı kəndinə nisbətən yuxarı hissədə yerləşən Qılışlı deməkdir.

**Qaraçanlı** kəndi - bu kəndlər (üç kənd: Aşağı, Orta və Baş Qaraçanlı kəndləri) Qoçdaş dağının ətəyində yerləşirlər. Bu dağ həmişə dumanlı, çiskinli olur. Çən el arasında dumanlı-çiskinli hava şəraitinə deyilir. Buradan da Qaraçanlı (qara çənli) sözü yaranmışdır. Bu kəndin ərazisində «Uluxan» adlı qədimi alban qalası var. Ona görə də bu kəndə Uluxan Qaraçanlısında deyirlər

**Qozly** kəndi - kəndin adı onun yerləşdiyi ərazidə bol məhsul verən qoz ağaclarının çox olması ilə əlaqədardır.

**Qozlu körpü** kəndi - bu kənd Tərtər çayının sahilində yerləşir. Həmin ərazi qoz ağacları ilə boldur. Çox güman ki, kəndin yerləşdiyi ərazidə qoz ağaclarından çay üstündə körpü salındığına görə belə adlanır.

**Quzeyçirkin** kəndinin adı onun bünövrəsini qoyan «Quzeyçirkin» adlanan qədim türk tayfasının şərəfinə belə adlanır.

**Qızılqaya** kəndi - bu kəndin ərazisində qırmızı rəngə çalan (qızılı bənzər) qayaların, dağ silsilələrinin olması ilə əlaqədar kənd belə adlanır.

**Laçın** kəndi - kənd Laçın qaya dağının ətəyində yerləşdiyinə görə belə adlanır. Laçın sözü quş adıdır. Əlçatmaz sildirim qayaları olan dağlarda laçın quşu yaşıyır. Laçın dağı da əlçatmaz sildirim qayaları olan dağdır. Laçın yalçın, sildirim mənasını verir.

Başqa bir rəvayətə görə Laçın adlı kasib bir oğlan bir varlı kişinin qızını sevirmiş, qız da oğlunu sevirmiş. Qızın atası belə bir şərt qoyur ki, kim ona bir dağ keçisini ovlayıb gətirsə qızı ona verəcəkdir. Dağ keçiləri əlçatmaz hündür qayaları olan dağın döşündə yaşayırmışlar. Qızı sevən Laçın dağ keçisini ovlamağa gedir. Oğlan bir keçi vurur. Keçinin cəmdəyi yuvarlanıb dağın döşündə yerləşən sildirim qayaların birinin səkisinə düşür. Həmin səkiyə enmək çox təhlükəli imiş, ora enən adamın geriyə qayıdış qeyri mümkün imiş. Əlacsız qalan oğlan enir səkiyə, səkinin üstündən kəndir sallayırlar, oğlan keçinin ətini kəndire bağlayır, başqaları isə əti yuxarı çəkirlər. Oğlanın özünün həmin səkidən çıxmazı mümkün olmur. Bu xəbəri qızə çatdırırlar. Qız tez gəlir qayanın başına və «Laçın qayıt» deyə çağırmağa başlayır. Qızın səsini eşidəndə Laçın qollarına qüvvət gəlir, səkidən yuxarı dırmaşmağa başlayır və həmin səkidən sağ-salamat çıxır. Bu hadisəni sevgi-məhəbbətin gözə görünməz ilahi bir qüvvə olduğu ilə bağlayırlar. Həmin gündən o dağ «Laçinqayıt» dağı adlanır. El arasında isə «Laçinqaya» kimi ad alır.

**Lev** kəndi - bu kəndin ərazisində qədim albanların «Lök» adlı bir qalası var. «Lök» sözü el arasında «Löy» səslənir. Lök və Löy sözləri tədricən assimiliyasiya olunaraq Lev şəklinə düşmüşdür.

**Məmməduşağı** kəndi - kəndin bünövrəsini Məmməduşağı adlı tayfa qoyduğuna görə kənd belə adlanır.

**Məmmədsəfi** kəndi - kəndin bünövrəsini Məmməd adlı bir şəxs qoymuşdur. Bu yerlərdə qış şəraiti çox sərt keçdiyindən Məmməd fikirləşir ki, qış 3-4 ay çəkər, ona görə də mal-qoyuna 3-4 aylıq ot-yem tədarükü görülür. Ancaq qış 5-6 ay çəkir, onun mal-qoyunun otu, yemi qurtarır və mal-qarası məhv olur. El arasında onun bu hərəkətinə Məmmədin səhfi deyirlər və kəndin adını da Məmmədsəfi adlandırırlar.

**Mərcimək** kəndi - bu kəndin ərazisində yaşayan iki nəfər mərc gəlirlər ki, filan bitki burada bitməz. Biri deyir bitər, o birisi deyir bitməz. Bu bitkinin burada bitməsinə əmin olan adam o birisinə deyir ki, mərcimi ək, o birisi həmin bitkini orada əkir və bitki bitib, inkişaf edir. Mərcimək dənli bitki növüdür. Mərcimək sözü də buradan yaranmışdır.

**Mehmana** kəndinin adı onun bünövrəsini qoyan Mehman adlı bir şəxslə bağlıdır. Mehman sözünün mənası qonaq deməkdir.

**Milli** kəndi (üç kənd: I-II-III Milli kəndləri) - bu kəndin adı Dərələyəzdən gəlib onun bünövrəsini qoyan «Millilər» adlanan tayfanın adı ilə bağlıdır.

**Mollabayramlı** kəndi - kənd Bayram adlı bir mollanın şərəfinə belə adlanır.

**Mozkənd** - kəndin yerləşdiyi əraziyə Mozun dərəsi deyirlər. Moz mozałan sözündən götürülmüşdür. Bu ərazilərdə iribuynuzlu mal-qara saxlamaq üçün çox yaxşı şərait vardır. İsti yay günlərində mozałanlar iribuynuzlu malları (inəkləri, öküzləri, danaları və s.) sakit olmağa qoymur, onları dişləyirlər. Mallar mozałanların əlindən zinhara gəlirlər, özlərini dəli kimi aparırlar. Bu yerlərə bəzən də «Dəli moz» deyirlər. Kəndin adı buradan götürülmüşdür.

**Moz Qaraçanlı** kəndi - kəndin yerləşdiyi əraziyə Mozun dərəsi deyirlər. Moz mozałan sözündən götürülmüşdür. Bu ərazilərdə iribuynuzlu mal-qara saxlamaq üçün çox yaxşı şərait vardır. İsti yay günlərində mozałanlar iribuynuzlu malları (inəkləri, öküzləri, danaları vəs.) sakit olmağa qoymurlar, onları dişləyirlər. Mallar mozałanların əlindən zinhara gəlirlər, özlərini dəli kimi aparırlar. Bu yerlərə bəzən də «Dəli moz» deyirlər. Qaraçanlı sözü qara çən, yəni dumanlı çirkinli hava şəraitinə deyilir. Kəndin adı moz və qaraçanlı sözlərindən əmələ gəlmişdir.

**Nadirxanlı** kəndi - kəndin adı Dərələyəzdən gəlib onun bünövrəsini qoyan Nadirxan adlı bir şəxsin şərəfinə belə adlanır.

**Narinclar** kəndi - kəndin adını Ağdam rayonunun İsmayılbəyli kəndindən bu kəndə ərə gələn İsmayılbəyin qızı Narinc xanımın şərəfinə Narinclar adlandırıblar.

**Nəcəfahılar** kəndi - kəndin adı İrandan gəlib onun bünövrəsini qoyan Nəcəf və Ali adlı iki qardaşın adları ilə bağlıdır.

**Nəbilər** (keçmiş Quş yuvası) kəndi - kəndin ərazisi meşəlikdir və həmin ərazidə çox sayda quş yuvaları olduğuna görə Quşyuvası adlanırdı. 1992-ci ildə kəndin adı dəyişdirilib onun bünövrəsini qoyan Nəbi adlı şəxsin şərəfinə Nəbilər adlandırılıbdır. Nəbilər, yəni Nəbinin nəslindən olanlar yaşayan kənd deməkdir.

**Otaqlı** kəndi - kənd ağsaqqallarının söylədiklərinə görə bir kişi öz oğlunu evləndirəndən sonra gəlin qocalara yaxşı baxmadığına görə, oğlanın atası oğluna və gəlininə onun evində yaşamalarına icazə vermir. Oğlan yaşayış yeri axtararak məşədə üstü açıq olan köhnə tağbənd bir tikiliyə (otağa) rast gəlir. Oğlan bu binanın (otağın) üstünü örtüb öz ailəsi ilə orada məskən salıbdır. Ona görə də kəndin adı otaqlı adlanır.

**Otqışlaq** kəndi - kənd otu bol olan qışlaq yerində salındığına görə belə adlanır.

**Oruclu** kəndinin adı Laçın rayonunun Oruclu kəndindən gəlib onun bünövrəsini qoyan Oruc adlı şəxslə bağlıdır.

**Pirilər** kəndinin adı onun bünövrəsini qoyan Pirməmməd adlı bir şəxslə bağlıdır.

**Rəhimli** kəndi (keçmiş Aşağıixaç) - bu kəndin bünövrəsini bir neçə ailə qoyub. Həmin ailələr heyvandarlıqla məşğul olurmuşlar. Onlar dağın dibində yerləşən Aşağı arxac adlanan ərazidə yaşayırılsalar. Buradan da Aşağı arxac sözü yaranmışdır. 1992-ci ildə kəndin adı dəyişdirilərək onun bünövrəsini qoyan Rəhim adlı bir şəxsin şərəfinə Rəhimli adlandırılıbdır.

**Sarıdaş** kəndi - kənd Sarı yal dağının etəyində yerləşir. Sarı yal dağının etəyində və kəndin yerləşdiyi ərazidə olan daşlar sarı rəngdədir. Elə buradan da Sarıyal və Sarıdaş sözləri yaranmışdır.

**Seyidlər** kəndi - kəndin bünövrəsini Gədəbəy rayonunun Arıx kəndindən gələn Seyid Allahverdi, Seyid Məmmədalı, Seyid Nəbi və Seyid Bayram adlı şəxslər qoymuşlar. Ona görə də kəndin adı Seyidlər adlanır, yəni bünövrəsini seyidlər qoyan kənd.

**Soyuqbulaq** kəndi - kəndin ərazisində soyuq bulaqlar olduğuna görə kənd belə adlanır.

**Susuzluq** kəndi - bu kəndin ərazisində su qıtlığı olduğundan kənd belə adlanır.

**Şaplar** kəndi - aqsaaqqalların dediklərinə görə Kəlbəcərin bünövrəsini qoyan Məmməd kişinin Şapi adlı bir qızı var imiş. Məmməd qızını əre verəndən sonra bu kəndin yerləşdiyi ərazini qızına cehiz kimi bağışlayır və o yeri Şaplar adlandırırlar.

**Şahkərəm** kəndi - Çovdar və Kərəm adlı iki çodar məskunlaşmaq üçün Çovdar və Şahkərəm kəndlərinin ərazilərinə gəlibər. Çovdar kişi Çovdar kəndinin bünövrəsini, Kərəm isə Şahkərəm kəndinin bünövrəsini qoyubdur.

Yaşlı kəlbəcərlilərin dediklərinə görə, bir şah Kərəm məskunlaşan əraziyə qonaq gəlir. O vaxtlar şahlar adətən 40 nəfər atlı ilə səfərə çıxarmışlar. Kərəm saha yaxşı qulluq eyləyir. Kərəmin 40 nəfər nökər-naibi şahın və onun dəstəsinin atlarına, qadın qulluqçuları isə şaha və onun əshabələrinə layiqince qulluq edirlər. Şah Kərəmin belə layiqli adam olduğuna çox heyran qalır. Şah Kərəm gildən evə qayıdarkən Kərəmə deyir ki, sən Kərəm yox, şah Kərəmsən. O vaxtdan kəndin adı Şahkərəm adlanır.

**Şeyinli** kəndinin adı onun bünövrəsini qoyan Şeyin adlı bir şəxslə bağlıdır.

**Şurtan** kəndi

**Tatlar** kəndi - bu kəndin bünövrəsini Dərələyəzdən gələn Şano adlı bir şəxs qoymuşdur. Şanonun bir oğlu və bir qızı varmış. Şanonun oğlu Cəfərdən olanlara Cəfərlilər deyirlər. Rəvayətə görə Şanonun tat millətindən olan bir nökəri də varmış. Şano öz qızını ona ərə verir. Qızdan olan uşaqlara tatdan olanlar deyirlər. Tatlar sözü də buradan yaranmışdır.

**Taxtabaşı** kəndi dağ yüksəkliyində düz olan bir ərazidə yerləşdiyinə görə belə adlanır. Türk dilində taxta dağ yerlərində, yüksəkliklərdə düz olan ensiz sahələrə deyirlər.

**Təkdam** kəndi ərazisində tək bir ev, tikili olan ərazidə salındığına görə belə adlanır. Yerli əhali arasında bir ev olan yerlərə tək evli və ya təkdam deyilir.

**Təkəqaya** kəndi - bu kəndin yaxınlığında dağ keçiləri yaşayan və başında böyük bir düz olan qaya var. Həmin qayada dağ keçiləri yaşadığına görə kənd Təkəqaya adlanır. Təkə keçinin erkəyinə deyilir.

**Tovlədərə** kəndi - bu kəndin ərazisində qış və yay aylarında mal-qoyun saxlamaq üçün çox əlverişli bir şərait olduğundan, bu ərazidə Çıraq kəndinin sa-

kinləri tovlə (mal damı) tikib heyvandarlıqla məşğul olurmuşlar. Sonalar həmin yerdə yaşayış məskəni salıb adını tövlədərə, yəni tövlələr yerləşən dərə qoyublar. Kəndin bünövrəsini Məmmədalı adlı bir şəxs qoymuşdur. O, kənd camaatının ulu babası sayılır.

**Tirkeşəvənd** (keçmiş Bəylik) kəndi - bu kənddə çox sayıda (10 nəfərə kimi) bəy yaşadığına görə Bəylik adlanırmış. Kəndin başqa bir adı da Tirkeşəvənddir. Kəndin yaxınlığında Tuxun çayı üzərində türklər tir atıb körpü düzəldiklərinə görə Tirkeşəvənd adlanır, yəni türk keçən bənd.

**Vəng** kəndi - rayonun ərazisində bir neçə Vəng kəndi var. Bu kəndlər qədimi alban kilsələri olan ərazilərin yaxınlığında salındığına görə belə adlanırlar. Vəng alban sözü ilə əlaqədardır.

**Yanşaq** kəndi - Yanşaq sözünün mənası aşiq deməkdir. Rəvayətə görə bu kənd məşhur aşıqlar məskəni olubdur.

**Yanşaq binə** kəndi - bu ərazi Yanşaq kəndinin binə yeri imiş. Kəndin sakinləri Yanşaq kəndindən ayrılan adamlardır. Onlar mal-qoyun saxlamaq üçün binə yerində məskunlaşışblar. Binə qışda mal-qoyun saxlanılan yerə deyirlər. Yanşaq binə, yəni binə yerində yerləşən (salinan) Yanşaq deməkdir.

**Yellicə** kəndi - bu kənd həmişə külək əsən, yel olan dağ ətəyində yerləşdiyinə görə belə adlanır.

**Yuxarı orataq** kəndi - kəndin adı dağ yüksəkliyində yerləşən qala, ev mənasını verir.

**Zar** kəndi - bu kənd tarixdə Şəhrizər kimi tanınır. 1970-1980-cı illərə kimi yaşayan çoxyaşlı sakinlər Zara Şəhrizər deyildiyini öz ata-babalarından eşitdiklərini söyləyirdilər. Zər sözü qızıl deməkdir. Şəhrizər, yəni qızilla zəngin olan şəhər deməkdir. Belə ki, Zarın ərazisində torpağın altından xeyli miqdarda tapılan qızıl dəfinələri bu sözün düzgün olmasını təsdiq edir. Əfsuslar olsun ki, Şəhrizər sözünün Zar sözünə keçməsi tədqiq edilməmişdir.

**Zallar** kəndinin adı onun bünövrəsini qoyan Zallar tayfasının şərəfinə belə adlanır.

**Zağalar** kəndi - bu kəndin ərazisində çox sayıda zağalar vardır. Zağa əl ilə düzəldilmiş yaşayış yerinə, kahaya, mağaraya deyilir. Kəndin adı buradan götürülmüşdür.

**Zəylik** kəndi - bu kəndin yerləşdiyi ərazidə kristal şəklində «Zəy» adlanan kimyəvi maddə çıxır. Zəy bəzi mikrobları məhv edir. Zəylik sözü buradan götürülmüşdür.

**Zərqulu** kəndi - bu kəndin bünövrəsini Qulu adlı varlı bir şəxs qoymuşdur. O, çox varlı adam olubdur. Onun çoxlu qızılı olduğuna görə ona Zərqulu, yəni qızılı çox olan Qulu deyirmişlər. Kəndin adı onun şərəfinə adlandırılıb.

**Zivel** kəndi - Zivel sözü zolaq deməkdir. Kənd iki çayın, Quruselaf və Qaraarxac çaylarının axdığı iki dərənin arasında yerləşir. Dərə zolaq şəklində şərqdən qərbə doğru uzanır. Kəndin adı buradan götürülmüşdür.

**Zülfüqarlı** kəndinin adı Zülfüqar adlı bir şəxslə bağlıdır.

## Hər kəndə məxsus olan yaylaq, bulaq və məşhur yerlərin adları

**Abdullauşağı** kəndi

### Yaylaqlar:

Hacıalılar yurdu, Naibli yurdu, Çubuq getməz, Cüxur yurd, Əvəlikli, Eşşək uçan, Orta burun, Qara qaya, İsmayılların yurdu, Kalafalıq yurdu, Məhəmməd ölü yurd.

### Bulaqlar:

Sarı bulaq, Qara bulaq, Soyuq bulaq, Daş bulaq, Çala bulaq, İsgəndərin bulağı, Qorxulu bulaq, Feyruzun bulağı, Əvəlikli bulaq, Çinqıl bulaq, Ayı gilası bulağı, Şor bulaq, Baldırğanlı bulaq, Kora bulaq, Güllünün bulağı, Pöhrəli turş su, Ağ qaya bulağı, Turş su, Kamalın turş suyu, Otay suyu, Gen dərə bulağı, Goy bulaq, Müseyibin bulağı, Şirinin bulağı, Qara qayanın bulağı.

### Məşhur yerlər:

Kalafalıq, Zirzəmi, Qızıl qaya, Boz qaya, Xam güney, Şorun dərəsi, Çala çuxur, Göllər, Şərəbanı talası, Palçığın üstü, Məmmədin taya yeri, Cüxur, Büyük çuxur, Çinqıl, Hasarlıq, Öküz uçan, Ocaq təpə, Sərhəd dərəsi, Qırmızı güney, Bənövşəli tala, Aşağıki ağıl, Sərpin başı, Axtalıq, Uzun tala, Almalı tala, Həsənin öküyü ölü tala, Quruluq, Tir yeri, Qurd qarğası, Cəmilin çöpü, Qayalıq, Pəri qalası, Baldırğanlı dərə, Qayalığın dərəsi, Gen dərə, Qulun uçan, Aralıq yeri, Topallı, Şərik yer, Ağırılıq gizlənən, Dəlik qaya, Fərhadın çalası, Tək armud, Qoşa armud, Arxac qayası, Şişin başı, Nəsibin qayası, Qara qaya, Mal uçan döş, Quzu tökülen qaya, Kəl uçan qaya, Xırda uçan qaya, Daşlı təpə, Qanqallı döş, Pirqulu əlik vuran qaya, Qorxulu dərə, Ayranlı dərə, Aylı təpə, Muncuqlu təpə, Lətifin yeri, Vəli qayası, Goy qaya, Motal qaya, Bəlim ağacı, Qaraotlu qaya, Qaranlıq dərə, Goy zağanın dərəsi, Moruqlu dərə, Əhəng yanın, Kömbə qaya.

**Məlumatı verən:** Abdullauşağı kənd sakini Xosrov Məhəmməd oğlu Şirinov.

**Ağqaya** kəndi

### Yaylaqlar:

Cökək yurd, Ciçələr dağı, Süleymanın yurdu, Şir-şir bulağın yurdu, Babanın yurdu, Şikarın yurdu, Minənin yaz yurdu.

### Bulaqlar:

Göl bulağı, Şir-şir bulaq, Şava bulağı, Goy bulaq, Əliabbas bulağı, Dovşan bulağı, Sızqa bulaq.

### **Məşhur yerlər:**

Başaçıq, Qara öküz yatan, Xırlı güney, Yal yeri, Tir qırılan, Çal qayalar, Balaca şış, Böyük şış, Gölün çökəyi, Qozların dərəsi, Yazlıq yeri, Xırmanlar, Kalafalıq, Usubun biçənəyi, Ayı dərəsi, Ağqayanın boynu, Pələngə, Pələngənin dərəsi, Dəyirman yeri, Əzizin biçənəyi, Çərkəzin çəpəri, Bataqlıq, Çaxnağın dərəsi, Süleymanın biçənəyi, Cağanlı xırman, Ağqayanın çayı (çay), Pələngə suyu (çay), Qara ağacların suyu (çay), Quzugölü (çay), Şistəpə dağı (dağ).

**Məlumatı verən:** Əslən Ağqayalı olan Fənar Süleyman qızı Kazimova.

### **Ağyataq kəndi**

#### **Yaylaqlar:**

Qara qayanın boynu, Hacıalılar yurdu, Kəl gönnənən, Eyvanın başı, Ağ daşlar, Sarı topal, Qaçaydüşən, Dinc dərə, Qazax Alının yurdu.

#### **Bulaqlar:**

Novlu bulaq, Ağdaşların bulağı, Salehin bulağı, Kərttən-kələzli bulaq, Bənövşəli bulaq, Ağ bulaq, Yağlı bulaq, Port-port bulaq, Göy bulaq, İsmayılin bulağı.

#### **Məşhur yerlər:**

Ayı ciləsi, Kəklikli qaya, Dana güneyi, Xımlı, Sarı qaya, Buzov uçan, Qaraquşun qayası, Darlar, Körpü daş, Göbelək daş, Çala-çökək, Buğa vurulan, Məhəmmədin çöpü, Kəvənliyin dərəsi, İlənlı qaya, Top ağac, Sarı yoxuş, Məmmədvəlinin dam yeri, Sarı topal, Qulubəy kümbəzi.

**Məlumatı verən:** Abdullauşağı kənd sakini Xosrov Məhəmməd oğlu Şirinov.

### **Ağdaban və Çayqovuşan kəndləri**

#### **Yaylaqlar:**

Turun yası, Qara qaya, Salmanın yurdu, Cəmili yurdu, Daş arası, Alxanın yurdu, Həmzəcimən, Dərə yurdu, Buruc yurd, Qoyun ağılı, Qönçənin yurdu, Yalaq yurd, Buzluğun başı, Daş ağılı, Çiçəkli yurdu, Töməlin yurdu.

#### **Bulaqlar:**

Aşağı turş sular, Yuxarı Çayqovuşan Turş suyu (Qurban bulağı), Böyrək bulaq, Çayqovuşan bulağı, Salehin bulağı, Novlu bulaq, Ağ bulaq, Qara bulaq, Xaşa Hüseyinin bulağı, Adam bulağı, Ədil bəyin bulağı, Qızlar bulağı, Gur bulaq, İsmayılin bulağı, Fatma bulağı, Buz bulaq, Cilli bulaq, On göz bulaq, Rza bulağı, Daş arasının bulağı, Su çıxan bulaq, Qönçə bulaq, Əsgər dərəsi bulağı, İnjener (mühəndis) bulağı, Gülgəz bulağı, Daş nov bulağı, Zimli bulaq.

### **Məşhur yerlər:**

Böyük düz, Şirin oğlunun yası, At qoruğu, Sarı dağ (dağ), Ağdabanın yası, Turun yası, Daş ağılı, Daş yeri, Talanın başı, Dovudlu, Qurqanın yası, Sarı dərə, Çöplü dağı (dağ), Çöplü göl, Buzluğun yası, Misirin kolavatı, Qara şış, Boyun, Ardışlı boyun, Ələm ağacı, Turş suyun talası, Tək alma, Şəkər talası, Sarı xır, Seyid Məmməd biçən boyun, Kalafalıq, Quş dəfi, Bayramın dəyirmanı, Əmrəhin dəyirmanı, Şir-şirin başı, Taxta düz, Qarmaq itən, Rza bulağı, İsmayılin düzü, Daş arasının çayı (çay), Çayqovuşanın çayı (çay), Ağdaban çayı (çay), Şabanın meşəsi, Sadığın meşəsi, Dəlləyin yeri, Yuxarıki çüxur, Aşağıki çüxur, Qəddərənin calağı, Şəmşirin biçənəyi, Kərəm arı odlayan, Şabanın qılıçı, Kilsənin meşəsi, Xaçın tili, Yol ayrıçı, Qəbirstanlığın təpəsi, Tozluğun meşəsi, Tək göl, Qara, Palidlıq, Buzluğun boynu, Otaq qaya, Qara zağalar, Çilik yası, Alışan yurdu, Kilsəli su, Sandıq qaya, Quş yuvası, Seyid Məmməd qayası, Ədil bəyin zağası, Əhəng qayası, Namaz qayası, Kəkil meşə, Keçi-keçi dərəsi, Asdan qazan, Sarı güney, Mirfəttahın yası, Yeddi qardaş dağı (dağ), Çöplünün dağı (dağ), Göy dağ (dağ), Qara güney, Qantəpərli, Qircəl, Topallıq, Qurbanın calağı, Yuxarıki xırman, Aşağıki xırman, Fatma dari əkən, İt yolu, Dəflərin dərəsi, Sarı Alının yurdu, Quş dərəsi, Məmməd Cəfər meşəsi, Dəli Alının meşəsi, Məhəmməd yolu, Qəmbəri ağaç vuran, Mirfəttahın güneyi, Gözdək qaya, Zimli bulaq, Yolçu boynu, Damın dərəsi, Damin güneyi.

**Məlumatı verən:** Ağdaban kənd sakinləri Qəmbər Şəmşir oğlu

Qurbanov, Qiyasəddin Məhəmməd oğlu

Məhərrəmov və Rafiq Məhəmməd oğlu Məhərrəmov.

### **Ağdaş kəndi**

#### **Yaylaqlar:**

Ala göllər, Söyüdü, Hacı Ələmşaha toy olan, Kürdlərin yurdu, Çinqıl yurd, Çala yurd, Qonur, Ağqaya.

#### **Bulaqlar:**

Dördgözlü bulaq, Soyuq bulaq, Çinqilli bulaq, Pir bulaq.

#### **Məşhur yerlər:**

Çüxur yer, Böyük güney, Xanların çəpəri, İnəyi canavar yeyən, Tanrıverdinin çəpəri, Taplar biçənəyi, Kalafalı tələ biçənəyi, Ardışlı güney, Dikinə yer, Dibi ka-ha daş, Arı qayası, Budağın yurdu, Məstan vurulan qaya.

**Məlumatı verən:** Ağdaş kənd sakini Əkbər Budaq oğlu Nəsirov.

## Ağcakənd

### Yaylaqlar:

Orta yurd, Kəkliyin yalı, Ağcaqizoğlunun yalı, Quzey yurdu, Baba yurdu, Qırxin çalası, Yəhər təpə, Sarı bulaq, Qırxin yalı, Hadi bəyin çalası, Molla Əhmədin qayası, Qara yurdu, Kahaların güneyi, Qazmalar, Yelkən qayası, Daşlı təpə, Məşədi Əhmədin yurdu.

### Bulaqlar:

Ceyran bulağı, Tələlər dərəsi, Məşədi Cabbarın biçənəyi, Tələlər bulağı, Çinqıl bulağı, Şahhüseyin bulağı, Şor bulaq, Məşədi Əhməd bulağı, Nərdivan bulaq, Gəl-gəl bulağı, Novlu bulaq, Dolayı bulaq, Niştərin bulağı, Sarı bulaq, Feyruzun bulağı, İyli bulaq, Gülməmmədin bulağı, Quzey bulağı, Pəriyə daş dəyən bulaq, Tazının bulağı, Banı bulağı, Duzlu bulaq, Məmmədin bulağı, Qurt-qurt bulaq.

### Məşhur yerlər:

Sağsağan qayası, Sona qayası, Yelkən qaya, Alışeyran qaya, Maraluçan qaya, Şiş qaya, Yol çıxan, Qatırçixmaz, Gen döş, Əvəlikli yal, Çal daş, Qara qaya, Kilsə güney, Ağsu, Çalçı gav, Alının gəzi, Lənətləmə, İnək qayası, Kortumlu yal, Qanlı güney, Şahməmmədin cöngəsi ölü gəz, Bəndəli uçan qaya, Qaçıkların yurdu, Düzlərin bərələri, Qənbər quzeyi, Gülməmmədin döşü, Hasarın quzeyi, Qırmızı güney, Qızcanalı biçənəyi, Oyuğun dərəsi, Kalafalıq, Rəcəbin yeri, Aşağıki güney, Saribulaq damları, Fərzalı uçan, Hüseyinxanın döşü, Bayramların güneyi, Düzlər, Gen dərə, Külür gəzi, Yaxşının güneyi, Alının çalası, Qız qəbri, Hasar, Hasar güneyi, Hasar quzeyi, Uzun yal, Gəvrili dərə, Qənsər quzey, Kərimin yalı, Alçalı dərə, Babaxan gəzi, Dolayı yol, Əkbər biçən, Rəfiqə biçən, Küncütlü, Qızxanlı, Kahalar güneyi, Təpənin dalı, Şillanlı gəz, Vişkanın təpəsi, Kömürxananın dalı, Əlisin kav yeri, Nəbi əkən xam, Almuradin gəzi, Tək toz, Tozluq, Maqalaqan qaya, Kartakoşa, Soğan aşan qaya, Vilis qaya, Əsədin yurdu, Ağsuyun dərəsi, Zərqulu dərəsi.

Məlumatı verən: Ağcakənd sakini Şakir İdris oğlu Süleymanov.

## Alçalı kəndi (Daşbulaq sovetliyi)

### Yaylaqlar:

Alagöllər, Bədirbəyli yurdu, Qərvənd yurdu, Taxta düz, Heydərin yurdu, Uçuğun başı, Dəlik daş, Sandıq.

### Bulaqlar:

Zeynalın bulağı, Sarı bulaq, Daşdan çıxan bulaq, Sandıq bulağı.

## Məşhur yerlər:

Balaca göl yeri, Günəş qaya, Qırmızı qaya, Kəl ölü.

Məlumatı verən: Alçalı kənd sakini Məhəmməd Məhəmmədəli oğlu Xuduyev.

## Almalıq kəndi

### Yaylaqlar:

Qaratellər, İsrafilin yurdu, Yəhər yurd, Nəsir bəyin yurdu, Paşanın yurdu, Taplar, Hərizə qaya, Oyuq yurdu, Göyqüm yurdu.

### Bulaqlar:

Novlu bulaq, Qoşa bulaqlar, Pir-pir bulaq, Qırmızı bulaq, Şir-şir bulaq, Mirzəxanın bulağı, Qaçaq Nəbinin bulağı, Pir bulağı.

### Məşhur yerlər:

Qara su, Gölzü bulaq suyu, Çay qışlaq, Arıxana, Cəbrayılm düzü, Türbəndənin dəyirmanının düzü, Uzun yal, Darın dərəsi, Qara qaya, Dimdik qaya, Çirişli dağ, Usubun yeri, Sultanın dəyirmanı, Tək ağaç, Böyük su, Kəklikli daş, Uzun burun, Qaranın düzü, Qumlu güney, Baldırğanlı dərə, Qətl ağaç, Rus tökülen, Ardışlı, İldirimvuran qaya, Quru göl, Sultanın baxacağı, Salmanın yurdu, Oyuq, Gözülü bulaq, Qaranlıq dərə, Göl yeri, Qamışlı, Məmmədin darı, Çuxur yurd, Küləşlər, Laçın qaya, Rəhimin düzü, Dava olan, Arxac yeri, Otaqlar, Arpa yeri, Öküz uçan, Dərə yeri, Donüz damı.

Məlumatı verən: Almalıq kənd sakinləri Musa Xudat oğlu Şəkəraliyev və Salman Fərman oğlu Sultanov.

## Alırzalar kəndi

### Yaylaqlar:

Usublu yaylağı, Təvərə qayanın boynu.

### Məşhur yerlər:

Duzlu bulağın düzü, Sənəm xanımın yurdu, Maloynayan barmaq, Qatarın güneyi, Qatar qaya.

## Armudlu kəndi

### Yaylaqlar:

Qırmızı qaya, Dəlihəsən, Əyri yurd.

### Bulaqlar:

Çinqilli bulaq, Boğaz bulağı, Xudumlu bulağı, Abdulla bulağı, Sarı bulaq, Ataxan bulağı, Nəbi bulağı.

### **Məşhur yerlər:**

Seyid Məmməd biçən, Orta burun, Ot daşı, Qırmızı qayanın döşü, Xudumlu, Əmiraslanın yurdu, Keçəl təpə, Yal biçənəyi, Məşədi Salman biçən, Çala, Qurd yuvası, Qatar, Batqının çalaları, Armudlunun düzü, Əkbər biçən, Abdulla biçən, Armudlu çay (çay).

**Məlumatı verən:** Armudlu kənd sakini Sabir Əbdüləli oğlu Həsənov.

### **Allıkənd**

#### **Yaylaqlar:**

Alagöllər, Bədirbəy, Yal yurd, Taxta düz, Köhnə yurd, Heydərin yurdu, Qazı-xanlı yurdu, Sandıq bulağın yurdu.

#### **Bulaqlar:**

Zeynal bulağı, Cahanın bulağı, Qiblə bulağı, Sarı bulaq, Qaynatma bulaq, Çeyil bulağı, Qoşa bulaq, Göl bulağı, Sandıq bulağı, Qazıhanlı bulağı.

#### **Məşhur yerlər:**

Dəlik daş, Bala düz, Gözələ, Sandıq biçənəyin bulağı, Aralıq, Təpələr, Turşəngli çala, Ağulu döş, Böyük zəhman, Məşədi Xudonun biçənəyi, Tək ağac, Alonun kahası, Aynanın kahası, Xaçın dalı, Koma, Yastana, Aralığın güneyi, Barmaqlar, Avasın kahası, Heydərin yerləri, Həvşə, Dana güneyi, Böyük güney, Yalın dalı, Tələ, Duzdaxlar, Kom ağac, Qamışlı dərə, Ardişlı, Yol aşan, Nazik su (çay), Qaraquşun dərəsi, Kalafalıq, Əmirin hasarı, Qarama yerləri, Dərə damı, Alonun yeri, Alo yeri.

**Məlumatı verən:** Allıkənd sakini Nurəddin Çərkəz oğlu Cabbarov.

### **Aşağı Ayrım kəndi**

#### **Yaylaqlar:**

Kasa gələn, Qazıhanlı yaylağı, Fərhad yanın, Qaraqaya, Səfər düşən, Tozluq, Hasarlı yurd, Dərə damları, Hümbətəli yurdu, Çiçəkli təpə, Qumlu arxac.

#### **Bulaqlar:**

Gur bulaq, Alo bulağı, Soyuq bulaq, Səttarin hasarının yanı bulaq, Batqın bulaq, Yeddibulaq, Güngörməz bulaq.

#### **Məşhur yerlər:**

Şişqaya, bulağın dərəsi, Tozluq sahəsi, Sərpin başı, Qaş yerləri, Uzun yal, Bayro yerləri, Qırmızı qayalar, Dərə yurdu, Dərə biçənəyi, Cərgə qayalar, Həvşələr, Armudluq, Ayı gilası, Moruqlu döş, Atlar oğurlanan, Enli döş, Arpaların dərəsi, Nazik barmaq, Pələngə biçənəyi, Usubun kahası, Qoyun kahası.

**Məlumatı verən:** Aşağı Ayrım kənd sakini 109 yaşılı (1899-cu il təvəl-lüdü) Əli Abdulla oğlu Şirinov.

### **Yuxarı Ayrım kəndi**

#### **Yaylaqlar:**

Böyük yurd, Qərvənd yurd, Böyük düz, Xırda yurd, Qurqan, Məmmədələn, Su-suz yurd.

#### **Bulaqlar:**

Daş bulaq, Cilli bulaq, Məmmədələnin bulağı, Telliolən bulaq, Xırda yurdun bulağı, Böyük yurdun bulağı.

#### **Məşhur yerlər:**

Kahalar, Quzey, Qara xaç, Sarı buğdalar, Telliolən, Qara arxac, Qırmızı qayalar, Malağan çüxuru, Məmmədələn, Fərhad yanın.

**Məlumatı verən:** Aşağı Ayrım kənd sakini Sədir Əli oğlu Şirinov.

### **Babaşlar və Bozlu kəndləri**

#### **Yaylaqlar:**

Qaradırnaq, Boyun, Qara qaya, Kalafalıq, Dəmirçi dərəsi.

#### **Bulaqlar:**

Dolayı bulaq, Çökəyin başı bulaq, Aşağıkı nov, Yuxarı nov, Mal bulağı.

#### **Məşhur yerlər:**

Aylıx, Karxana, Şorali dərə, Açıq biçənək, Maral damı, Maral damının dərəsi, Armudluq, Sarı xır, Keçə qoyulan dərə, Ocaqqalanan təpə, Oddanıx, Kığlığın dağı (dağ), Cüt armudlar, Məmməd dərəsi, Dərə yeri, Göl yeri, Məşədi Tağı yeri, Köhnə qışlaq, Qara quzey meşəsi, Qarasu.

**Məlumatı verən:** Təkəqaya kənd sakini Abbas Pənah oğlu İsmayılov.

### **Bağırlı kəndi**

#### **Yaylaqlar:**

Bəbirxan, Məmmədələn, Qaraxır.

#### **Bulaqlar:**

Sarı bulaq, Götə bulaq, Novlu bulaq, Qiblə bulağı, Daş bulaq, Hümmət bulağı, Bəzirgan bulağı.

#### **Məşhur yerlər:**

Bəzirgan, At qoruğu, Qanlı vurulan, Həsənələnin şisi, Yellicə (Bağırlı) dağı (dağ), Qılışlar, Novun qılışı, Qəbirstanlıq qılışı, Aralıq qılışı, Təkdamin qılışı, Təkdam, Bayraməli tapı, Duzdax boyun, Sarı uçurumun başı, Usub talası, Ocaq-verdi talası, Daşlı tap, Böyük düz, Gölün qırığı, Ələm ağacı, Böyük gerdən, Bala gerdən, Binnətəli, Sarı qaya, Qızıl qaya, Çolpan, Bozlu, Yəhər, Qara güney, Ci-

rişli, Əvəlikli, Qanlı göl, Buzluq dağı (dağ), Kərəmli dağı (dağ), Qaçaqlar qırılan, Əlvənd gölü, Cavad biçən, Ağçay (çay), Bulanıq çayı (çay), Balıqlı su (çay), Yellicə çayı (çay), Böyük Qanlı göl, Kiçik Qanlı göl.

**Məlumatı verən:** Bağırlı kənd sakini Vilayət Hüseyin oğlu Əmrəhov.

### Bağlıpəyə kəndi

#### Yaylaqlar:

Qalayçılar, Hapım, Xırmanlar, Əvəlikli, Taqqıldağ, Daşarası, Buzluq boynu, Qanlı göl, Həmzəcimən, Çöplü göl, Goydağ, Yalaq yurd, Kərəmli dağı.

#### Bulaqlar:

Yarpızlı bulaq, Daş bulaq, Məşədi Salahın bulağı, Damcılı bulaq.

#### Məşhur yerlər:

Şış qaya, Qara güney, Qara qaya, Ağ qaya, Ocaq təpəsi, Başıaçıq təpə, Qar güney, Qara quzey, Marallı meşəsi, Əhəng quyusu, Quyular, Yalavan, Cəfərölən dərə, Müzəffərin biçənəyi.

**Məlumatı verən:** Bağılpəyə kənd sakini Arif Cəfər oğlu.

### Başlıbel kəndi

#### Yaylaqlar:

Ağcaqız yaylağı, Yemişgələn, Yelli gədik, Gur bulaq, Əyri yurd, Dərə yurdu, Ağ qaya, Güllüölən, Çalaçüxur, Böyük düz, Aralıq yurdu, Əmrəhin yurdu, Ramazanın yurdu, Novruzun yurdu, Güzdəklik, Taxta yurd, Dəlik daş, Lalalıq yurdu, Şəfaətin yurdu, Hacı Abbasın yurdu, Əliabbasın yurdu.

#### Bulaqlar:

Gur bulaq, Goy bulaq, Soyuq bulaq, Ağa bulağı, Mirəli bulağı, Təkələn bulaq, Lilpər bulağı, Şir-şir bulaq, Güney bulağı, Hacı Rüstəm bulağı, Rza bulağı.

#### Məşhur yerlər:

Sarımsaklı, Arxac dərə, Gülnisəyanan, Uzun yal, Ələm ağacı, Şirran, Göycə təpə, Şakkar, Gərdənin boynu, Şahsevən, At çökəyi, Donuz çüxuru, Qaraşırnoy, Ağqaya yalı, Qalaça, Nəbinin kahası, Keçi alan, Göllər, Dərin dərə, Dar dərə, Quru qaya, Daşbulaq.

**Məlumatı verən:** Başlıbel kənd sakini Şiraslan Hüseyin oğlu Yusifov.

### Bəzirxana kəndi

#### Yaylaqlar:

Aşağı yurd, Balaca Tamaşalı, Böyük Tamaşalı, Qatar qaya, Şirran, Novalar, Qovşuq (şimal hissə), Ağduzdağ, Orucların hasarı, Temirin yurdu, Gəlmələrin yurdu.

#### Bulaqlar:

Bəzirxana bulağı, Əli bulağı, Gav bulağı, Korabulaq, Şirran bulağı, Fındıq bulağı, Novalar bulağı.

#### Məşhur yerlər:

Avasın təpəsi (qərb hissə), Rus qalağı, Qoçalmaz, Qurban təpəsi, Məmmədin xora yeri, Çəvlilik, Kərimin dərəsi, Porsuqölən yal, Zom, Orta burunun dərəsi, Şişin başı, Qırmızı qaya, Dik daş, Qaraqaya, Batqın, Əyri qar, Böyük döş, Su dərəsi, Mustafanın hasarı, Hacı Bədəlin atı ölü yar, Yolumlar, Zeyno yeri, Çay biçənəyi, Qarrax, Boğazın hasarları, Adalar biçənəyi, Pirmalı biçənəyi, Köçərinin biçənəyi, Ağenin kahası, Bavonun kahası, Allahverdinin kahası, Güney yerləri, Abduləzimin dəyirmanı, Bavonun dəyirmanı, Sıra qayalar, Abdulhüseyinin əkin yeri, Dəli Hüseynin yeri, Əmiralioğlunun yeri, Şükürlərin əkinləri, Alayın yeri, Kərbəlayı İsanın yeri, Abbasların hasarı, Hacı Qurbanın hasarı, Mehdinin hasarı, Qasımin əyri yeri, Hacı Əsədin əkin yeri, Ocaqverdinin əkin yeri, Yunusun əkin yeri, Molla oğlu Əlinin yeri, Molla oğlu Əhmədin əkin yeri, Molla Əhmədin dari yeri, Hacı Məmmədalının biçənəyi, Hacı Dünyamalının biçənəyi, Cəfərqluların əkin yeri, Molla Rəcəbin biçənəyi, Alayın biçənəyi, İmamquluoğlunun əkin yeri, İmamquluoğlunun adası, Şəldinin yeri, Kərbəlayı Rzanın əkin yeri, Məmmədin əkin yeri, Heydərin əkin yeri, Mahmudun əkin yeri.

**Məlumatı verən:** Bəzirxana kənd sakini Oruc Məmməd oğlu Təhməzov.

### Boyaqlı kəndi

#### Yaylaqlar:

Qoçdaş, Qaraxan binəsi, Qazıxanlı, Böyük düz, Kasagələn, Məmmədələn, Uzun yal, Hasarlı, Qaraqaya, Qırmızı qayalar.

#### Bulaqlar:

Pələngə bulağı, Turş su, Şəl bulağı, İstisu bulağı, Nağı bulağı.

#### Məşhur yerlər:

Şişinbaşı, Alma ağacı, Maraluçan, Camış uçan, Arxac yeri, Qaraquş qaya, Xırman, Xalın qayası, Şorun dərəsi, Xaraba, Çərkəzin şamı, Ağ körpü, Nağı dədənin şamı, Nazik su, Məmmədbiçən tala, Zeynalabdin qayası, Əli kişinin kahası, Çay damı, Tələlər, Şam, Qaraşın şamı (davalı şam), Uçuq, Darı yeri, Əyri yol, Xırda

düz, Böyük düz, Darı yerləri, Orucun binəsi, Aşağı binə.

**Məlumatı verən:** Boyaqlı kənd sakini Rəfael Mayıl oğlu Nağıyev.

### Cəmili kəndi

#### Yaylaqlar:

Ayğır bulağı, Çala-çökək, Əvəlikli, Ferma düşən, Kalafalıq, Ağbulaq yaylağı, Xıdır düşən.

#### Bulaqlar:

Sarı su, Qara bulaq, Soyuq bulaq, Məhərrəm bulağı, Ayğır bulağı, Eyvazlı bulaq, Daş bulaq, Komun suyu, Qoçu bulağı, Qafar bulağı, Bayram bulağı, Novlu bulaq, Feyruz bulağı, Behbud bulağı, Novçalı bulaq.

#### Məşhur yerlər:

Eyvazlı yalı, Kərəmli, Novun düzü, Əsgər çökəyi, Çax-çaxlı, Taxta, Qara qaya, Goy xır, Qapaz, Şış qaya, Gen dərə, Vəli dərəsi, Armudluq, İtolən, Qara təpə, Mal oğurlanan, Mehdibüçən, Həsənalı tapı, Quzu qayası, Mehdi tapı, Arxac yeri, Daşın başı, Boyun yolu, İnəkuçan, Sərp yurd, Sarı yol, Ardışlı, Hüseyn çökəyi, Səmədbiçən, Həştərxan, İmam izi, Cəfaliçimən, İsmayılin ağılı (Xal-xal), Ayğır çayı (çay), Komun suyu (çay), Bozlu, Seyidbiçən, Qonur dağ (dağ), Kraskalı dağ (dağ), Əyri arxac.

**Məlumatı verən:** Cəmili kənd sakini Teymurxan Oruc oğlu Əmirov.

### Comərd kəndi

#### Yaylaqlar:

Qayalıq, Orta düz, Allahaman, Böyük biçənək, Alçalı, Novlu.

#### Bulaqlar:

Yarpızlı bulaq, Daş bulaq, Sarı bulaq, Əkbər bulağı, Şirran bulağı, Şor bulaq, Novlu bulaq, Nazlı bulaq, Damcı bulaq, Qaramalıq bulağı.

#### Məşhur yerlər:

Qaraman qaya, Qurd tələsi, Qabıq qayası, Comərd qalası, Yarpızlı dərə, Qozlu dərə, Zoğallı dərə, Qılıcın qoyunu doğan dərə, Alxan buğavuran qaya, Evin dalı, Topallıq, Quzey qayası, Donuz ucan, Əhəng yandırılan, Pütddüdüklü dərə, Əhməd tələsi, Targələn, Bəhrəm təpəsi, Papaqyanan təpə, Şişin təpəsi, Tütün yeri, Şadman gölü, Söyüd gölü, Sarı poverot (döngə), Qoyun körpüsü, Mehdinin yeri, Tuluq ağacı, Yanıq, Ağ daşın dalı, Qaragüney suyu, Kilsəli suyu, İdrisbüçən, Tək ağac, Qalanın dalı, Şirinin biçənəyi, Köçəri qırıntısı, Arpa yeri, Abuzəryatan kaha, Ədilin çəpəri, Dərəkənd, Kərəm arıqoyan yer, Əhməd tələsi.

**Məlumatı verən:** Comərd kənd sakini Firqət Xanlar oğlu Şadmanov.

### Caykənd

#### Yaylaqlar:

Söyüldü yaylağı, Alagöllər, Behbud bəyin qayası.

#### Bulaqlar:

Qarasu bulağı, Novlu bulaq, Əlinin bulağı, Turş su, Korca bulaq, Mahmudun bulağı.

#### Məşhur yerlər:

Qumlar, Şəvidlik, Rəşidin çəpəri, Kələlən, Palıdlıq, Tütün məntəqəsi, Donuz damı, Fətəl dana vurulan, Sarı güney, Novun suyutökülən, Maral ucan, Çoban qaya, Balaxanım bağlı, Sarı yal, Xaça yolaşan, Şirinin yeri, Kilsənin dərəsi, Qozlu dərə, Qulların dərəsi.

**Məlumatı verən:** Çaykənd sakini Yusif Qaraj oğlu Əsgərov.

### Çəpli kəndi

#### Yaylaqlar:

Çiçəkli düzü, Qazax Həsənin yurdu, Taxta düz, Sadıq biçənəyi, Ağqayanın boyunu, Ağıl yurdu, Gülməmməd qalası.

#### Bulaqlar:

Port-port bulaq, Soyuq bulaq, Qozlu dərənin bulağı, Məhərrəm damının bulağı, Çılpaq Əlinin bulağı, Xosun meşəsinin bulağı, Nuru damının bulağı, Qarasu, Anaxanım bulağı, Armudlu yerin bulağı, Boççalının bulağı, Qonaq üstünün bulağı, Keçəl dərənin bulağı, Almalı bulağı.

#### Məşhur yerlər:

Qalanın dibi, Armudlu çəpər, Qurban çəpəri, Şoralı dərəsi, Keçidami dərəsi, Yarnağın başı, Xosun yeri, Şişin boynu, Çılpaq Əlinin yeri, Qarajbüçən, Kürdün yalı, Qulanın dərəsi, Dəyirman yeri, Həsən vurulan, Dəyirmanın qabağı, Dəyirmanın düzü, Dana qoruğu, Zoğallı tala, Qaradaşın düzü, Maraldamin dərəsi, Gödək dərə, Uzun dərə, Qara suyun dərəsi, Qara çökək meşəsi, Yayranın yeri meşə, Qonağın üstü meşə, Keçəlin güneyi, Fəttahın talası, Nuru damının meşəsi, Balaca güney, Ağqayanın güneyi (dağ), Qara qayanın güneyi, Çəpli çayı (çay).

**Məlumatı verən:** Çəpli kənd sakini Kalvey Aslan oğlu İsmayılov.

## Çıraq kəndi

### Bulaqlar:

Ağ bulaq, Qara bulaq, Dolça bulaq.

### Məşhur yerlər:

Dərin çuxur, Dəmir qaya, Qırmızı təpə, Gök gav, Sarı gav, Həşərgələr, Su dolduran, Novun şamı, Tumuzluq, Arxac qaya, Arixana qaya, Şiş qaya, Qaya başı, Vəlinin çüxuru.

**Məlumatı verən:** Çıraq kənd sakini Vahid Mürsəl oğlu Qafarov.

## Çərəkdar kəndi

### Yaylaqlar:

Buzluq, Əvəlikli, Daş arası, Həmzəcimən, Kərəmli dağı, Qalayçı, Şaban yurdu, Ağbulaq yaylağı, Şikarın yurdu.

### Bulaqlar:

Qəndi bulağı, Gök talanın bulağı, Novlu bulaq, Sarı bulaq, Şir-şir bulaq, Aynanın bulağı, Zim-zim bulağı, Turş su, Armudlu bulağı, Xeyrənsə bulağı, Civəli bulağı.

### Məşhur yerlər:

Məhəl təpəsi, Gök dağ, Talalar, Kolavat, Qara qaya, Alçalı boynu, Gəvrıslı dərə, Arpa çəpəri, Çınqlı təpə, Kilsəli, Dağın qılinci, Ata pəyəsi, Ariq Alının pəyə yeri, Uzun tala, Almalı, Həsən bəyin qozlusu, Qurum dərə, Keş kəndi, Güvəli, Xırmanlar, Edilxan yurdu, Hovuzun dərəsi, Ələs vurulan, Ağa vurulan, Əvəzin qəbri, Maral yalanın daş, Təkəyatan qaya, Kollu cəvə, Fıstıqlı gərdən, Armudluq, Xanpərinin yeri, Astanın yeri, Bağ yeri, Heyvalı, Küp talası, Ayı vurulan, Taplar, Gök qum, Qozluq yeri.

**Məlumatı verən:** Çərəkdar kənd sakini Şaban Qurban oğlu Qurbanov.

## Çorman kəndi

### Yaylaqlar:

Hacımahmudlu yaylağı, Qoçtəpəli yurdu.

### Bulaqlar:

Ağqayanın bulağı, Sünnətolan bulaq, Soyuq bulaq, Haça qayanın bulağı, Sarı bulaq, Baydaça bulaq, Qara palçığın bulağı. Çardaxların novlu bulağı, Kor bulaq, Cajıxlı biçənəyin bulağı.

### Məşhur yerlər:

Çiçəkli yurdu, Tükanlı yurd, Dəyirmi yurd, Çala-çökək, Bərk dərə, Yamaş yurd, Yüzbaşı yurdu, Göl yeri, Yal yurd, Atdağı (dağ), Çardaqlar, Malqırılan, Mağal

təpəsi, Boz çinqıl, Ağ göl, Quru yurd, Qatır quyruqlu tala, Çökək yurd, Qız ölüən təpəinin bərəyəsi, Toyuqölən təpə, Əsədin düzü, Mürsəlin düzü, Çıraqın dam yeri, Dərin meşə, Kömür yanının dərəsi, Kalafalığın dərəsi, Çökək yurdun çayı (çay), Şırrannın dərəsi, Sarı qayanın dərəsi, Gök qumun dərəsi, Ağdüzüdağ (dağ), Əzimin biçənəyi, Köhnə kənd, Qırmızı güney.

**Məlumatı verən:** Çorman kənd sakini Ələkbər Misir oğlu Rzayev.

## Çovdar kəndi

### Yaylaqlar:

Qarabulaq, Boğaz yurdu, Əmrəhin yurdu, Qaçayın gəzi, Keçəlyanan, Sünnət olan, Çay yurd, Hüt yaylağı, Çoban gədiyi, Koralı yurd, Ağqaya, Güzdəkli yal, Dərə yurdu, Gəlin ölüən, Dövran yurdu, Nabatxanım yurdu, Köhnə yurd, Büyük tala, Balaca tala, Lalalı yurd, Uzun kalafa, Tumaslı yurdu, Baxşalıdüşən yurd.

### Bulaqlar:

Misir bulağı, Əmrəhin bulağı, Qara bulaq, Tələ bulağı, Novlu bulaq, Sarımsaqlı dərənin bulağı, Daş bulaq, Gur bulaq, Qurdlu bulaq, Ağ bulaq, Qala bulağı, Sarı bulaq, Qiblə bulağı, Gök bulaq, Kor bulaq, Güney bulağı, Ceyilli bulaq, Güzdəkli yalnız sarı bulağı, Lalalı bulağı, Buz bulaq.

### Məşhur yerlər:

Dərin dərə, Sərhəd, Qaçayın gəzi, Dəvə boynu, Lalalı dağ (dağ), Uzun yal, Şiş təpə dağı (şimal-qərb hissə), Qəbirstanlığın yali, Tək palid, Hasarlı biçənək, Baldırğanlı biçənək, Qatar qaya, Şakkar sinəsi, Dəlik daş, Sinə yurd, Taxtalar, Qayanın başı, Təpənin boynu, Sır arxacın döşü, Meşənin başı, Çayqovuşan, Qara qaya, Səmənd üçan, Ceyilli dərə, Cabbarölən, Donuz burnu güneyi, Sarımsaqlı dərə, Koleyçin meşəsi, Zağanın döşü, Cin-cin qaya, Uzun güney, Tikanlı tələ, Dolayı yol, Qara daşın dərəsi, Büyük təpə, Balaca təpə, Cəddə yol, Sürücək, Qurdlu almanın yanı, Yastan, Uzun marix, Qatar daş, Alçalar, Dəf güney, Şorun boynu, Haça qaya dərəsi, Çovdar çayı (çay, Abbasın taxtaları, Qara qaya, Güzdəkli yal, Şahhüseyinin dam yeri, Gök qum, Mahmuddüşən.

**Məlumatı verən:** Çovdar kənd sakini, Azərbaycan yazıçıları ittifaqının üzvü Əlövsət Misir oğlu Əmrəhov və Cingiz Misir oğlu Mehdiyev.

## Çopurlu kəndi

### Yaylaqlar:

Ağ çinqıl, Sünnət, Məliyin yurdu, Xandüz, Qara boyun.

**Bulaqlar:**

Ağ bulaq, Port-port bulaq, Soyuq bulaq, Qırıq bulaq, Sarı bulaq.

**Məşhur yerlər:**

Tək dam, Yal yeri, Armudluq, Çinqılın başı, Babamın cili, Güllalı yeri.

**Məlumatı verən:** Çopurlu kənd sakini Məhəmməd Yunis oğlu Tağıyev.

**Çobankərəkməz** kəndi**Yaylaqlar:**

Abdulla yurdu, Tuşdu yurdu, Dərə damı, Kalafalıq, Qarabağlı yurdu.

**Bulaqlar:**

Göy bulaq, Həmərsin bulağı, Seyid Əlişin bulağı, Seyid gələnin suyu, Ala bulağı.

**Məşhur yerlər:**

Məşədi Məhəmməd gələn, Boz barmaq, Əşəlgə, Pərinc yeri, Boz təpə, Donuz güneyi, Tala, Cərgələr, Öküzlən tala, Alı kişi maral vuran, Tutxun çayı (çay), Ağuzluq, Arxac yeri, Talanın qayası, Qamışlıq, Xırmanlar, Qara ağaç, Tellinin qayası, Bağ armudu, Qaranlıq dərə, Çöp, Böyük dəmirçi, Balaca dəmirçi.

**Məlumatı verən:** Çobankərəkməz kənd sakini Əli Abbas oğlu Zeynalov.

**Daşbulaq** (keçmiş Oktyabr kənd) kəndi**Yaylaqlar:**

Yaz yurdu, Cəmilli yurdu, Köhnə yurd, Ələm ağaç, Qoruxçuların bulağı yurd, Veysəlin dərəsi, Aliqulu ağanın yurdu, Qərvənd yurdu, Kərbəlayı Orucun yurdu, Mələyin yurdu, Hüseynalidüşən yurd, Nəcəfdüşən barmaq, Umudun yurdu.

**Bulaqlar:**

Məşədi Bayram bulağı, Çinqıl bulaq, Ağaməmmədölən bulaq, Daşdan çıxan bulaq, Təpələrin bulağı, Cərgələr bulağı, Göylü burun bulağı, Qiblə bulağı, Böyük çəxurun bulağı, Sallama bulağı, Ot qayası bulağı, Həsənin bulağı, Xaç yerləri bulağı, Köhnə yurdun bulağı, Tələlər bulağı, Lələ bulağı, Çay bulağı, Daş bulaq, İsbəndiyarın bulağı, Kəndin üstü bulaq.

**Məşhur yerlər:**

Kərbəlayı Orucun dəyirmanı, Nadirin dəyirmanı, Əzgillik, Məşədi Həsən dəyirmanı, Daşın altı, Dəlik daş, Tülkü qayası, Şişin dalı, Vəngin dərəsi, Ardışlı, Məmmədin kahası, Qaş yer, Xam güney, Çıxaçaq, Daşlı güney, Qumlar, Kalafalığın yalı, Xaraba, Yarğanın dərəsi, Armudlu, Qaraquşun dərəsi, Gen qobu, Bayramın yeri, Kərəmin yeri, Hüseynin yeri, Allahverdinin dərə yeri, Palaxlıq, Qumlar, Kazımın daşı, Məşədi Ağanın hasarı, Sadığın hasarı, Mikayılin hasarı, Qur-

banın hasarı, Manafın yeri, Kövşənin çalası, Məşədi Məmmədin yeri, Dərin çəxur, İbişin hasarı, Buxariyin güneyi, Ocaq daşı, Şırranın güneyi, Arxaç yeri, Şırranın başı, Tək ağaç, Qırmızı qaya, Kərbəlayı Orucun əkin yeri, Ot qayası, Haça yerin dərəsi, Gicitgənli, Donuz yeyən yer, Göl yerləri, İsanın damının yalı, Qara kaha, Kahanın başı, Kolluq yerləri, Batqınlar, Ələkbərin yeri, Uzun dərə, Yusif vurulan, Cərgələr, Abdullauşağının biçənəyi, Kələlən, Yarpızlı qaya, Qoyunuçan, Qobu, Quru şırran, İsbəndiyarın hasarı, Şamonun çalası, Ayı ciləsi.

**Məlumatı verən:** Daşbulaq kənd sakini Abdullayeva Fatma Rəhim qızı.

**Dərəqışlaq** kəndi**Yaylaqlar:**

Dik yurd, Çubuq qoyulan.

**Bulaqlar:**

Qarağatlı bulaq, Dərəqışlağın daş bulağı, Söyüldü bulağı, Qaramal bulağı, Səlimin evinin yanındakı şəlalə.

**Məşhur yerlər:**

Enli döş, Molla daşı, Ağdaş, Gen qobu, Xırman daşı, Şişin döşü, Kotan yeri, Çatıtm, Qaranlıq dərə, Qara daş, Tələlər, Nəsibin yeri, Kazımın yeri, İbrahimin yeri, Alışların yeri, Əsədlərin yeri, Xaçın yalı, Məşədi Əlinin hasarı, Təvərə qaya, Malyatan gəzdək, Barmağın yalı.

**Məlumatı verən:** Dərəqışlaq kənd sakini Mehman Səlim oğlu Alışov.

**Dəmirçidam** kəndi**Yaylaqlar:**

Məşədi Baxşalı yurdu, Kalvalılar yurdu, Orta boyun yurdu, Behbudalı yurdu, Qazaxlar yurdu, Əhmədxan yurdu, Qanqallı yurd, Tombadaş yurdu, Məhərrəmin yurdu, Daşlı qonqur, Əmir bulağı.

**Bulaqlar:**

Ongöz bulaq, Novlu bulaq, Göy bulaq, Qapaz bulağı, Hüseyin bulağı, Lilpərin bulağı, Xatin bulağı, Söyüldü bulaq, Müseyibin bulağı, Qiblə bulağı, Əmir bulağı.

**Məşhur yerlər:**

Dar dərə, Cəfərə toyolan, Cəfərölən, Qazax dəyətikən, Qazaxlar düzü, Arpalar, Bədəlin dam yeri, Tülküaşan təpə, Balaca təpə, Keçi qırılan, Pilovun yurdu, Tozluq, Çinqıl, Cərgələr, Məhərrəmin gölü, Qabaq qılış, Çolpan meşəsi, Söyüldü çayı (çay), Mal qəbri, At qoruğu, Rza biçən, Binə damı, Səslənən qaya, Hoppan daş.

## Əsrik və Tirkeşəvənd kəndləri

### Yaylaqlar:

Qulu bəyin yurdu, Qara güney, Ağ güney, Uzun kalafa, Baş yurd, Qoturlu yaylağı, Puşdu yurd, Xatinoğlunun yurdu, Dükənlə yurd, Çilgəz, Ağ bulaq, Hacı-mahmudlu yurdu, Qoçtəpəli yurdu, Arpalar, Qaynar bulaq, Alançıq qaya, Aşağı yurd.

### Bulaqlar:

Soyuq bulaq, Novlu bulaq, Yarpızlı bulaq, Sarı bulaq, Qaynar bulaq, Daş bulaq, Böyük qotur su, Turş su, Arıcılıq qayasından çıxan su, Neftli bulaq, Əhəngyanan bulaq, Pəri bulağı, Qaratel bulağı, Şahnisə bulağı.

### Məşhur yerlər:

Moz görükən, Donuz güneyinin beli, Sarı təpə, Mərəklərin başı, Mariğin başı, Haça daş, Böyük güneyin qayası, Qara qaya, Qurd qarğasının boynu, Oyuğun şisi, Qəbirstanlığın güneyi, Xarabanın güneyi, Şiş güney, Alaqayanın başı, Cəddənin təpəsi, Orta burunun başı, Atlargedən yal, Xədicə xanımın bulağı, Abdulla yurdu, Aşargədaşın şisi, Dəmirçinin gərdəni, Məşədi Məmməd gələn, Xudumazarlıyanın yalı, Qızıl itən, Qırmızı təpə, Toy olan, Ağduzdağ, Qazantapilan, Çoban dağı (dağ), Oyxulu dağı (dağ), Oyuğun şisi, Tuxun çayı (çay).

**Məlumatı verən:** Əsrik kənd sakini Qubad Qara oğlu Məmmədov və Tirkeşəvənd kənd sakini Köçəri Salman oğlu Həsənov.

## Fətallar kəndi

### Yaylaqlar:

Motin yurdu, Orucalılar yurdu, Hacıalı yurdu, Dəlləklər yurdu, Qırxın yurdu, Baş yurd, Qanqallı yurd, Dərə yurdu, Kalafalıq yurdu, Kosalar yurdu, Kilsənin yanı, Mehdixanlı yurdu,

### Bulaqlar:

Buz bulaq, Baş yurdun bulağı, Novlu bulaq, Qoşabulaq, Səfqulunun bulağı.

### Məşhur yerlər:

Muncuqlu təpə, Məşədi həsən xırmanı, Yalın beli, Qara qaya, Həşimin yurdu, Cilin düzü, Külli yer, İlənlı çala, Dik xaç, Yixılı xaç, Hümbətalı gizlənən, Ağ şırran, Kəmərqaya, Bataqlıq.

**Məlumatı verən:** Fətallar kənd sakini Hətəmov Ələsgər Himbət oğlu.

## Keşdək kəndi

### Yaylaqlar:

Daşın başı, Bağırxan, Dəlihəsən, Dərə yurdu, Məsim qalası, Keçibeli, Zəhra vurulan bulaq, Əyri yurd, Şiş qaya, Əli daşları.

### Bulaqlar:

Kərbəlayi Hüseyn bulağı, Ağ bulaq, Yanıq bulaq, Sifanqayıran bulaq, Qıjılı bulaq, Pırt-pırt bulaq, Çəvlək bulağı, Bol bulaq, Daş bulaq.

### Məşhur yerlər:

Ağ yal, Kollu daş, İtlər qırılan yer, Qancıq uçan, Alçalı yal, Gen dərə, Cəfər biçən, Yanıq, Tar uçan, Zalın yeri, Misir biçən, Çəvlək, Payız yurdu, Ənvər biçən, Keçəl təpə, Əli götürən daş, Qırmızı qaya, Qara qaya, Ot daşı, Həmərsinli, Armutlu, Məşə Xələf, Ellaz ayı tutan qaya, Kərbəlayi Hüseyn gölü.

**Məlumatı verən:** Alolar kənd sakinləri Əbdüləli Əli oğlu İbrahimov və Nurəddin Həsən oğlu Müseyibov.

## Günəşli (keçmiş Kilsəli) kəndi

### Yaylaqlar:

Qaradağlı, Bahadurun düzü, Aslanlar, At qoruğu, Qırqovullu, Qalayçigələn, Taplar, Arpa yeri, Maralatan, Göyüşün yurdu, Qancıq dərəsi, Binə dərəsi, Tozluq, Göl yeri, Quşyuvalıdüşən, Kolxozdüşən, Kovuxlu düz, Qaçaydüşən.

### Bulaqlar:

Ayğır bulağı, Qaradağlı bulağı, Orta bulaq, Soyuq bulaq, Fətiölən bulaq, Xəlillər tələsi bulağı, Kişmiş bulaq, Sarı bulaq, Şir-şir bulaq, Göy bulaq, Ağ bulaq, Qalayçigələn bulaq, Taplar bulağı, Göl yeri bulağı, Baxacaq bulağı, Turşu bulağı, At qoruğu bulağı, Baldırğanlı bulaq, Xırman bulağı, Tələlər bulağı, Qaramallıx bulaq, Ağdaş bulağı, Yurdalar bulağı, Uçuqluq (buzluq) bulaq, Cərgə bulaq, Korca bulaq, Süleyman bulağı, Novlusu bulağı, Alçalı bulaq, Qiblə bulağı, Daş bulaq, Seyidali bulağı.

### Məşhur yerlər:

Ağdaş, Tələlər, Qəbirstanlıq, Qirağın dalı, Şiş qaya, Dəyirman yeri, Dəyirmanın qabağı, Uçuqluq, Mahrasa, Şir-şir, Quzey, Cərgə, Ulaslıq, Çuxur, Balaca çuxur, Qanadlar, Sarı daş, Hinin qayası, Buzluq daşı, Donuz damı, Mehri yeri, Fətiölən burun, Taplar, Qaradağlı dağı, Quş yuvası meşəsi, Kolxozi meşəsi, Donuz damı meşəsi, Sarı bulaq meşəsi, Ağdaş meşəsi, Qirağındalı meşə, Kolavat meşəsi, Xırman daşı, Xırman yeri, Əzgilli tələ, Alixasın yurdu tala, Kolavat talası, Ayı vuranın ətəyi, Nişan qayası, Məmmədrəza ayıvuran çuxur, Qara göl, Biçənəyin boğazı, Sərhəd suyu, Həmərsinlik, Topallı qaya, God qoyulan, Körpülü dərə, Ba-

xacaq qaya, Böyük düz, Dik daş, Duzdaxlı, Pirin güneyi, Əhmədxanın yeri, Alçalı, Ağulu dərə, Nəsifin yeri, Həcərin yurdu, Qəjəl, Orta düz, Həşimin yeri, Qara daş, Qaravəlli meşəsi, Qiblə daşı, Ocaq təpə, Molla biçənəyi, Cinci qaya, Aşiq qızıltapan, Tələnin yolu, Tozluq meşəsi, Çeyilli, Seydin qızı qaçan xırman, Öküz ucan, Ağ qayanın boynu, Topalbiçən, Dam yeri, Mərək qaya.

**Məlumatı verən:** Gənəşli kənd sakinləri Qafar Çerkəz oğlu Ağayev və Hüseyinov Ceyhun Eldar oğlu.

### Güneypəyə kəndi

#### Yaylaqlar:

Qonur, Söyüdlü, Palıdlı dərə, Ələm ağacı, Kalvalılar yurdu, Ongözlər, Şir-şir, Sarı bulaq yurdu, Cajıxlı, Sarıyal, Göydağ, Rüstəm ölü, Atdağı, Yalkənd.

#### Bulaqlar:

Sərçə bulağı, Almalı bulağı, Əlif bulağı, Novlu bulaq, Mədinə bulağı, Yalkənd bulağı, Mal suiçən bulaq, Bərəyə bulağı, Dəvə dabanı bulağı, Yastının bulağı, Uçuğun bulağı, Neftli bulaq, Göydağ bulağı, Həsənqulular bulağı, Camışbatan bulaq, Hürü bulağı, Süleyman bulağı, Sarı bulaq, Şir-şir bulaq, Cajıxlı bulaq, Ayğır bulağı, Ongöz bulaq, Söyüd biçənəyin bulağı, Qarama bulağı, Məhəmməd bulağı, Palıdlıdərə bulağı, Sarı şırran bulağı, Şeytanlı dərəsinin bulağı, Qoşa bulaqlar, Qiblə bulağı, Sızqa bulaq.

#### Məşhur yerlər:

Ələm ağacının düzü, Qoşabulaqların təpəsi, Ağduzdağ, Çır-çır biçənəkləri, Gilə-uçan təpə, Sarıyal dağı (dağ), Həsənqulular biçənəyi, Yelli yal biçənəyi, Göy dağ (dağ), Rüstəmölən, Söyud biçənəkləri, Süleymanəmi qanadları, Cöngə otlayan, Ucuq biçənəyi, Atdaşının əkin yerləri, Süleymanəminin dam yerləri, Böyük yer, Palaxlı, Sarı burun, Kazım yer, Bərəyə yerləri, Qasımın armudluğu, Goruz yer, Qəhrəmanlı yer, Qaraşın biçənəkləri, Dar dərə, Almalının çüxuru, Məmişin yeri, Ələkbərin bostan yeri, Yastılar, Mal suiçən dərəsi, Aralıq dərəsi, Kolavat, İsgəndərli yeri, Damin meşəsi, Aralıq biçənəyi, Cıqqa güney, Əyri ağac, Tofiq təpəsi, Sarı şırran, Orta dolayı, Ünün (səs eks etdirən) tili, Xamin başı, Dik kala-falıq, Daşyolunun dərəsi, Şeytanlı dərəsi, Yalkəndin tili, Ala palıdlıq, Batığın dərəsi, Lənət daşı, Yanıq kalafa, Nəcəf damı, Böyük su (çay), Xamin suyu (çay), Sarı şırran çayı (çay).

**Məlumatı verən:** Güneypəyə kənd sakini Həsən İmanverdi oğlu Məmmədov.

### İlyaslar kəndi

#### Yaylaqlar:

Qara qaya, Ocaq dərəsi, Xəlyarlı dərəsi, Üç təpə, Göl yeri, Taxta düzü, Kürd güneyi.

#### Bulaqlar:

Yeddibulaq, Üçtəpə bulağı, Buz bulaq, Güney bulağı, Göl bulağı, Qanqallı bulaq, Çoban bulağı.

#### Məşhur yerlər:

Gölün güneyi, Üçtəpənin başı, Kürd güneyinin başı.

**Məlumatı verən:** İlyaslar kənd sakini İlyas Məhəmməd oğlu Aliyev.

### Hacıkənd (keçmiş sıniq Kilsə)

#### Yaylaqlar:

İlxı qoruğu, Yeddibulaq, Qoçdaş, Dəlləklər yurdu, Göytəpənin dalı, Qalaxlı, Dərin çökək, Fərzalının dam yeri, Donuz damı, Laytaya, Göylü çüxur, İlxi çəpəri.

#### Bulaqlar:

Ayğır bulağı, Əzəd bulağı, Daşdançıxan bulaq, Şamilin bulağı, Göy bulaq, Yasa-vuldöyülən bulaq, Gülabıqayıran bulaq, Süleymanın bulağı, Musaoğlunun bulağı, Baxşəlioğlu Xanların bulağı, Yarpızlı bulaq, Avtavın bulağı, Ədilin bulağı, Kora bulaq, Cəlilin bulağı, Calalın bulağı, Novlu bulaq (Xıdırın tələsində), Müseyibin bulağı, İsbəndiyarın bulağı, Qalaxçida novlu bulaq, Niyazın bulağı.

#### Məşhur yerlər:

Calalın dam yeri, Əşrəfdüşən, Qara göl, Təpələr, Orta daşın dibə, Meydan düzü, Qoşqa tələ, Böyük güney, Sarı tələ, Sərbəz dəfi, Armudluq, Qaramalıx, Tələlər, Parça meşə, Qalaxtin zirvəsi, Öküz arxacının başı, Qırmızı yoxuşun başı, Vahid-üçan qaya, Yediyaruçan qaya, Xıdırın tələsi, Daş karxanası (Karyer).

**Məlumatı verən:** Hacıkənd sakini Qəzənfər Nəsib oğlu Hidayətov.

### Həsənlər kəndi

#### Yaylaqlar:

Məşədi Mikayıl yurdu, Şış qaya, Qonur yurd, Yal yurdu, Bol bulaq, Avo yurdu, Çala yurd, Qırmızı qaya, Məsim qalası, Sallı yurdu, Əvəlikli yurd, Əyri yurd, Şahsənəm yurdu.

### Bulaqlar:

İmo yurdunun bulağı, Salehin bulağı, Sallı bulaq, Şiş qayanın bulağı, Əlişin bulağı, Ayna bulağı, Abdulla bulağı, Kasa bulağı, Bol bulaq, Çalayurdun bulağı, Pırt-pırt bulaq, İsti bulaq, Soyuq bulaq.

### Məşhur yerlər:

İmo yardu, Hüseyinalıbiciçən, Mamobiçən, Salehbiçən, Çatım, Xasməmməd bicən, Daşlı güney, Alibiçən, Cığaluçan, Orta güney, Baş güney, Armudluq, Məmmədbiciçən, Qənşər, Qara qaya, Böyük yer, Gəzdək, Qara xal, Dana güneyi, Şamobiçən, Biçənəyin barmaqları, Böyük tap, Məşədi Salmanbiçən, Nazik Barmaq, Zağalar, Qırmızı qundax, Baş tap, Orta tap, Ayaq tap, Top daş.

**Məlumatı verən:** Həsənlər kənd sakini Eyvaz Şahməmməd oğlu Salmanov.

### Hopurlu və Şeyinli kəndləri

#### Yaylaqlar:

Qara yardu, Keçəl təpə, Palçıqlı yurd, Yaylaq yardu, Tamaşalı, Avasölən, Barmağın başı, Bağarsaq yaylağı, Kümbəz yaylağı, Haça yurd, Dərin çüxur.

#### Bulaqlar:

Dərin çüxur bulağı, Tək yurdun bulağı, Qayadançixan bulaq, Novlu bulaq.

#### Məşhur yerlər:

Zağan qayası, Alçalı dərə, Novlar, Çal daş, Ot qayası, Oyuğun döşü, Tirtökülən, Zivel güneyi, Çəvlik, Dəlik qayanın quzeyi, Tatoğlu dərəsi, Barmaq dərəsi, Quzu dərəsi, Təkə dərəsi, Dərin çüxur, Keçəl təpə, Ağ qılışlar, Ağ nov, Yarmaşovlu qaya, İlən güneyi, Qaranın novu, Həmərsinli şam, Barmağın başı, Qaya üçan, Hopurlu kahası, Gavın dalı.

**Məlumatı verən:** Hopurlu kənd sakini Əlif Sevindik oğlu Allahverdiyev.

### Xallanlı kəndi

#### Yaylaqlar:

Ağ qaya, Boğaz yurd, Dəvə boynu, Dərə yardu, Nabatxanım yardu, Çay yardu, Batıxlar, Seyid düzü, Aşağı yurd, Dadaşın yardu, Qubadın yardu, Məstanın yardu, Nəsirin yardu, Mirzəalibəyli yardu, Şirəli yardu, Qazma yurd.

#### Bulaqlar:

Ağ bulaq, At bulağı, Qara bulaq, Duzlu bulaq, Maral bulağı, Dovşan bulağı, Kurro bulağı, Qırıgxözlü bulaq, Şir-şir bulaq, Qədimali arzulayan bulaq, Mamır bulaq, Sarı bulaq, Tala bulağı, Madarın bulağı, Cəfərin bulağı, Cəmlər bulağı, Turş su,

Kor bulaqlar, Kərbəlayı Əziz bulağı, Çimizlik bulağı, Qaysaxlı bulaq, Qırmızı şırran, Karvan bulağı.

#### Məşhur yerlər:

Qəjəl, Arpa çüxuru, Göllər, Armudun çalası, Tanrıyoxusu, Sarıdaşın çüxuru, Maydan uçan, Çəpər qaya, Çimizlik, Xəccəbani, Novenikcan, Yolaşan, Telefon, aşan, Duzlu bulağın bicənəyi, Dik yerlər, Yoncalığın dərəsi, Top güney, Humayın qayası, Söyüdüñ barmaqları, Niççin başı, Niççin qabağı, Xirdalar, Bənnavlıx, Sürüscək daş, Alçalıq, Çayqovuşan, Böyük paraq, Kiçik paraq, Səlim üçan qaya, Dar dərə, Haça qaya, Düzlər, Süsənin zağası, Qənşər güney, Çiliyin düzü, Qara güney, Əvəzin düzü, Üstümalan, Ağ top qayası, Qara top qayası, Daşatılan, Ayricıq, Künə-nehrə, Babalı şamı, Şırranın qabağı, Dayuçan, Allahverənin təpi, Meşənin başı, El yolu, Talalar, Xəlilin çökəyi, Kincallının dərəsi, Palıldlıq, Nəcəfin təpi, Qəbirli, Şakkar, Nurulla vurulan dərə, Köçərivurulan, Narinc yurd, Ağakışının yeri, Dumaça, Kolavat, Kömürxananın dərəsi, Yoluq daş, Şıştəpə, Qara güney, Abdulölən, Qobular, Ağbulağın güneyi, Tarın qabağı, At təpi, Qara daş, Nəsibin taxtası, Çuxur, Məminin dərəsi, Zenikin cəmi, Ağ qayanın suyu qarışan, Kərbəlayı Əhmədin qayası, Ağ qayanın dolayıları, Usubun yalı, Qatırçixmaz, Yazlığın dərəsi, Zırqırı təpi, Tappur, Qənbərlər, Taxçıklar, Vəlili damları, Alırzaların gəzi, Rəhimin damı, Kərbəlayı Əzizin kahası, Binənin altı, Şaysafan, Qamışlığın dərəsi, Qındırğalığın dərəsi, Kərbəlayı Hüseyinalının təpi, Navetapanlar, Haxverdibiçən, Göyqumun meşəsi, Məşədi Qaranın yeri, Qara kötüklər, Köhnə qəbirstanlıq, Gav, Göyqumun suyu, Porsuqdeşən yalı, Çırığın düzü, Üç dərə, Tumilinin dərəsi, İbrahimin çəpəri, Qaramanın dərəsi, Kunemaran (ilan deşikləri), Battaxlıq, Dolayı yol, Arı qayası, Misirin biçənəyi, Şorsu (çay), Telli, üçan, Köçəri vurulan, Sarı qaya, Babbanın şırranı, Qırmızı daş, Gen döş, Dəhnə, Pas daşı, Ağyal, Namazın qayası, Çala-çüxur, Çal çıngıl, Həsənin çopləri.

**Məlumatı verən:** Xallanlı kənd sakini İbrahim Həsən oğlu Xuduyev.

### Xöləzək kəndi

#### Yaylaqlar:

Əhməd oğlunun yardu, Yuxarı dar yurd, Aşağı dar yurd, Kərbəlayiölən, Uçqun, Targələn dərə, Tozlu bulaq yurd, Gen çökəyin yurd, Tapançalı yurd, Gölün arası, Qazma yurdalar, Şərəf yurd (bir hissə).

#### Bulaqlar:

Göy bulaq, Qoşabulaqlar, Yaranaldüşən bulaq, Əhmədoğlunun bulağı, Dar yurdun bulağı, Uçqunun bulağı, Baldırğanlı bulaq, Tozlu bulaq, Qarağatlı bulaq, Ça-

timin bulağı, Sarı bulaq, Daşlı bulaq, Yuxarı dar yurdun bulağı, Aşağı dar yurdun bulağı, Kərbəlayıölənin bulağı, Çinqıllı bulaq, Gen çökəyin bulağı, Aşağı qar yerin bulağı, Yuxarı qar yerin bulağı, Sulu dərənin bulaqları, Dəfin dərəsindəki bulaqlar, Qaraşdüşənin bulağı, Ağaməmməddüşənin bulağı, Südlü bulaq, Gərməşovludərə bulağı.

#### Məşhur yerlər:

Təttərin sağ sahilində: Ələm ağacı, Dəfin yalı, Dəfin güneyi, Dəfin quzeyi, Nəzik güney, Zeynalabdindüşən, Qanlıqəjəl, Yuxarı qar yeri, Aşağı qar yeri, Zirəli tap, Güney, Güneyin başı, Kolluq, Qara barmaq, Tanrıquludüşən tap, Çatımın dərəsi, Qaraşdüşən, Baş yurd, Orta çuxur, Aşağı çuxur, Ağaməmməddüşən, Armutlu tala, Xırmanlar, Xırmanların düzü, Dərə yeri, Eyvaz baba maral vuran daş, Quzeyin başı, Dəyirmən yeri, Şurtana yol aşan, Quzey kahası, Güney kahası, Gərməşovlu dərə, Qayalıq, Təkə qayası, Haça qaya, Baş yurdun dərəsi, Bayram əkən, Ayam arxi, Göl, Ağoyuqların dərəsi, Qanqallı yurd, Sulu dərə, Qara daşlar, Xələfin düzü, Çirkinli düşən, Şamilbəydüşən, Gölün arası, Şirin suyun dərəsi, Camallar düşən yurd, Qış binəsi, Kərbəlayı Sultan Muradin damı, Dam yeri, Gen döş, Kolluğun dərəsi, Orta yolaşan, Hüseynbiçən şam, Məyəllər, Soyuqbulağa yol aşan, Quzeyin meşəsi, Kərbəlayı Qasımın səngəri (Səngər qaya), Gen döş meşəsi, Armutlu talanın meşəsi, Şirranın qayası, Şirranın şəlaləsi, Baxacaqlar, Adamoturan tap, Dolayı dərə, Dəvə çökəyi, Yaranaldüşən, Xidirliya yolaşan, Kəngərliyə yolaşan, Sarı yarğanlar, Aşağı göl, Yuxarı göl, Uçuq, Dik qejəl, Gavın qayası, Qoruğun qayası, Çatım, Quzuqulaqlı dərə, Kəkliklərotlayan qaya, Zağan qayaları.

Tərtərin sol sahilində: Mahrasa, Mahrasa binəsi, Mahrasanın meşəsi, Mahrasanın başı, Un gizlənən, Otvurulan yal, Sarı güney, Yuxarı yalovluq, Aşağı yalovluq, Gəlin gərdəyi (Mahrasanın kahası), Kəndyeri, Dolayıkənd, Aşağı İstisu, Fontan, Qəbirstanlıq, Çirişli qaya, Turşsu.

**Məlumatı verən:** Xöləzək kənd sakini Hüseyin Məhəmməd oğlu Babayev.

#### İstibulaq kəndi

#### Yaylaqlar:

Alagöllər, Söyüdü, Sarı bulaq, Fatmaölən çinqıl, Qonqur, Qatar qaya, Kürdlərin yurdı, Sudəyən qaya, Ağbulan, Şahnəzər, Daşınbaşı, Qoruq, Dəfyeri, Alıquluğanın yurdı, Taxta düz, Kişmişli çuxur, Dəli Alının hasarı, Yuxarı çinqıl, Pəsərvurulan yurldı.

#### Bulaqlar:

Soyuq bulaq, Ədilin bulağı, Meşədənçixan bulaq, Ayğır bulağı, Aliuyulan bulaq, Ağ bulaq, Sarı bulaq, Çinqıllı bulaq, Qırmızı bulaq, Novlu bulaq, Qarağatlı bulaq, Bayram bulağı, Keyti bulağı.

#### Məşhur yerlər:

Keçiqırılan qaya, Göbələk yeri, Hacı Ələmşaha toyolan yer, Əkinlər tayı, Quzey yeri, Yal yeri, Daşın başı, Gölün başı, Ləliyin başı, Ağ qayalar, Açıqlıq tala, Tağının tələsi, Nəcəfələn, Qazuçan, Xartlıq, Qovşuq dərəsi, Öküzölənin dərəsi, Burun, Tağının səngəri, Maral güneyi, Murtuza daş, Məmişlər yeri, Avdının dam yeri, Dəyirmanın dərəsi, Aralıq yeri, Köhnə kənd, Ardışlı burun, Taxça yurd, Çəp yol, Pultapılan qaya, Qasımların yurdı, El yolu, Divad vurulan, Qarğı çüxuru, Top məyəl, Həşimin batığı, Motilin hasarı, Zoğtökülən, Qalın meşə.

**Məlumatı verən:** İstibulaq kənd sakini Əhliman Allahverdi oğlu Bayramov.

#### Keçiliqaya kəndi

#### Yaylaqlar:

Arxac yeri, Bədəlli yurdı, Sarayölən yurdı, Qala dərə, Saxanlar yurdı, Dəyirmi yurdı, Binə yurdı, Qaban qayası.

#### Bulaqlar:

Qaynar bulaq, Daş bulaq, Sarı bulaq, Yal bulaq, Turşsu, İstisu, Dəmirli bulaq, Port-port bulaq, Götərən bulaq, Damcılı bulaq.

#### Məşhur yerlər:

Yol ayrıca, Qaranohurun meşəsi, Köhnə kənd, Orta düz, Yuxarı düz, Götərən təpə, Ağ daşlar, Hacialılar yurdı, Cəfərli dağ, Səngər təpə, Qarğalı qaya, Sarı burun, Yelligədik dağ (dağ), Top qaya, Fərzaliölən təpə, Gərdən küləş, Güldəstənin zəgəsi, Əhəngyanan dərə, Suvadın dərəsi, Sariburunun meşəsi, Camış qayası, Kotanqoyulan qaya, Qazan göl, Alpana talası, Sarıyanan yurdı, Qaznağın yurdı, Budaqbəyli yurdı, Malqırılan dağ (dağ), Ağbabəyli dağ (dağ), Ağduzdag, Dik güney.

**Məlumatı verən:** Keçiliqaya kənd sakini Vəkil Xəlil oğlu Hüseyinov.

#### Kərəmli kəndi

#### Yaylaqlar:

Yelli yal, Zərnisan bulağı, Seyidlər, Çöplü göl, Babakışılərin yurdı, Dükanlar, Qaraqaya, Göyxır, Daş ağıl, Seyidölən, Yəhər yurdı, Suçixan.

**Bulaqlar:**

Məmmədxan bulağı, Qoşabulaq, Hovuz bulaq, Babalı bulağı, Rza bulağı, Baldırğanlı bulaq, Züleyxa bulağı, Mehdinin bulağı.

**Məşhur yerlər:**

Nəbi dərəsi, Temirin yurdu, Qara daş, Qumqazilan, Aliyevli qışlağı, Burunc tapı, Qaraağac, Xanların gölü, Calaqlıq, Məmmədxanın düzü, Quyulu güney, Gillər, Şiş qaya, Kolavatın döşü, Alımədətli, Sılıflı, Gərək çay (çay), Ağdaban çayı (çay), Torağa çay (çay), Dəyirmanın yanı, Göl pəyə, Güllü bağ, Tək armud, Sarı ucuq, Yal yeri, Toxmaçar, Humayın düzü, Bağ, Şirəli göl, Qozlu pəyə, Ocağın yanı, Gərayın çəpəri, Yanıq, Gölləklər, Ağ bulaq, Zərifli, Qara bulaq, Qara qaya dağı (dağ), İtyolu, Zəli gölü (göl).

**Məlumatı verən:** Kərəmli kənd sakini Zöhrab Söhbət oğlu Salahov.

**Qasımlar (keçmiş Kilsə) kəndi****Yaylaqlar:**

Behbud Bəyin Ağqayası, Sudəyən qaya, Şahnəzər, Qonur, Baxacaq yurd.

**Bulaqlar:**

Pir bulaq, Cahanın bulağı, Qoluqırıq bulaq, Qaçaqların dərəsində Şırran bulaq, Fürüsün bulağı, Yarpızlı bulaq.

**Məşhur yerlər:**

Əkinlər, Dikinə yer, Kalafalı tələ, Armudluq, Biçənəklər, Nəcəfələn, Gərdən, Motal yolu, Məşədi Şamil taxta qıran çuxur, Uzun tələ, Cahanlıq, Bənövşəli güney, Qozlu dərə, Dəlik daş, Ağqayanın üstü, Kilsənin dərəsi, Kilsə çay (çay), Qara qaya, Gicitkənli çuxur, Köhnə kənd yeri, Əkinlər tayı, Yaxşıyazılan daş, Çuxurlar, Pöhrəlik, Avdının dam yeri, Kərimin dəyirman yeri, Palçıqlı yurd, Başı əvəlikli, Göt qumluq.

**Məlumatı verən:** Qasımlar kənd sakini Zöhrab Təhməz oğlu Şirinov.

**Qamışlı kəndi****Yaylaqlar:**

Uğurlu yaylağı, Qanlı göl, Həmzəçimən, Alagöllər, Çiçəkli dağı, Kazımbičən, Məmmədələn.

**Bulaqlar:**

Qırmızı bulaq, Ağ bulaq, Meşə yurdunun bulağı, Nazik su, Tələli bulaq, Göt yurdun bulağı, Tala bulağı, Çiçəkli bulaq, Baldırğanlı bulaq, Ardişlı bulaq, Qaravul bulağı, Rəhim bulağı.

**Məşhur yerlər:**

Qaravul, Orta güney, Böyük düz, Göl yeri, Yalkənd, Mustafanın xarabası, Orucular xarabası, Təkədurən qaya, Çiçəkli dağ (dağ), Bağarsaq dərə, Naziksuyun dərəsi, Tala, Dəyirmi tala, Fərhadın çalası, Zıvlən, Həcərli (Tunel), Sərpin qayası, Qamışlı çayı (çay), Xarrat suyu, Xaçın yalı, Ayrım damı, Ramazan binəsi, Göl yurd, Gölün qabağı, Baş çəpər, Qozlu dərə, Alçalı, Baldırğanlı, Boyunun yalı, Adam qırılan.

**Məlumatı verən:** Qamışlı kənd sakini Əkram Nuru oğlu Alışanov.

**Qalaboynu kəndi****Yaylaqlar:**

Qara göl, Buzxana, Güngörməz, Yelligədik, Sarıbirçək, Çövrüm, Qara arxac, Çiçəkli, Yəhər daş, Sünnətolan, Dərə yurdu, Göllər, Qaraölən, Biçənəyin düzü, Abdul təpə.

**Bulaqlar:**

Əlif bulağı, Şahmar bulağı, Məryəm bulağı, Turş su, Beədəf bulaq, Qulanuçan bulaq, Atlargedən bulaq, Qaynar Bulaq, Quzey bulağı, Qalanın bulağı, Quru bulaq, Sarı bulaq.

**Məşhur yerlər:**

Aralıq yalı, Dəmirçi, Gözəlölən, Qırxın yurdu, Qırmızı qaya, Darı yeri, Böyük düz, Çaxnaq, Binnətin təpəsi, Çeyil, Dəligədənin qəbri, Seyid Teyfənin biçənəyi, Şahpələngdüşən yurd, Yaz yurdu, Daş təpə, Uşaq qəbirstanlığı, Orta kalafalıq, Bərk dərə, Pirin boynu, Saat daşqıran yer, Zalın qəbri, Ağdaşın dərəsi, Barmaqlar, Çax-çaxlı, Allahverdinin yeri.

**Məlumatı verən:** Qalaboynu kənd sakini Eyvaz Çıraqov.

**Qaragüney kəndi (Comərd sovetliyi)****Yaylaqlar:**

Novlu, Böyük biçənək, Qaratelli yurdu, Orta düz, Yurdalar, Allahaman, Qayalıq, Meydan düzü, Qaradağlı.

**Bulaqlar:**

Sədr bulağı, Əziz bulağı, Yasti bulaq, Soyuq bulaq, Daş bulaq, Sarı bulaq, Şırran bulaq, Gözüaçılan bulaq, Söyüdü bulağı.

**Məşhur yerlər:**

Qala, Sarı qaya, Komanın dalı, Xeyir bəy güləatan, Təkəvurulan, Buğavurulan, Qovuq qayası, Qalığın dərəsi, Alainək qalan, Molla tutan, Əlik balası tutulan,

Topallı güney, Söyüdü meşesi, Novlunun meşesi, Qayalığın meşesi, Qara güneyin yası, Ağduzdax, Qayalığın suyu (çay), Qabaq qaya çayı (çay), Tağının tayı, Zoğallı tayı, Yal yeri, Orta kövşən, Yuxarı kövşən, Kərbəlayı yerləri, Meşə yerin çayı (çay).

**Məlumatı verən:** Qaragüney kənd sakini Əbülfət Əmiraslan oğlu Məmmədxanov.

### Qaragüney kəndi (Zülfüqarlı sovetliyi)

#### Yaylaqlar:

Ağbaba, Zallar yurdu, Uzun yal, Göyxır.

#### Bulaqlar:

Daş bulaq, Turş su, Ayğır bulağı, Götür bulaq.

#### Məşhur yerlər:

Altıkövşən, Qara nohur, Quşuvuvası meşesi, Şişinbaşı, Alpana talası.

**Məlumatı verən:** Qaragüney kənd sakini Fəxrəddin Əvəzoğlu.

### Qanlıkənd

#### Yaylaqlar:

Qonur, Yelliyal, Məşədi Baxçalı, Ayğır bulağının yurdu.

#### Bulaqlar:

Ayğır bulağı, Sarı bulaq, Mərdan bulağı, Abbas bulağı, Məhəmməd bulağı, Şirran arası bulaq, Daş bulaq, Peyinli yurdun bulağı, Aşağıkı bulaq, Ongöz bulaq, Yelli yal bulağı.

#### Məşhur yerlər:

Qala boynu, Yurdun tili, Arıq Alının çəpəri, Qızbəstənin çəpəri, Goydağ, Kaha, İnkən ölü, Allahverdi, Abbas dəyirməni, Gamiş batan, Lök qalası, Qara qaya.

**Məlumatı verən:** Qanlıkənd sakinləri Cabbar Hüseyin oğlu Abbasov və Sabir Əbülfət oğlu Mehdiyev.

### Qaraxançallı kəndi

#### Yaylaqlar:

Molla Şavaz bulağı, Usublu yası, Abdulrəhman yurdu, Sünnet olan.

#### Bulaqlar:

Sünnetolan bulaq, Novlu bulaq, Molla Şavaz bulağı, Arpalar bulağı.

#### Məşhur yerlər:

Arpalar, Birəli, Çökəklər, Mollaməmmədli biçənəyi, Qatarın güneyi, Ağcaqayıının dibi, Sərinoğlundan gələn çay (çay), Birəlidən gələn çay (çay), Damin yanından gələn çay (çay), Tütixun çayı (çay).

**Məlumatı verən:** Qaraxançallı kənd sakini Təhməz Əhməd oğlu Götüşov

### Qılınçı kəndi

#### Yaylaqlar:

Söyüdü, Ələm ağacı, Sarı bulaq, Balçılı, Duzdaxlı, Qonur.

#### Bulaqlar:

Novlu bulaq, Ağaların bulağı, Rus bulağı, Dəmirli bulaq, Götür bulaq, Dam bulaq, Ələkbərin bulağı, Qarağatlı bulaq, Qiblə bulağı, Tozlu bulaq, Məhərin bulağı, Qamış bulaq, Şorlu bulaq.

#### Məşhur yerlər:

Göydərə, Alxaslı tayı, Sübhanlı tayı, Qara gav, Ağtil, Əlişin dərəsi, Böyük güney, Ağalarlı bağı, Ləzgilər dərəsi, Novatolan, Arxac dərə, Qozlu dərə, Sarı qaya, Həşimin dərəsi, Balakənd, Sarının dərəsi, Kalafalıq.

**Məlumatı verən:** Qılınçı kənd sakinləri İbrahim Rəhim oğlu Sadıqov və Kazım Mehdi oğlu Bayramov.

### Dal Qılışlı kəndi

#### Yaylaqlar:

Dikyurd, Xəndək, Əlinin düzü, Şirin bulaq, Usubun gəzdəyi, Çubuq qoyulan.

#### Bulaqlar:

Sarı bulaq, Şirin bulaq, Daş bulaq, Əlişqayıran bulaq, Kor bulaq, Yoxuş bulaq, Dolayı bulaq, Qozqara bulaq, Novlu bulaq, İsləmqayıran bulaq, Qarağatlı bulaq, Ağ bulaq, Çömçə bulaq, Qaramalı bulaq, Fərhad oğlu Vaqifin evinin yanında şəlalə.

#### Məşhur yerlər:

Qatarlar, Çətənin boynu, Yalyeri, Kəndin təpəsi, Böyük oyuq, Kiçik oyuq, Qırmızı qayalar, Ala meşə, Dik güney, Tələlər, Çuxurlar, Addamas, Quzey yolu, Allux, Yumru daş, Enli döş, Arxin dəhnəsi, Ələm ağacı, Duzlaq, Qırmızı döngə, Qoşa düzələr (kənd), İldirim vuran, Qaramalı bulaq, Çömçə bulaq, Tap, Nuru-düşən qaya, Tülkü yuvası, Əzimin alması, Nəbilərin yeri, Kalafalıq, Bəylərin xırmanı.

**Məlumatı verən:** Dal Qılışlı kənd sakinləri İsmət İsmayılov oğlu Kazimov və Əlövsət İsmayılov oğlu Kazimov.

### Baş, Orta və Aşağı Qaraçanlı kəndləri

#### Yaylaqlar:

Tozlu bulaq, Şərəf yurdu, Malqırılan, Qonqur, Aşağı xaç, Düz yurd, Yeddibulaq, Top qaya, Qanlı göl, Dəvə çökəyi, Çolağın yurdu, Dəfin yali, Ağcaqız yaylağı (şimal hissə), Yaz yurdu, Atçapılan düz.

#### Bulaqlar:

Daş bulaq, Sənəm bulağı, Xaşbulaq bulağı, Qonqurda Böyük bulaq, Tozlu bulaq, Qala bulağı, Şor bulaq, Malqırılan bulaq, Soyuq bulaq, Qaraçanlı bulağı, Südlü bulaq, Yeddibulaq.

#### Məşhur yerlər:

Şiş qaya, Dik zəmi, Taxça yurd, Dik qaya, Qaraquşqonan, Oraq qaya, Sallama qaya, Qalanınboynu, Uluxan qalası, Gəndərə, Qaranlıq dərə, Dar daş, İlamlı yer, Aralıq, Çumbuzluq, Maral qayası, Mistapılan gədik, Xaçnyalı, Xaşbulaq meşəsi, Əlikli, Çala Daş, Qındırğalı, Nəcəfqulu dağ (dağ), Həmərsinli, Kalafalıq.

**Məlumatı verən:** Qaraçanlı kənd sakini Məşədi Əliyev.

### Quzeyçirkin kəndi

#### Yaylaqlar:

Əkbərin dam yeri, Çiçəkli yurd, Tozluq, İlxi qoruğu, Qoçdaş, Yaz yurdu, Yal yurdu.

#### Bulaqlar:

Dəhnə bulaq, Novlu bulaq, Goy bulaq, Sarı bulaq, Yarpızlı bulaq, Por-por bulaq, Daş bulaq, Soyuq bulaq, Söyüd bulaq, Çeyilli bulaq, Korabulaq.

#### Məşhur yerlər:

Səfidüşən, Bərəyələr, Şirran, Malyatağı, Ağalarlı yeri, Bəzirxana, Cilçı yeri, Söyüdülxur, Qara gav, Güney, Mikayılin yeri, Göbələkli təpə, Çəpərlər, Məhəmmədin yeri, Qədimin yeri, Qədimin daşı, Qoruqlar, Ağalarlı biçənəyi, El yolu, Çərtmə qaya, Dolayı yer, Çüxurlar, Dəyirmi yer, Qancıqölən, Allahverdilərbiçən, Dik qaya, Batıqlar, Goy batıq, Aşağıki batıq, Dəvə yatağı, Ortalıq burun, Kazımın odun yeri, Əlişin yali, Ardışlı, Kövşən, Xincilovuzlu təpə, Qurbanın yeri, Vənni çuxur, Ağduzdax, Daran qaya, Til qaya, Gülül yeri, Həmərsünlü çuxur, Qara qaya, Yal xırman, Məhəmmədoturan daş, Bənövşəli dərə, Yarpızlı dərə, Xırman yeri, Çal qaya, Goy təpə, Alxaslı yali, Çürük yer, Atakişinin yeri.

**Məlumatı verən:** Quzeyçirkin kənd sakini Əlövsət İbrahim oğlu Ağalarov.

### Laçın kəndi

#### Yaylaqlar:

Susuzluq, Daran qaya, Hovuzun yurdu, Hüseynölən, Yal yer, Yetərlərin yurdu, Çinqıllı yurd, Orta kənd, Nuruların yurdu, Yelli yurd, Taxta bulaq, Şötükqalan yurd, Aşağıki dam, Yuxarıki dam, Həmərsinli yurd, Qızlar yurdu, Gavın ağızı, Arpa yeri, Koləni meydanı, Taplar.

#### Bulaqlar:

Qırmızı bulaq, Damların bulağı, Gərdənin bulağı, Qaraağacçıxan suyun bulağı, Buzlu bulaq, Şirran bulağı, Xor-xor bulaq, Fındıqlı bulaq, Ovçu bulağı, Qızlar bulağı, Həmərsinliyin bulağı, Soyuq bulaq, Sarı bulaq, Beş-beş bulaq, Novlu bulaq, Taxta bulaq, Rəhim bulağı, Qara daş bulağı, İşgəsu bulağı, Quzey kəndinin bulağı, Yasəmən bulağı, Aşağıki su bulağı, Qozlu dərənin bulağı, Orta kənd bulağı.

#### Məşhur yerlər:

Darı yeri, Çöpün düzü, Quzey kəndi, Məşədi Həsənin talası, Şiş daş, Böyük düz, Böyük qaya, Həsənlər qayası, Aşacaq, Nazik guney, Qara bərəyə, Ağdaş, Sarı gav, Sarı baxacaq, Qasımhanın düzü, Dəhnə, Təkdam, Qaranın dam yeri, At ölü, Səmədin qayası, Kəndyeri, Laçın suyu (çay), Gərdən dağ (dağ), Quzuqlaxlı dağı, Alışvurulan, Kom qayalar, Qara xal, Sədrin binəsi, Qocanın qazanı, Tozluğun dağı (dağ), Göbələkli yal, Pirin boynu, Səmədin dəf yeri, İbrahimin kahası, Ardışlı tələ, Keytinin dərəsi, Çay qayası, Mövsümün talası, Axtalıq, Fərzalının yeri, Nabatın yurdu, Öküz ağılı, Şükürün novu, Bulan dağı (dağ), Cəfər tələsi, Maral vurulan, Vişka, Qətl ağacı, Laçın dərəsi, Qara bərəyə, Arpa yeri.

**Məlumatı verən:** Laçın kənd sakini Zülfü Məhəmməd oğlu Həsənov.

### Lev kəndi

#### Yaylaqlar:

Çinqıllı, Ədildüşən, Qum arxac, Kürd damı, Şistəpə, Çökək yurd, Uzun yal, Ağdaş.

#### Bulaqlar:

Soyuq bulaq, Sarının suyu, Port-port bulaq, Əhməd təpəsinin bulağı, Rus bulağı.

#### Məşhur yerlər:

Kamranbiçən, Çəpərlə, Zəli gölü, Təpənin boynu, Çökəyin düzü, Şir-şir bulaq, Lev çayı (çay), Şiş qaya, Qamışın düzü, Yekə daş, Gölün altı, Dalının düzü, Div biçənəyi.

**Məlumatı verən:** Lev kənd sakini Rəfayıl Əli oğlu Tağıyev.

## Məmməduşağı kəndi

### Yaylaqlar:

Çökək yurd, Qonqur, Qoşdaş, Boğaz yurdu, Xaraba, Mansır.

### Bulaqlar:

Mansır bulağı, Yeddibulaq, Tozluq bulağı, Xaraba bulağı, Güney bulağı, Baş bulaq, Orta bulaq, Səhəng bulağı, Novlu bulaq, Suvalı bulağı, Biçənək bulağı, Salatin bulağı, Şirinin bulağı, Əkinin başı bulaq, Qonqur bulağı, Zeynalabdin bulağı.

### Məşhur yerlər:

Söyüd ağacı, Yuxarı tələ, Aşağı tələ, Çalağan qayası, Suvalı, Böyük yal, Xırda yal, Xırmanlar, Böyük güney, Kiçik güney, Duzlağın daşı, Gen dərə, Moruqlu, Həvşə, İmamqulunun barmağı, Böyük dərə, Uçuğun barmağı, Qırmızı qaya, Əkinlər, Qonqur dağı (dağ), Varhel.

**Məlumatı verən:** Məmməduşağı kənd sakini Surxay Vəli oğlu Hümbətov.

## Məmmədsəfi kəndi

### Yaylaqlar:

Taxta yurd, Göl yurd, Yarpızlı, Pişikli, Palçıqlı, Əyri yaylağı, Tələ yaylağı.

### Bulaqlar:

Əyyubun bulağı, Aşağı bulaq, Qoşa bulaq, Sərp bulaq, Xatirə bulaq, Tuşduq bulaq, Sallama bulağı, Aralıq bulağı, Güney bulağı, Yarpızlı bulaq.

### Məşhur yerlər:

Dəlik daş, Şeytanlı, Aralıq, Tələnin altı, Əkin yerləri, Uzun qum, Danauçan, Səfərin quzeyi, Alışın çüxuru, Nəsibin hasarı, Dadaşın biçənəyi, Əmirin əkin yeri, Dik güney, Dik yol, Hacılıbış (Məmmədsəfi) çayı (çay), Quru selaf çayı (çay), Teymurun dərəsi.

**Məlumatı verən:** Məmmədsəfi kənd sakini, Azərbaycan Yazıçılar İttifaqının üzvü, məşhur el şairi Əyyub İmran oğlu Cabbarov.

## Mərcimək kəndi

### Yaylaqlar:

Maral yası, Əyri burun, Binə yurdu, Qayanın dibi, Qayanın boynu, Daş ağıl, Uzun yası, Təpə yurd, Çinqıllı, Ərəstənin yurdu, Kalvalılar yurdu, Cümşüd bəyin yurdu.

## Bulaqlar:

Şükün bulağı, Ağ bulaq, Armudlu bulaq, Dəmirli bulaq, Gur bulaq, Çinqıllı bulaq, Daşdançıxan bulaq, Novlu bulaq, Nəsib bəyin bulağı, Əliabbasın bulağı, Oyuğun bulağı, Şirran bulağı, Mədətin bulağı, Çay bulaq, Rəhimin bulağı, Alçalı bulaq, Uzuntala bulağı, Baldırğanlı bulaq, Ağsuyun bulağı, Zoğalölən bulaq, Əzizin bulağı, Qurdu bulaq, Palıdlı bulaq.

### Məşhur yerlər:

Qətl ağacı, Dik daşın düzü, Yal yurd, Çiçələr, Əliabbasın yurdu, Kotan şumu, Qırmızı duzdux, Xaşdı yal, Dana günü, Muncuqlu təpə, Aralıq təpəsi, Maral yası, Çax-çax, Qaban qayası, Humay qayası, Dik qaya, Göyxır qayası, Qanqallı, Göl yeri, Qorluğun düzü, Oyuğun təpəsi, Məşədi Həsənli təpəsi, Ayı gölü, Dərin dərə, Acısu, Xasının yeri, Xaçın çayı (çay), Muncuqlu çay (çay), Boz burun, Armutlu bulaq, Uzun tala, Dəyirmənanın yeri, Kalafalıq, Süleyman vurulan, Kolavat, Darı yeri, Yəhər yurd, Bərk dərə, Sarı qaya, Ağ su, Quru dərə, Aşağıki kalafalıq, Ayı palid qıran, Nəriman ayıtdıyan, Dik qayanın güneyi, Xaşdı tala, Orta tala, Balaca guney, Güllü tala, Sarı qaya (Uzun yalın yanında), Şirran, Əzizin biçənəyəi, Əzgilliyyin dalı, Qara işi, Yemiliklik, Gərməşovluğun işi, Şorun dərəsi, Qara daşın dibi, Böyük quzey, Toyolan, Mamırlı, Bərk ayı zağası, Porsuq asılan, Rəhimin biçənəyi, Almalıq, Kərimin yeri.

**Məlumatı verən:** Mərcimək kənd sakini Çingiz Təhməz oğlu Allahverdiyev.

## I-II-III Milli kendləri

### Yaylaqlar:

Qoçdaş, İlxi qoruğu, Sukanın bulağı, Nəcəfli yurdu, Ocaqlı yurd, Salatinqaçan yurd, Dərə yurdu, Dana damı, Dik yurd, Gəzdək yurd, Ekizlərin yurdu, Palçıqlı yurd.

### Bulaqlar:

Qiblə bulağı, Nəbinin bulağı, Barmaqlar bulağı, Qədimalı qurudan bulaq, Qaraməmməndlə bulağı, Çinqıllı bulaq, Sulo bulağı, Vəliyatan bulaq, Əli kişisinin bulağı, Daşdançıxan bulaq, Şiş bulaq, Aşağı bulaq, Qarama bulaq, Keytinin bulağı, Alo bulağı, Niyazın bulağı, Ellazın bulağı.

### Məşhur yerlər:

Qaraquş qaya, Çal qaya, Ekizlərin qayası, Ağqaya, Çəvlik qayası, Dəli xanım uçan qaya, Nadirxan uçan qaya, Cərgə qayalar, Kahalı daş, Paşanın qayası, Mireyli güneyi, Tülkü qayası, Güneyin yası, Güneyin dibi, Kahanın başı, Novruzlu

yurdu, Matəm ağacı, Hacı Seyidin yurdu, Çalın dibi, Aralıq, Məşədi Mikayılın yurdu, Qaraməmmədli yurdu, Malağan, Musanın çüxuru, Şişin başı, Güneylər, Şixin yurdu, Çeyillik, Daş karxanası, Gen dərə, Milli çayı.

**Məlumatı verən:** Milli kənd sakini İmamqulu Mənsim oğlu Qasımov.

### **Mışni** kəndi

#### **Yaylaqlar:**

Alagöllər, Gəzdəkli.

#### **Bulaqlar:**

Axandüşən bulaq, Əvəlikli bulaq, Daş bulaq, Şeşə qayanın bilağı, Zeynalın bilağı, Qarağatlı bulaq, Quzey bilağı, Novlu bulaq.

#### **Məşhur yerlər:**

Güneyin boynu, Əvəlikli, Axandüşən, Palçıqlı yurd, Nəcəfələn, Şeşənin çəpəri, Qovşuq, Hümbətin kahası.

**Məlumatı verən:** əslən Mişnili olan Yusif Qaraş oğlu Əsgərov.

### **Mollabayramlı** kəndi

#### **Yaylaqlar:**

Yal yurdu, Yaz yurdu, Şərəfxandüşən yurd, Ağamalidüşən yurd, Çinqıllı, Məhərrəmölən.

#### **Bulaqlar:**

Dəyirman bulağı, Səhəng bulağı, İsgəndərgələn bulaq, Dəhnə güneyinin bulağı, Gülsənəm bulağı, Turş su, Çinqıllı bulaq, Sarı bulaq, Qanolan bulaq, Yaz yurdu-nun bulağı, Korabulaq, Həsən bulağı, Həmzə bulağı, Çaxmaq daşının bulağı, Şahhüseyin bulağı.

#### **Məşhur yerlər:**

Qalaça, Köhnə kənd, Yuxarı dərə, Aşağı dərə, İsgəndərgələn, Dəhnə güneyi, Daşlı şam, Dəhnə kahası, Haramlar, Yelligədik, Dəhnə şamı, Dağ dəyirmanları, Kaş, Dərin qobu, Böyük yal, Qanolan, Orta təpə, Sünnət çalası, Məşədi Astanın səngəri, Keçəlalı, Əxlətlər, Qəmbərvurulan, Kərbəlayı İsa payı, Keçəltəpə, Qara yoxuş, Gen dərə, Nazik dərə, Qoruxçu payı, Qovlar, Dərə bicənəyi, Çüxur, Bəxtiyar təpəsi, Quzey, İldirim vuran, Kömür təpəsi, Dik daş, Qoyun bərəyəsi, Malyatışan, Buz kahası, Göyərçin kahası, Cahangir kahası, Abdulhüseyin kahası, Qarğaburun qaya, Köhnə kəndin kahası, Ayı ciləsi, Dəhnə kahası, Məsim uçan qaya, Sal daş, Götürgə, Bəşirin novu, Çaxmaq daşı, Qızıl kaha, Mapiölən, Kalva Məmməd arxi.

**Məlumatı verən:** Mollabayramlı kənd sakini Bağşeyiş Həsənxan oğlu Məmmədov.

### **Mozkənd**

#### **Yaylaqlar:**

Kosalar yurdu, Qara dananın arxacı, Qara Güllünün yurdu, Kümbəz, Məntəqə, Keçinin dərəsi, Bayramqulular yurdu, Eşşək meydanı, Qazıxanlı, Xəzinə təpəsi, Hacıalılar yurdu, Cilli göl, Usubvurulan qaya, Namazın yurdu, Daş ağıl, Səfili yurdu, Gödək burun, Baş yurd, Hacı Muradlı yurdu, Allahamanlar, Qancıq dərəsi, Qızxanlı yurdu.

#### **Bulaqlar:**

Büz bulaq, Çinqıl bulaq, Südlü bulaq, Çay bulaq, Novlu bulaq, Mozun bulağı.

#### **Məşhur yerlər:**

Vəlinin qayası, Cilin düzü, Aqqaya, Kəmər qaya, Gədəuçan qaya, Hacı Həsən qayası, Qancıq dərəsi, Şeytan qayası, Ağ şırran, Çaxnaq, Mozun dari, Kümbəzin yanı, Məşədi Həsən xırmanı, Gülalınınbicənəyi.

**Məlumatı verən:** Moz Qaraçanlı kənd sakini Vəliyəddin Misir oğlu İsmayılov.

### **Moz Qaraçanlı** kəndi

#### **Yaylaqlar:**

Mehdixanlı yurdu, Kosalar, Mehdíxanlı kalafalığı, Misirin yurdu, Tozlu burun, Eşşəkuçan, Divəkli yurdu, Yal yurdu, Orucalılar yurdu, Pirqulu əlik vuran yurd, Nayıblı yurdu, Dərə yurdu.

#### **Bulaqlar:**

Südlü bulaq, Qarağatlı bulaq, Pirin bulağı, Misirin bulağı, Şamın bulağı, Hüsey-nin bulağı, Çala-sökəyin bulağı, Yaranal bulağı, Bəhlul bulağı, Üç damlar bulağı, Kalafalığın bulağı, Tozlu burunun bulağı, Sarı bulaq, Eşşəkuçanın bulağı, Meh-dixanlı bulağı, Divəkli bulaq, Gölün bulağı, Qorxulu dərənin bulağı, Cəfərin bu-lağı, Zülfüqarın bulağı.

#### **Məşhur yerlər:**

Çinqıl, Vəlivurulan, Uçuğun başı, Qırmızı güney, Camışölən dərə, Sərhəd dərəsi, Kolonı qəbirstanlığı, Üç damların dərəsi, İsmayılin yurdu, Əşrəfuçan qaya, Aylı təpə, Fermadüşən, Arıx təpəsi, Pirin yalı, Gəvənlik, Ayqoqquluqlu qaya, Cöplər, Kömür yeri, Şişin başı, Göy qaya, Pişik qayası, Misirin qəbri, Qabilin armudu, Bəhmənin çöpü, Məmmədlinin dəyirmanı, Ocaqverdinin dəyirmanı,

Nağdalının dəyirmanı, Şamın dari, Zağalı qaya, Kalafalıq, Qorxulu dərə, Taxtalar, Buzovuçan qaya, Qaytanqaçan dərə, Şırranın başı, Qırmızı güney, Qazax Alının yurdu, Ağ şırran, Bayramqulular yurdu, Gədəuçan qaya, Külli qaya, Qara Güllünün yurdu, İlənlı qaya, İmanölən, Abbasvurulan, Qış armudu, Bənövşəli qaya, Tubulgali təpə, Hacı Mahmudlu yurdu, Həsənhüseyn yurdu, Ədillinin yurdu, Eyvanın başı, Moz çayı (çay), Ağıyatağın suyu (çay), Kalafalığın suyu (çay), Moz Qaraçanlı suyu (çay), Sarı bulağın suyu (çay).

**Məlumatı verən:** Moz Qaraçanlı kənd sakini Vəliyəddin Misir oğlu İsmayılov.

### Nadırxanlı kəndi

#### Yaylaqlar:

Bəzirxana, Kazım kəndi, Söyüdü, Qonur, Taplar.

#### Bulaqlar:

Kəndin ərazisində: Böyük bulaq, Qarama bulaq, Korabulaq, Suludərə bulağı, Kumanın bulağı, Baldırğanlı bulaq, Qara daşın bulağı, Daş bulaq, Hanalı yurdun bulağı, Çıldırımlının bulağı, Calalın bulağı, Maraluçan bulaq, Fatma bulağı, Qara ardış bulağı;

Kazım binəsində: Kazım bulağı, Gök bulaq, Əvəliklinin bulağı;

Bəzirxana yaylaşında: Bəzirxana bulağı (Qoşa bulaq), Şirin bulaq, Tələnin bulağı, Haça qanadın bulağı, Şamlığın bulağı, Armudlu çüxurun bulağı, Gök bulaq, Daş bulaq, Baldırğanlı bulaq, Talanın bulağı, Palıdlının bulağı, Calalın bulağı, Düz yurdun bulağı, Çal qayanın bulağı, Qiblə bulaq, Məşədi Əli bulağı.

#### Məşhur yerlər:

Kəndin əhatəsində: Tap, Yoxuşun başı, Kumanın dalı, Alçalı dərə, Qara daşlar, Sulu dərə, Quzey tapı, Kora bulaq, Sarı guney, Şırranın dərəsi (Müseyibin qozluğu), Hürünün qozluğu, Ala palıdlıq, Açıq güney, Şiş qaya, Moruqlu, Yanıq kalaфа, Şam ardıcı, Uzun şam, Balıqdan, Dərin yolu, Qırmızı daş, Ortaq hasar, İsmixan yeri, Şorun dərəsi, Çıldırımlı, Qara daşın dibi, Kötük tapilan, Çəp kolluq, Hanalı yurdu, Qoşa ardış, Həsənenin biçənəyi, Nadirin biçənəyi, Maral uçan, Əli pəncəsi, Fatmanın tələsi, Müseyibin yalı;

Kazım kəndində: Fərruxun yeri, Əvəlikli, Dərə biçənəyi;

Bəzirxana yaylaşında: Böyük yer, Düz, Qarağatlı, Armudlu çüxur, Quzğun qayaşı, Til qaya, Xədicə (Xəccə) yeri, Hacının talası, Baldırğanlı, Dərə biçənək, Məktəbin düzü, Palıdlıq, Taxta qoyulan, Çeyilli, Dağ damı, İsmayıł bəyin yurdu,

Tağılar yurdu, Düz yurd, Çal qaya, Çiçəkli, Gök qum (Bəzirxana yaylaşının Tərətər çayına yaxın olan hissəsində), Buğa daşı, Şamlıq.

**Məlumatı verən:** Nadırxanlı kənd sakini Polad Talib oğlu Müseyibov.

### Narıncılar kəndi

#### Yaylaqlar:

Ay doğan, Qızıl yoxuş, Dik daş, Taxtalar, Taxtabuşdu yal, Taxta başı, Pirin dağı.

#### Bulaqlar:

Qazı bulağı, Kor bulaq, Təhnəli bulaq, Qurban bəyin bulağı, Novruz çalanın bulağı, Gök bulaq.

#### Məşhur yerlər:

Pirin dağı (dağ), Ay doğan dağı (dağ), Yurdalar, Qanqallı, Sarı yal, Başxanım düşən, Qərvənd yalı, Qırmızı güney, Böyük düz, Əlinin yeri, Duravın yeri, Adıgözəlin zağası, İbrahim düşən, Çoban yurdu, Yumru təpə, Sarı qaya, Qara qaya, Ağ qaya, Gülmalı ölən dərə, Qum qazılanın dərəsi, Xaçın çayı (çay).

**Məlumatı verən:** Narıncılar kənd sakini Tofiq Məhəmməd oğlu Mirzəliyev.

### Nəcəfalılar və Pirilər kəndləri

#### Yaylaqlar:

Aslanlar, Qaradağlı.

#### Bulaqlar:

Dəyirman yerində olan turş su, Kahanın yanı turş su, Qırmızı almanın yanı turş su, Səhəng dolan, Ağdaş bulağı, Novlu bulaq, Güney bulağı, Dəfin bulağı, Soyuq bulaq, Tozlu bulaq, Alçalı bulaq, Çökək bulağı, Moruqlu dərə bulağı, Ardışlı bulağı, Kosa yatan bulaq, Tikanlıq bulağı, Şırran bulağı, Qırmızı alma bulağı, Pirilərin novlu bulağı.

#### Məşhur yerlər:

Ardışlı, Nəcəfalı boynu, Qındırğalıq, Cərgə qaya, Mirzəalı çüxuru, Xaçlar, Ağ daş, Aralıq, Baş kənd, Kosa yatan, Tikanlıq, Çökək, Alçalı, Tələlər, Güney, Təmbəki qayası, Moruqlu dərə, Qaragüneyin yalı, Böyük biçənək, Sarı yal, Başaçaq daşı, Şura biçən, İslam biçən, Palıdlıq, Əzgillik, Göl yeri, Məşədi Şamil bağı, Pirin yalı, Nəcəfalı çayı (çay), Sızqa su (çay).

**Məlumatı verən:** Nəcəfalılar kənd sakini Hüseyin Yadigar oğlu Məmmədov.

## Nəbilər (keçmiş Quş yuvası) kəndi

### Yaylaqlar:

Şartapılan, Dərə damı, Evin qabağı, Yelli yurd, Maralatan, Qapanlı, Əmrəhin damı, Donuz damı.

### Bulaqlar:

Daş bulaq, Bəhmənin bulağı, Şor bulaq, Şəmşirin bulağı.

### Məşhur yerlər:

Şişin başı, Baxacaq, Məmmədin dari, Qara qayalar, Şoralının kahası, Tələlər.

**Məlumatı verən:** Nəbilər kənd sakini Oktay Şəmşir oğlu Yusifov.

## Otaqlı kəndi

### Yaylaqlar:

Dikyurd, Xəndək yurd, Quşqun basan, Çanaq daş, Yal yurdu, Pələng qayası.

### Bulaqlar:

Şirin bulaq, Daş bulaq, Sarı bulaq, Yoxuş bulaq, Qiblə bulağı, Baviş bulağı, İsmayılgayırın bulaq, Əsədin bulağı, Novlu bulaq, Mərcanölən bulaq, Çır-çır bulaq, Zeynəbin bulağı, Mahmudun bulağı, Nabatın bulağı, Gözətlərin bulağı.

### Məşhur yerlər:

Orta burun, Enli döş, Tülkü təpəsi, Donuzölən, Yal yurdu, Zəyərək yeri, Qatar, Gözətlər, Təpənin boyunu, Ağ gillik, Kəndin yalı, Ağaməhəmmədin yalı, Yumru daş, Daşlı təpə, Yal yeri, Təkəsaqqalı, Göl yeri, Qamışlı dərə, Hasarlar (kənd), Sümük tökülen, Kəndin dərəsi, Məmmədxanın yeri, Kömürxana biçənəyi, Armutlu biçənək, Ağaməmməd, Yaz yurdu, Daşlıq, Tələlər.

**Məlumatı verən:** Otaqlı kənd sakini Hüseyin İsmayılov oğlu Məmişov.

## Oruclu kəndi

### Yaylaqlar:

Baba yurdu, Qara yurdu, Mirməmmədin yurdu, Mollanın yurdu, Qalaxlı yurd, Qonqur, Məmmədin hörgüsü, Orta yurd, Quzey yurdu, Xıdırı yurd, Çala yurdu, Züleyxanın yurdu, Qaraxanın bulağının yurdu, Yeddibulaq yurdu, Pırt-pırt bulağın yurdu.

### Bulaqlar:

Əvəlikli bulaq, Tamaşalı bulağı, Hadi kişinin bulağı, Novlu bulaq, Qara bulaq, Qırmızı bulaq, Ağ bulaq, Yeddibulaq, Mollanın yurdunun bulağı, Qaraxanın bulağı.

## Məşhur yerlər:

Nəbinin kahası, Ot qayası, Dəlik daş, Kəmər qaya, Batqın, Tuşduq, Zəyin quzeyi, Xaçın dərəsi, Oyuğun gəzi, Qazmalar, Təzəgülün gəzi, Miskili qaya, Kömürxana, Ağacın dərəsi, Dolayı yol, Umudalının yoxusu, Düzün qənşəri, Güllənbərə toyolan yer, Molla Əhmədin qayası, Qotur su, Əvəlikli, Böyük güney, Orta su, Alma burunu, Hyseynin karyeri, Tələlər, Komun dərəsi, Çətən qaya, Firionun daşları, Əyrinin ayağı, Qara gav, Sona qayası.

**Məlumatı verən:** Oruclu kənd sakini Hüseyin Cəlil oğlu Həsənov.

## Rəhimli (keçmiş Aşağı xaç) kəndi

### Yaylaqlar:

Behbudbəyin ağıqayası, Alağöllər, Sudəyən qaya, Söyüdlü, Qara Nəsibin yurdu, Mustafanın yurdu, Aliqulu ağanın yurdu, Taxta düz, Sarı bulaq yurdu, Ketilər düşən, Əsədbəyin yurdu, Mədinəli dərəsi, Novruzdüşən göl.

### Bulaqlar:

Zeynalın bulağı, Novlu bulaq, Bərk bulaq, Nəcəfələn bulaq, Korca bulaq, Lazi-min bulağı, Gölmə bulaq.

### Məşhur yerlər:

Tələlər, Orta burun, Qırmızı qaya, Güneyin boynu, Biçənəklər, Şişin döşü (dağ), Uzun tala, Hacı Əmrəhin yurdu, Kərimin biçənəyi, Mustafanın dari yeri, Heydərin yeri, Xaça yolaşan, Xanışın yeri, Ağ kaha, Hüseynin çüxuru, Sarı burun, Qara daşın dərəsi, Qaramalıx, Suduran, Həşəriyyə, Qarağatlı qobu, Əsgərin kahası, El yolu, Sarının yurdu, Mis, Bulağın başı, Yatalğalar.

**Məlumatı verən:** Rəhimli kənd sakinləri Bəhmən Məhəmməd oğlu Mustafayev və Qoşqar Bəhmən oğlu Mustafayev.

## Sarıdaş kəndi

### Yaylaqlar:

Söyüdlü, Qonur, Sarı bulaq, Çır-çır, Ələm ağacı.

### Bulaqlar:

Korabulaq, Gur bulaq, Böyük bulaq, Daş bulaq, Şərəbanı bulağı, Ələsgərli bulağı, Goy bulaq, Böyük yurdun bulağı, Nazlı bulaq, Cajıxlı bulaq, Sarı bulaq, Çır-çır bulaq, Qoşa bulaq, Qarağatlı bulaq.

### Məşhur yerlər:

Fərzalının yeri, Ədilin yeri, Sarı təpə, Abbasilər tələsi, Yolkeçən, Güllənbərin yurdu, Komalan burnu, Ardışlı güney, Qamış, Reyhanın yurdu, Nadirin yeri, Fə-

zalının çalası, Dik yurd, Göydağ, Sarı güneyin meşesi, Quzey tapı, Dağ damı, Qara daş, Cajıxlı, Ardışlı güney, Mirzəalinin dərəsi, Yolkeçənin dərəsi, Ayrım yol-aşırımı, Güneypəyə yolaşanı, Arxac yeri, Açıq təpə, Ağ qılış.

**Məlumatı verən:** Sarıdaş kənd sakini Əhliyyət Uğurlu oğlu Bayramov.

### Seyidlər kəndi

#### **Yaylaqlar:**

Dəyirmi yurd, Orta yurd, Enəcək, Çay yurd, Türpəkli, Cənli, Şivirli, Molla dərəsi, Tək qəbir, Gölün ayağı, Gen dərə, Gölün tili, Battaqlıq, Qoşa daşlar, Yılört, Duzdax, Aşağıkı yurd, Tozluq.

#### **Bulaqlar:**

Daş bulaq, Mamırlı bulaq, Sarı bulaq, Novlu bulaq, Yılört bulağı, Qara bulaq, Şorun bulağı, Mahmudun bulağı, Qaragöl bulağı, Tala bulağı.

#### **Məşhur yerlər:**

Qaraqaya, Top ardış, Çubuq çəkilən, Baldırğanlı, Quzey damı, Armudlu, Yayra, Palıdlı güney, Dağ tayaları, Qoşa armud, Dağ aralığı, Aşağı aralıq, Şırran, Kömür yanarı, Açıq tomba, Şamın dərəsi, Cökəli, Bərkən başı, Gilli, Bozlu, Boz təpə, Əkin, Tala, Yolun qırığı, Çayqovuşan, Quzey damın çayı (çay), Cəməlli çayı (çay), Söyüdü çayı (çay), Gürzalılıar dağı (dağ), Qaraqaya dağı (dağ), Taxça yer, Qızıl qaya, Qızıl dar, Sıqıqlar, Çöplü, Qaranlıq dərə, Səmədin dağı, Qara göl, Qar bulaq.

**Məlumatı verən:** Seyidlər kənd sakini Təhməz Kaliş oğlu Abbasov.

### Soyuqbulaq kəndi

#### **Yaylaqlar:**

Balakişinin dərəsi, Məktəbxana, Ağ yoxuş, Kümbəzlər, Şadmanlı yurdu, El şamı, Ətyeməzli yurdu, Əyri yolun dərəsi, Çoban şamı.

#### **Bulaqlar:**

Düz bulaq, Daş bulaq, Aşağı bulaq, Mərxin bulağı, Bulaqlar, Boğanın bulağı, Qara qayanın bulağı, Qazman bulağı.

#### **Məşhur yerlər:**

Evlərin qənşəri, Xöləzək güneyi, Yastı qaya, Qılınc qaya, Kür dərə, Qum daşları, Tovla dərəsi, Qaraqaya, Tos, Tosun güneyi, Boğa, Yal yeri, Qazman, Silvinin döşü, Mərx, Sürüşcək qaya, Yuxarı gav, Aşağı gav, Soyuq bulaq (Hacı Əhməd) körpüsü, Tovla başı, Cukluq, Kərbəlayı Mövlanın düzü, Salmanın irəməsi, Əliabbasın çüxuru, İmanın qayası, Orta güney, Bulaqlar, Qamışlı, Qarama,

Dileşin çatımı, Məmmədin tapı, Çəvliyin quzeyi, Uzun güney, Əsədin kahası, Əlləmə, Armud ağacı, Tirtökülən, Kakok ağacı, Novruzun döşü, Moruqluq, Tamaşalı, Yuxarı yol, Qarama qazilan, Qur-qurun döşü.

**Məlumatı verən:** Soyuqbulaq kənd sakinləri Nəbi Xasay oğlu Nəsənov və Sahib Mikayıl oğlu Hüseynov.

### Susuzluq kəndi

#### **Yaylaqlar:**

Ağbulaq, Qumlu yurd, Güney dərə, Yal yurd, Boyun yurd, Ağdağ, Soğanlı, Qırxbulaq yaylağı.

#### **Bulaqlar:**

Çay bulaq, Cələli bulaq, Novlu bulaq, Alı bulağı, Qara su, Sarı bulaq, Sonanın bulağı, Goy bulaq, Ağ bulaq, Qumlu bulaq, Fətalı bulağı, Pənahın bulağı, Dilənin bulağı, Koralı bulaq, Şor bulaq, Xudaverdinin bulağı.

#### **Məşhur yerlər:**

Biçənək tala, Seyidalibiçən, Şor bulaq, Nəsir yeri, İlyas yeri, Möyləcibiçən, İmanverdibiçən, Nazik dağ (dağ), Enlidəğ (dağ), Sarı qaya, Vesin yarı, Qara su, Sarının dalı, Ağdaşın boynu, Dərə yeri, Sarı yoxuş, Kəməndin yarı, Alı dərəsi, Suvax, Tək söyüd, Möyləc çökəyi, Yarix, Ardışlı, Yal təpə, Gəzdək qayası, Arı qayası, Pənahın kalafası, Abbasın kalafası, Gamiş gölü, Oruc yeri, Pərzad yatağı, Almanın düzü, Məmməd dərəsi, Keçəl yeri, Almalı, Anaxanım bulağı, Təkə qacan qılınc ucuğun boynu, Qasım binəsi, Dağın başı, Əhmədin bulağı (dağ), Şamın güneyi, Qara qayanın güneyi, Alçalı, Yayra, Bozlu güney, Həsəndüşən təpə, Dilik-diliyin təpəsi, Qəbirstanlığın güneyi, Mirzəalinin kalafası, Bala biçənək tala, Saqqızlı, Mirsadiq yatağı, Cəlilli biçənəyi, Palıdılıq, Köhsərin palıdı, Məhərrəm kalafası, Coma qaya, Söyüdü çəpər, Sulu dərə, Nəsirin xırmanı, Dəlik daş, Talanın düzü, Qozlu dərə.

**Məlumatı verən:** Susuzluq kənd sakini Ağalar İlyas oğlu Əliyev.

### Şaplar kəndi

#### **Yaylaqlar:**

Qoçdaş, Qonqur, Mansır bulağı, Çökək yurd, Boğaz yurdu, Tərəzi daşları, Göl yeri.

#### **Bulaqlar:**

Mansır bulağı, Yeddibulaq, Göylü bulaq, Nöyütlü bulaq, Xaraba bulağı, Çinqıl bulaq, Zeynalabdin bulağı, Novlu bulaq, Uçuğun bulağı, Turş su, Alpana usağının

bulağı, Tozlu bulaq, Aralıq bulağı, Çökək bulaq, Qonqur bulağı, Dolayı bulaq, Yurdun novlu bulağı, Şiş güneyin bulağı, Göylü bulaq, Qoşa bulaqlar.

#### Məşhur yerlər:

Uçuq, Uzun yerlər, Cıqqılı meşə, Tozluğun meşəsi, Maral qayası, Aralıq güneyi, Çəpərli, Şiş güney, Cılçı yerləri, Əlişin güneyi, Arxac yeri, Sağ göl, Pərinc yeri, Qırmızı qaya, Çilənin başı, Şiş qaya, Qızxanlı, Biçənək qayası, Kömürxana, Cərgə qayalar, Sadığın biçənəyi, Dolayı bulaq, Kənd yeri, Zöhrə çayı (çay), Qalaça suyu (çay), Camış ucan, Yal yeri, Tək armud, Gendərə meşəsi, Çal qaya, Qurbanlı qaya, Kalafalıq, Barmaq.

**Məlumatı verən:** Şaplar kənd sakini Cahangir Məmmədxan oğlu Sadıqov və əslən Şaplarlı olan Aslan Məmməd oğlu Aslanov.

#### Şahkərəm kəndi

#### Yaylaqlar:

Xudaverdi yurdu, İsmayıllı suiçən, At çökəyi, Dəvə boynu, Mərcanlı yurdu, Mollaməmmədli yurdu, Lilpər, Tək dam, Aşağıkı hüt, Arpalar, Divəkli yurdu, Yal yurdu, Mehbalının bulağı, Battax bulaq.

#### Bulaqlar:

Turş su, Qoşa bulaq, Şırran bulağı, Şahkərəmin göy bulağı, Lilpər bulağı.

#### Məşhur yerlər:

Mıxtökən dağı (dağ), Keçibeli, Güney qayası, Təvərə qaya, Günorta qayası, Həy qayası, Camış bağlanan, Armud yeri, Ardışlı, Qara ağaçın dərəsi, Təpə yeri, Zağlı, Taxtalar, Palıdlıq, Pələngənin meşəsi, Şırran, Tarokışının biçənəyi, Paraq, Şərik yer, Sarı dərə, Atlarqırılan, Şıştəpə dağı, Qaraqayanın dərəsi, Cilli dərə, Şırranın meşəsi, Təkdam meşəsi, Tək güney, Cavadın biçənəyi, Xırda güney dərəsi.

**Məlumatı verən:** Şahkərəm kənd sakini Şahlar Yapon oğlu Mustafayev.

#### Aşağı Şurtan, Orta Şurtan və Baş Şurtan kəndləri

#### Yaylaqlar:

Azad oğlu, Yuxarı göl yurd, Aşağı göl yurd, Tikanlı yurd, Tirin dərəsi, Gözəldərələr.

#### Bulaqlar:

Yasti bulaq, Ağ bulaq, Hacının bulağı, Nazik dərə bulağı, Kor bulaq, Aşağı bulaq, Qanusludərə bulağı, Goy bulaq.

#### Məşhur yerlər:

Kaha dərəsi, Tarın dərəsi, Sarı qaya, Ağlı dərə, Güney biçənək, Məmişin quzeyi, İbadın quzeyi, Ələzdi, Arxac burun, Yal yurd, Batqınlar, Arpa çüxuru, Məsimalının dərəsi, Biçənəklər, Taplar, Tirin dərəsi, Tatoğlu, Dəliklərin dərəsi, Qəntar qayalar, Miqro yurdu, Aralıq biçənəyi, Hacının çüxuru, Sərplər, Avasalı çüxurları, Böyük göl, Balaca göl, Qəbir güneyi, Məşədi Paşanın daşı, Böyük qaya, Yastana, Armud ağacları, Qılış qaya, Lalalı güney, Nazik dərə, Qamışlı dərə, Bəyin gəzi, Plaburun, Dana güneyi, Qaraxanın qayası, Aralıq burun.

**Məlumatı verən:** Şurtan kənd sakinləri Kamil Bəxtiyar oğlu Həsənov,

Məhəmməd Yunis oğlu Əhmədov və Alməmməd Şahməmməd oğlu Orucov.

#### Tatlar kəndi

#### Yaylaqlar:

Qonqur, Kərimin hasarı, Top Daş, Məmmədin hasarı, Uzun Qonqur, Qonqurun bulağı.

#### Bulaqlar:

Tamaşalı bulağı, Bəyin bulağı (kənddə), Bəyin bulağı (dağda), Orta dərənin bulağı, Gur bulaq, Palçıqlı bulaq, Çinqıllı bulaq, Varhelin bulağı, Ocaq bulaq, Novlu bulaq, Yağlı bulaq, Cil bulaq, Tələ dərənin bulağı, Tələnin bulağı, Arxac bulağı, Qanlı qayanın bulağı, Daş bulaq, Şano bulağı, Qonqur bulağı.

#### Məşhur yerlər:

Tələ dərə, Tələ dərənin bulağı, Orta dərə, Orta dərənin başı, İnək tələsi, Ağaların tələsi, Tamaşalı, Orucun yurdu, Bulağın başı, Yal yurd, Aşağı göl, Yuxarı göl, Xaçın yalı, Arıxana, Noyulun döşü, Tatoğlu, Varhel, Yarğan, Arpaların yalı, Bulağın döşü, Şərik güney, Hüç, Şəviq, Qayanın başı, Çalağan qaya, Arıxananın başı, O yankı güney, Kuma meşəsi, Yanığın yalı, Kilkəli qaya, Çəvlik, Uçuq, Xamdaş, Çinqıl, Dərə biçənək, Şırranın başı, Şanonun qəbri, Böyük düz, Cajıxlı, Hüseyin qayıran yol, Məşədinin yurdu.

**Məlumatı verən:** Tatlar kənd sakinləri Firudin Hüseyn oğlu Cəfərov və Hacıbaba Hüseyn oğlu Cəfərov.

#### Taxtabaşı kəndi

#### Yaylaqlar:

Sünbülli yurl, Gülnazoğlu, Qərvənd yurdu, Hacı Pənah, Buzxana, Boğaz yurd, Gicitkanlı, Çala yurd, Şurabad yurdu, Çullu yurd, Solaxayı çala, Köhnə binələr, Mahmudun yurdu, Ləzgi yurdu, Məndilin yurdu.

## Bulaqlar:

Şır-şır bulaq, Sarı bulaq, Gök bulaq, Qara bulaq, Novlu bulaq, Yağlı bulaq, Qırımızı bulaq, Zeynəbin bulağı, Turş su, Hacı Pənahın bulağı, Dam bulaq.

## Məşhur yerlər:

Mamo dərəsi, Oruclu yeri, Yəhər qaya, Cəlilölən, Vişka, Çilgəz dağı (dağ), Oyxulu dağı (dağ), Alatlı dağı (dağ), Mehdiəkən, Məzluməkən, Səlimin ziri, Səlimin çay yeri, Qanqallı, Darı yalı, Ənvər əkən, Murtulu, Ağ qaya, Moruqlu, Uzun düz, Böyük düz, On hektar, Cıdır yalı, Əhməd əkən, Gəray biçən, Ardişli gəney, Gödək burun, Qoruxçular təpəsi, Darı yeri, Mamo zağaları, Səlim bəyin yurdu, İldirim dağı (dağ), İldirimin düzü, Çal qaya, Sarı yalı, El yolu, Qara zağa, Arpa yeri, İldirim çayı (çay), Alatlı çayı (çay), Mamo dərəsinin çayı (çay), Guppul zağa, Paşanın yeri, Qaçay biçən çala, Porsuq deşikləri, Qızıl itən, Sulu dərə, Oruclu yerinin qobuları, Yəhər qaya, Qatır ucan, Qarı dəyirmanı, Qara zağa, Qənbərin çalası, Alının poverotu (döngəsi).

**Məlumatı verən:** Taxtabaşı kənd sakini Ramiz Abbas oğlu Mirzəyev.

## Təkdəm kəndi

## Yaylaqlar:

Əyir yaylaqları, Keçəl təpə.

## Bulaqlar:

Çinqılı bulaq, Sarı bulaq, Turşlu bulaq, Arxac bulağı, Gözəllər bulağı.

## Məşhur yerlər:

Yamac pay, Şişdağ (dağ), Həsənin yalı, Xallar, Arxac biçənəyi, Cəmilin yalı, İldirim vuran yargan, Kartof yerləri, Böyük pay, Don gəney, Səngər qayaları, Pəhləvan Nəbi biçən, Turşlu bulaq biçənəyi, Yal mərəyi, Açı armud, Xırman daşları, Cərgə qayalar, Top daş.

**Məlumatı verən:** Təkdəm kənd sakini Abbasəli Həsən oğlu Allahverdiyev.

## Təkəqaya kəndi

## Yaylaqlar:

Besin yalı, Türpəkli düzü, Dəyirmi düz, Tək vələs, Əhməd təpəsi, Çoluxdüşən təpə, Mərmər bulağı, Ağ çinqıl, Port-port.

## Bulaqlar:

Soyuq bulaq, Qırx bulaq, Qara bulaq, Əhmədin bulağı, Yarpızlı bulaq, Sarı bulaq, Port-port bulaq.

## Məşhur yerlər:

Tanrıyoğunu (dağ), Qızıl qaya, Muradölən daş, Türnəkli düzü, Çax-çaxlı.

**Məlumatı verən:** Təkəqaya kənd sakini Abbas Pənah oğlu İsmayılov.

## Tövlədərə kəndi

## Yaylaqlar:

Gamış yurdu, Boyun, Bala hasar yurdu, Hasarlı, Bulaqlar, Çalpapaq, Mal ölü, Göl yurd, Çatım, Ellazın çüxuru, Vəlinin çüxuru, Şana yurdu, Taxta yurd, Əyri yurd.

## Bulaqlar:

Novlu bulaq, Yarpızlı bulaq, Hasarlı bulağı, Sarı bulaq, Quru bulaq, Lülpər bulağı, Kərimin bulağı.

## Məşhur yerlər:

Güney, Çalpapaq, Məmmədalının yalı, Qaya başı, Çəvlik, Qayalar, Dəli (dağ), Kahalar, Tovləağzı, Manafuçan, Xaç, Baqqalın dərəsi, Təkə dərəsi, Hüməbətin xırmanı, Qobunun yalı, Şahverdibicən yalı, Sarımsaqlı qaya, İmanın qayası, Attutulan qaya, Oyxu yeri, Xırman yerləri, Dovşan yalı, Təkə qayası, Qayabaşının kahaları, Ağ novlar, İsabiçən, Tovlədərə çayı (çay).

**Məlumatı verən:** Tovladərə kənd sakini Rafiq Lətif oğlu Xudaquluyev.

Xudaquluyev Məzahir Xudi oğlu

## Yanşaq, Yanşaq binə və Zallar kəndləri

## Yaylaqlar:

Qaranın yurdu, Eşşək meydanı, Qara qaya, Şır-şır, Pirağ qaya, Daşgələn, Qara arxac, Heyvəli, Xosrovun yurdu, Yal yurdu, Çiçəkli.

## Bulaqlar:

Daş bulaq, Gur bulaq, Soyuq bulaq, Gərməşovlu bulaq, Qara bulaq, Qara su, Pir bulaq, Qiblə bulağı, Qumlu bulaq, Qırıq nov bulağı, Bəzirgan bulağı, Yuyat bulağı, Sarı bulaq, Ağqayanın bulağı.

## Məşhur yerlər:

Meydan çayı, At qoruğu, Ağalıq damı, Şır-şır, Dəvə düşən, Bala düz, Böyük düz, Kazimbəyli, Bəzirgan, Qəbirstanlıq, Tək ərik, Xırda xanımın biçənəyi, Darı yeri, Göl yeri, Taxça, Kolavat, Qurban biçən, Dəyirman daşı, Asya yurdu, Gicitkanlı, Pirağ qaya çayı (çay), Daş gələn çayı (çay), Qara arxacın çayı (çay).

**Məlumatı verən:** Yanşaq kənd sakini Qamət Qənbər oğlu Mürsəlov.

## **Yellicə kəndi**

### **Yaylaqlar:**

Baş yurd, Şişqaya, Çalmalı yurd, Hasarlı yurdu, Qonqur, Dərə yurdu, Qarabağlı yurdu, Gölün düzü.

### **Bulaqlar:**

Şır-şır bulaq, Bala şır-şır bulağı, Xaraba bulağı, Dərə yurdunun bulağı.

### **Məşhur yerlər:**

Aralıq, Kığlıq, Sklad, Uzun kaha, Damlı, Dal çay (çay), Qabaq çay (çay), Qonqur (dağ), Məhəl, Məmmədxan, Sallı.

**Məlumatı verən:** Yellicə kənd sakinləri Şəmşir Kamalov və İsbə Babaxanov.

## **Zar kəndi**

### **Yaylaqlar:**

Zar yaylağı, Yal yurdu, Qovşuq (cənub hissə), Orucun gəzi, Gərayın dərəsi, Qara yurdu, Ağduzdağ (cənub hissə), Çal qaya, Aäge dərəsi, Tələ yurdu, Çasırlı.

### **Bulaqlar:**

Paltar bulağı, Bolbulaq, Çivli bulağı, Çaxmaq bulağı, Sarı bulaq, Səngər bulağı, Tələ bulağı, Çasırlı bulağ.

### **Məşhur yerlər:**

Çaxmaq, Cüt xaç, Aşağı düz, Xudavəng, Böyük təpə, Cılğı yolu, Fərhad yerləri, Qanolan, Əli pəncəsi, Eminlərin bərəyəsi, Qoşa kahalar, Səngər kahası, Buz kahası, Qaranlıq kaha, Mirzənin kahası, Şurtan bərəyəsi, Şurtan kahası, Sarı burun, Duz kahası, Kolluqlu qaya, Dirək qaya, Uzun bərəyə, Gödək bərəyə, Hüseyinin təpəsi, Avasın təpəsi (şərq hissə), Sarı yoxuş, Sultan yurdu, Allahyar təpəsi, Çasırlı, Quzey yerləri, İmo çüxuru, Daşlı burun, Şavazın xəndəyi, Sıra qaya, Qəzet-uçan, İsmayıł çüxuru, Yolkeçən, Qazanuçan dağ (dağ), Bayram daşları, Şeyin-oğlunun quzeyi, Sallıq, Samanlıqəz, Məşədi Həsən yalı, Qamışlıq, Arxac yeri, Sallığın dərəsi.

**Məlumatı verən:** Zar kənd sakini Novruz Tağı oğlu Əhmədov.

## **Zağalar kəndi**

### **Yaylaqlar:**

Yal yurd, Baş yurd, Ovluq, Dik daş, Köhnə yurd.

### **Bulaqlar:**

Turş su, Daş bulaq, Qiblə bulağı, Şəfi bəyin bulağı, İsrafilin bulağı, İyli bulaq.

## **Məşhur yerlər:**

Çeyilli dağ, Yelli gədik dağ, Oyuxlu dağ, Qaban qayası dağ (dağ), Gödək burnu, Ardış təpə, Gülü düzü, Xırman təpə, Ulduzlu təpə, Şəfi bəyin yurdu, Çiçəkli, Ara yurd, Moruqlu qaya, Xangələn, Canavarın yurdu, Seyidin yurdu, Berzinli qaya, Hüseyinalı biçən gəz, Xaçın çayı, Yellinin çayı, Ceyillinin çayı.

**Məlumatı verən:** Zağalar kənd sakini Məhərrəm Umud oğlu Fərhadov.

## **Zəylik kəndi**

### **Yaylaqlar:**

Tək dam, Curtdalı, Hacı Qurban, Hacı Əsədin yurdu, Çilənin gəzi, Məşə Bayram, Ot qayası, Mədətin yurdu, Dalıki güney, Xaraba, Dərə yurdu, Kor Hüseyinin yurdu, Hasarlar, Məhərrəm uşağının yurdu, Yal yurdu, Qaraçı dərəsi, Dəli Hüseyinin yurdu, Məsim qalası, Dəli Həsən, Arxac burnu, Mustafanın yurdu, Keçi belinin gəzi, Təpəlin yurdu.

### **Bulaqlar:**

Eylonun bulağı, Əli bulağı, Aralığın bulağı, Curtdalı bulağı, Kərəmin bulağı, Məşədi Bayram bulağı, Xarabanın bulağı, Hasarların bulağı, Binənin yuxarı bulağı, Həmidin bulağı, Yurdun bulağı, Qaramalı bulaq, Silvinin bulağı, Bavonun bulağı, Qaraçı dərəsinin bulağı, Silvinin bulağı, Qara qayanın quzey bulağı.

### **Məşhur yerlər:**

Dərin qobu, Şəldinin Hasarı, Sallığın düzü, Qobu yerləri, Qəmbəralı qayası, Alxanın çüxuru, Qara qaya, Şiş qaya, Orucun qızı yanmış yurd, Qarrax, Göl binəsinin çüxuru, Sultan uşağının çüxuru, Slo biçənəyi, Sonanın biçənəyi, Qonqur, Tir yolları, Qarı kahası, Tumlar, Silvinin quzeyi, Alo barmağı, Qazax biçənəyi, Məşədi Həsən çüxuru, Hacı Məhərrəm, Novruzalı, Ayrim barmaqları, Mamonun işi, Cılə dərəsi, Milli yurdu, Nəcəfin damı, Aralığın quzeyi, Daş biçənəyi, Şahzadə biçənəyi, Alpana biçən, Həsənqulunun ceyili, Güney, Molla oğlu Əlinin hasarı, Cəfər oğlunun döşü, Tələlər, Mədətin biçənəyi, Kolanı yerləri, Süleyman biçən, Qoşa kahalar (qərb hissə), Qarı qəbri, Eylonun biçənəyi, Tülkü yerləri, İmonun yastısı, Camış uçan, Aralığın çatımı, Xarabanın yalı, Əsəd biçən, Hasarlı biçənək, Hacı Edilxanın yurdu, Zəylik çayı (çay), Dərə çayı (çay), Sandığın suyu (çay), Qazağın suyu (çay), Cılə dərəsinin suyu (çay), Aralığın suyu (çay), Təkdam suyu (çay), Çuxurlar, Süleymanın damı, Hopurlu yurdaları, Şakkar, Yüz yəva qayası, Cəvliyin qayası, Qara qayanın quzeyi, Dəvə daşı, Böyük zəhman, Naxırçıların yurdu, Coyun suyu (çay),

**Məlumatı verən:** Zəylik kənd sakinləri Qabil Ədil oğlu Həsənquluyev və Musa Saleh oğlu Məmmədov.

## Zərqulu kəndi

### Yaylaqlar:

Uzun yal, Məşədi Abdul, Qara çökək, Abdulrəhman, Qaragöl, Gün görməz, İlani bulaq, Sınıq kilsə, Kalafalıq, Qatar, Çövrüm, Məsimölən yal, Səlimin yurdu.

### Bulaqlar:

Şirin su, Söyüdlü bulaq, Seyfəddinin bulağı, Kəşinin bulağı, Sarı bulaq, Şor bulaq, Mehbalının bulağı, Turş su (Qotur su), Elyasın bulağı, Qurdlu bulaq, Savalan bulağı, Beş bulağ

### Məşhur yerlər:

Zeynalın çüxuru, Çəkil meşə, Ağ qaya, Orta güney, Nazik güney, Bulaqlar, Qırıntı, Palaxlı, Uzun yer, Xudonun əkinin, Dadaşın yeri, Top qaya, Qaraşın arpa yeri, Marallı, Dərgah, Almirzə bicənəyi, Çinqıl, Qanlı dərə, Dik qaya, Barmaqlar, Güzdük yeri, Qotur suyun meşəsi, Ala palıdılıq, Çəp yol, Ayı çiləsi, Dərin dərə, Burununbaşı, Təkağac, Daştəpə, Qaradaşınıyalı.

**Məlumatı verən:** Zərqulu kənd sakini Duman Mehdi oğlu Qasımov.

## Zivel kəndi

### Yaylaqlar:

Allahvedinin yurdu, Çinqıllı bulağın yurdu, Şurtan yurdu, Ocaq daşı, Pişikli, Tikanlı yurd, Səyalı dərəsi, Əyri qar, Zülfonun əyrisi, Xallı yurd, Kəl ölü, Hacı gələn, Bəcrəvan yurdu, Çalma yeri, Gülməli hasarı, Hacı Xanlar yurdu, Balıbicən, Molla Qənbərin yurdu, Qoruxçu payı, Arx aşanın yurdu, Oruclu yurdu.

### Bulaqlar:

Səhəng bulağı, Qara bulaq, Ağ bulaq, Xanalı bulağı, Çinqıllı bulaq, Kirişli bulaq, Hacı gələn bulaq, Korallı bulaq, Qurdlu bulaq, Mustafa bulağı, Dəyirmanların bulağı, Yarpızlı bulaq, Sərp bulaq, Qamışlı bulaq, Fotun bulağı.

### Məşhur yerlər:

Şavazın yası, Oyuq, Demyal, Vişka, Qəmbər ölü, Qızıl kaha, Yolcu kahası, Qaranın kahası, Top daş, Bəşirin qarrağı, Sporlu bicənək, Mustafanın hasarı, Kərbəlayı Məmmədalının hasarı, Arpa yerləri, Orta düz, Gülməli hasarı, Uzun günlük, Quru Selaf çayı (çay), Sarımsaqlı çayı (çay), Bəşirin novu, Kirişlinin güneyi, Ağzıaçıq, At ölü, Ehsan yeri, Müseyibin qarrağı, Yal yeri, Əmrəli bicən, Güllədəyən daş, Yəhya bicən, Cəmilin çüxuru.

**Məlumatı verən:** Zivel kənd sakinləri Zakir Cabbar oğlu Məmmədov və Əliabbas Əkbər oğlu Mirzəyev.

## Zülfüqarlı kəndi

### Yaylaqlar:

Yelli yurd, Dərə yurdu, Ağbabə yurdu, Altıkövşən yurdu, Qızıl qaya, Ayı talası, Quş höyürü, Aliyüzbaşilar yurdu, Kalafalıq, Zərgərgələn, Qatar qaya, Eyvan, Tüklük, Həşimin dərəsi, Alt tala, Qoruq yurd.

### Bulaqlar:

Arxana bulağı, Goy bulaq, Sarı bulaq, Həşimin bulağı, Hacı bulağı, Çitxına bulağı, Şirran bulağı, Qındırğalı bulaq, Qara qaqqonun bulağı, Köhnə xırman bulağı, Turş su, Gavallığın bulağı, Meşəli bulaq.

### Məşhur yerlər:

Şeytan təpəsi, Qızıl qaya, Səfəralı bəyin yurdu, Çalaçüxur, Kərimin çəpəri, Böyük çüxur, Qayanın başı, Pərinc yası, Qara qaya, Mələylən, Şorun dərəsi, Sorun meşəsi, Qarağatlı dərə, Qaradaycanın dərəsi, Qarlı yamaş, Çoplər, Gavallıq, Məşədi Rəcəbin yurdu, Nəbilər yası, Kalafalıq, Yağlı bulaq dağı (dağ), Mürəssəflər yurdu, Qulu bəyin kümbəzi, Səbət keçməz, Kafya bulağı, Dolçaqulp ulas, Əjdaha qayası, Daş çapılan, Ocaq təpəsi, Nehrə kəsilən dərə, Sarı qaya, Heydərin kolavati, Alt tala, Kamalın otağı, Həşimin dərəsi, Qarğalı qaya, Qaraquşun altı, Müslümlər yası, Hacallı yurdu, Quş yuvası, Quzey tala, Div yeri, Pələng basan, Toy olanın dərəsi, Çitqına dərəsi, Uzun haya, Məmmədemin-Rzanın yeri, Arxac qaya, Qara qayanın güneyi, Dərə yurd, Köhnə xırman, Böyük yer, Mustafanın çəpəri, Əliabbasın dam yeri.

**Məlumatı verən:** Zülfüqarlı kənd sakini Qambay Dadaş oğlu Heydərov

## Binələr - Qışlaqlar

Kəlbəcərin ərazisinin müxtəlif yerlərində yaz, payız və qış aylarında mal-qoyun saxlamaq üçün binələrdən istifadə edirdilər. Binələrdə mal-qoyun saxlamaq üçün dam və çobanlar üçün yaşayış evləri var idi. Hər bir binədə odun, kərmə, duz, qab-qacaq ehtiyyatı olurdu. Uzaq səfərlərə gedən yolcular (adamlar) gecələmək üçün o binələrdən istifadə edirdilər. Hansı kəndin ərazisində yerləşməsi qeyd olunmaqla binələrin adları aşağıda göstərilir:

**Abdullahuşağı** kəndi - Kalafalıq binəsi, Eşşək uçan binə, Çala-çüxurun binəsi, Qoşa armud binəsi, Hasarlı binə.  
**Ağqaya** kəndi - Binə, Göl damının binəsi.  
**Ağcakənd** - Ocaqqulu binə, Sarı bulaq binəsi.  
**Almalıq** kəndi - Otaqlar binəsi, Gözülü bulaq binəsi.  
**Alırzalar** kəndi - Zəylik binəsi.  
**Babaşlar və Bozlu** kəndləri - Dana damının binəsi, Dönmə binəsi.  
**Başlıbel** kəndi - Başlıbel binəsi, Barıtlı binə, Çayqovuşan binəsi.  
**Bağlıpəyə** kəndi - Həmidin binəsi, Misirin binəsi.  
**Tirkeşəvənd** kəndi (Əsrik sovetliyi) - Təkdam binəsi, Qazıhanlı binəsi.  
**Əsrik** kəndi - Kilsə binəsi, Maydan ölüən binə, Ağzıbir binə, Dərə damları binəsi, Xarabanın dərəsi binə.  
**Xallanlı** kəndi - Binələr, Goy qum təpəsi binəsi.  
**Xöləzək** kəndi - Mahrasa binəsi, Dolayı kənd binəsi, Çatımın dərəsi binə.  
**Keçiliqaya** kəndi - Çay binəsi, İşgəsu binəsi.  
**Kərəmlı** kəndi - Zəli gölü binəsi, Qırmızı ferma binəsi.  
**Keşdək** kəndi - Xamməd binəsi, Hümbətin damı binə, Pələngə binəsi, Məşə Xələf binəsi.  
**Cəmilli** kəndi - Qonur binəsi, Mal binəsi, Qoyun binəsi.  
**Comərd** kəndi - Kənd yeri binəsi, Yarpızlı binə.  
**Çaykənd** - Qalanın dərəsi binə.  
**Cərəkdar** kəndi - Seyidin binəsi, Xurşudlu binəsi, Məmməd bəyin binəsi, Ali bəyin binəsi, Həsən bəyin binəsi, Uzun tala binəsi, Kollu cəvə binəsi.  
**Çovdar** kəndi - Kor Alının binəsi, Sarımsaqlının binəsi, Dam yeri, Goy güneyin binəsi, Uzun kalafa binəsi.  
**Çorman** kəndi - Çökək binə, Ağzıbirin binəsi, Ucuğun altı binə, Maydan ölüən binə, Binə yurdunun binəsi.  
**Dal Qılışlı** kəndi - Barmaq binəsi.

**Laçın** kəndi - Rəhimin binəsi, Bağamburclu binə, Sədrin binəsi.  
**Lev** kəndi - Ağıl binəsi, Təkdam binəsi.  
**Mərcimək** kəndi - Şükün binəsi, Aşağıki binə, Binə, Qazax Alı binəsi, Nazdının güneyi binə, Baba kəndi binəsi.  
**I-II-III- Milli** kəndləri - Göl binəsi, Dağ bulağının binəsi.  
**Moz Qaraçanlı** kəndi - Kalafalıq binəsi, Misirin Payız binəsi.  
**Nadirxanlı** kəndi - Bəzirxana binəsi, Kazım binə, Daş binə.  
**Narınclar** kəndi - Dəmirli tovla binəsi, Damlar binəsi, Dəyirmanın üstü binə.  
**Nəcəfəli** kəndi - Alçalı binə, Güney binəsi.  
**Nəbilər** (keçmiş Quşyuvası) kəndi - Dərə damı binəsi, Qirağın dalı binə.  
**Oruclu** kəndi - Oruclu binəsi.  
**Qasımlar** kəndi (keçmiş Kilsə) - Sədrin binəsi.  
**Qaragüney** kəndi (Günəşli sovetliyi) - Kalafalıq binəsi.  
**Qaragüney** kəndi (Zülfüqarlı sovetliyi) kəndi - Binə yeri.  
**Qala boynu** kəndi - Kalafalıq binəsi, Damın yanı binə.  
**Qaraçanlı** kəndləri (3 kənd) - Tat oğlu qazan binə, Kahanın binəsi, Xaşbulaq binəsi.  
**Qamışlı** kəndi - Köhnə binə, Təzə binə, Həcərin binəsi, Ramazanın binəsi, Tala binə, Qaravul binəsi.  
**Qılınçlı** kəndi - Alçalı binə, Kövşən binəsi.  
**Dəmirçidam** kəndi - Kalafalıq binəsi.  
**Günəşli** kəndi (keçmiş Kilsəli) - Alçalı binəsi, Tələ binəsi.  
**Hacıkənd** (keçmiş Sınıq Kilsə) - Hasarlı yurd binəsi, Goy təpə binəsi.  
**Rəhimli** kəndi (keçmiş Aşağı xac) - Sarı güney binəsi.  
**Sarıdaş** kəndi - Yal kənd binəsi.  
**Soyuqbulaq** kəndi - Bağırsaq binəsi (Aşağı binə, Yuxarı binə).  
**Şaplar** kəndi - Aslanın binəsi, Pələngə binəsi, Yuxarı binə, Xaraba yurdun binəsi.  
**Şahkərəm** kəndi - Mustafanın binəsi, Səfqulunun binəsi.  
**Şurtan** kəndi - Binə dərəsinin binəsi.  
**Təkəqaya** kəndi - Tala binəsi, Mərmər binə, Ayı öləndə binəsi, Molla Rüstəm binəsi.  
**Tovlədərə** kəndi - Yuxarı binə.  
**Yanşaq** kəndi - Qarabulaq binəsi, Meydan çayı binəsi.  
**Zar** kəndi - Çaxmaq binəsi.  
**Zəylik** kəndi - Göl binəsi, Qazax binəsi, Qaraçı dərəsinin binəsi.  
**Zülfüqarlı** kəndi - Dərə yurdun binəsi, Donuz damı binəsi, Çala-çüxur binəsi.

## Dağlar, çaylar, göllər, bulaqlar

Kəlbəcərin ərazisində tapılan dəniz və okean orqanizmlərinin qalıqları subut edir ki, əvvəllər bu ərazilərdə dəniz və okean olubdur. Bu ərazilərdə yerləşən dağlar orogenez (dağ əmələgəlmə prosesləri) və həmçinin vulkan püşkürmələri nəticəsində əmələ gəlmışdır. Burada olan dağlar dəniz səviyyəsindən 3000-3700 m hündürlükdə yerləşirlər. Rayonun ərazisinin 70-80 %-ni hündür dağlar təşkil edir.

Burada hər bir dağın, təpənin, yerin öz adı var. Rayonun müxtəlif ərazilərində eyni adlı dağlara, çaylara, göllərə və yer adalarına rast gəlinir.

### Dağlar

Kəlbəcərin müxtəlif ərazilərində yerləşən dağların adları aşağıda göstərilir.

**Kəlbəcərin qərb hissəsində** - Keyti dağı, Ağduzdağ dağı, Qazanuçan dağı, Dəlihəsən dağı, Şişdaş dağı, Qara qaya dağı, Qonur dağ, Pişikli dağı, Məsim qalası dağı, Keçibelinin gəzi dağı, Qumlu dağ, Qılışlı dağı.

**Dəlidağ ətrafında** - Dəlidağ, Ağqaya dağı, Sultanheydər dağı, Teymuruçan dağ, Sarımsaqlı dağı, Sarıbulaq dağı, Nəcəfqulu dağı, Qaraqayadağı, Gəlinqaya dağı, Sarıgüney dağı, Maral dağı, Lilpər dağı.

**Keçəl dağ və Sariyer ətrafında** - Keçəl dağ, Sarımsaqlı dağı, Sərçəli dağ, Qırmızı dağ, Dikpləkən dağı, Ayıçınqlı dağı, Dəvə dağı, Dəvəgözü dağı.

**Tunel - Başlıbel ətrafında** - Şahdağ, Böyük Boz dağ (Oyuğun şishi dağı), İldirim dağı, Ağbabə dağı, Hovuzun dağı, Qoçdaş dağı, Qala dağı, Mixtökən dağı, Nərdivan dağ, Sarı bulaq dağı, Qonqur dağ, Goydağ, Qaban qaya dağı, Eyyan dağı, Xocayrud dağı (bu dağ Tunel zonasının şərqi hissəsində yerləşir), Şistəpə dağı, Sarıbulandağı, Uzunyal dağı, Çilgəz dağı, Qızık qayası dağı, Ağqayanın başı dağ, Qazançay dağı, Yelligədik dağı, Şakkar dağı, Dəlicəli (Çoban) dağ, Qaradağlı dağı, Kiçik Qalaboynu dağı, Böyük Qalaboynu dağı.

**Murov dağ ətrafında** - Murov dağı, Gamiş dağ, Ömər dağı, Susuzluq dağı, Bağırlı dağı, Buzdux dağı, Ağçınqlı dağı, Koroğlu dağı, Qonur dağ, Hinal dağı, Böyük Hinal dağ, Kiçik Hinal dağ, İnək dağı, Qaravul dağı, Bənövşəli dağ, Sarı dağ, Kərəm dağı, Bəzirgan dağı, Çiçəkli dağ, Həmzəcimən dağ, Tanrı yoxusu dağı, Təkəqaya dağı, Ağbulan dağı, Çalmalı dağ, Ağdağ, Nadirxanlı dağı, Kəmərqaya dağı, Dəmir dağ, Sarıyal dağı.

### Göllər

Kəlbəcərin müxtəlif yerlərində: istər düzəngah, istərsə də dağların arasında və dağların ətəyində bir neçə göllər vardır. Həmin göllərin adları aşağıda göstərilir:

**Dəlidağ-Sariyer** ətrafında - Böyük Ala göl, Kiçik Ala göl, Qara göl, Zalxa gölü, Kərbələyi Hüseyin gölü (Keşdək kəndinin yanısı);

**Murov-Ağdaban** ətrafında - Zəli gölü, Qara göl, Qanlı göl, Çöplü göl, Ala göl;

**Murov-Lev** ətrafında - Kiçik Goy göl, Elyaslar gölü, Ala göllər.

### Çaylar

Kəlbəcərdə ən böyük çay Tərtər çayıdır. Onun iri qolları Tuxun çayı, Lev çayı, Zəylik çayı, Alolar çayı və Qaraarxac (Sərkər) çaylarıdır.

**Tunel-Başlıbel** zonasında ən böyük çay Tuxun çayıdır. Tuxun çayının qolları aşağıdakılardır: Zərqulu suyu, Kilsəli su, Moz çayı, Qara su, Qaraxan çayı, Sağ Başlıbel suyu, Sol Başlıbel suyu, Barıtlı su, (onun qolları: Sağ Barıtlı su və Sol Barıtlı su), Dəlidağ suyu, Keçiliqaya çayı, Altıkövşən çayı, Qazıxanlı çayı, Qalaboynu çayı, Ağzıbir su, İldirim su, Zülfüqarlı çayı (İşgə su), Çovdar çayı.

**Qamışlı-Ağdaban** ətrafında - Torağaçay, Ağdaban çayı, Bulanlıqli su (onun qolları: Ağ su və Balıqlı su), Nadirxanlı çayı.

**Lev-Yanşaq** ətrafında - Lev çayı, Ağ çay, Söyüdülü çayı, Meydan çayı, Yanşaq çayı, Qonur çay, Qaradırnaq çayı.

**Ayrım ətrafında** - Ayrım çayı, Dal Qılıçı çayı.

**Dəlidağ-Sariyer** ətrafında - Qaraarxac çayı (Sərkər suyu), Sarımsaqlı çayı, Hacılıbəş (Quru selaf) çayı, Məmmədsəfi çayı, Tovlədərə çayı, Zar çayı, Zəylik çayı, Alolar suyu, Keçəl dağ çayı, Qurbagli çay, Bağırsaq çayı, Atlar çayı, Şaplar çayı, Uluxan çayı, Alxaslı çayı, Alxaslı-Malbinəsi çayı, Qaraçınar çayı, Qırmızı çay.

Nərgiz çayı, Umutlu çayı, Mərcimək çayı, Maral çayı və bir neçə balaca çaylar birbaşa Tərtər çayına tökünlərlər.

Xaçın çayı öz mənbəyini Tuxun çayının şərqi hissəsində yerləşən dağlardan (Oyxulu və İldirim dağlarından) götürür və Ağdam istiqamətində axır.

## Bulaqlar

Kəlbəcərin ərazisində Azərbaycanda məşhur olan bulaqlar aşağıda göstərilir:

**Dəlidəğ-Sarıyer** ətravfında - Ceyran bulağı, Sarı bulaq, Kalvaçoban bulağı, Yüzbulaq, Küpə bulağı, Qiblə bulağı (Sultanheydərdə), Məşədi Tavat bulağı (Sərkərdə), Qumlu bulaq.

**Bağırxan** ərazisində - Bol bulaq, Alo bulağı.

**Qazıxan** yaylağında - Zeynal bulağı.

**Susuzluq** dağında - Qiblə bulağı.

**Ağcaqız** yaylağında - Ağa bulağı.

**Qoçdaş** dağında - Yeddibulaq, Qırx bulaq.

**Zar-Bəzirxana** ərazisində - Çivli bulağı.

**Kilsəli** ərazisində - Aygır bulağı.

## Dağların hündürlükleri

1. Gamiş dağ -----3724 m	40. Qonqur dağ-----2770,3 m ( Tunel zonası)
2. Dəlidəğ -----3616 m	41. Bağırxan dağ -----2743,7m
3. Koroğlu dağı -----3462 m	42. Keçibeli d.----- 2741 m
4. Sərçəli dağ -----3433 m	43 Uzunyal dağı-----2697 m
5. Keyti dağı -----3426 m	44. Qaraqaya d-----2646,9 m
6. Ağduzdağ dağı -----3399 m	45. Qılışlı dağı-----2645,9 m
7. Ömər dağ----- 3395 m	46. Nərdivan dağı-----2623 m
8. Büyük Hinal dağ -----3367 m	47. Ağbulan dağı ----2610, 8 m
9. Kiçik Hinal dağ-----3358 m	48. Sarımsaqlı d -----2582 m (Dəlidəğ ətrafi)
10. Sarımsaqlı dağ ----- 3344 m (Keçəl dağ ətrafi)	49. Sarıgüney d.----2551 m
11. Murov dağı ----- 3340 m	50. Qoçdaş dağı-----2526 m
12. Gəlinqaya dağı-----3335.8 m	51. Nəcəfqulu dağı ----2513 m.
13. Kalva çoban dağı ----- 3321 m	52. Çalmalı d. - -----2510,8 m
14. Mıxtökən dağı -----3311 m	53 Kəmərqaya d---2415,4 m
15. Ağçınqıl dağı-----3300,4 m	54. Tovlədərəsi d.---2407,3 m
16. Ayı inqli dağı--- 3300 m	55. Xocayurd dağı --2389,3 m
17. Sultanheydər d.---3254 m	56. Buzdux dağı-----2374,7 m
18. Hinal dağ-----3248,4 m	57. Çilgəz dağı -----2358,5 m
19. Qonur dağ ----- 3246 m (Murov ətrafi)	58. Eyvan dağı-----2346 m
20. Şıştəpə dağı-----3239 m	59. Tanrıyoxusu d.---2303,1m
21. Ağ dağ -----3200 m	60. Qızıkqayası d---2300,5m
22. Qatırdaş dağı-----3184 m	61. Bağırlı dağı-----2298 m
23. Alagöllər dağı- ---3171 m	62. Ağqayanınbaşı d---2286,2m
24. Dəvəgözü dağı -----3169m	63. Qazançay d-----2285 m
25. Təkəqaya dağı-----3125,8 m	64. Ağbabə dağı-----2276 m
26. Ağqaya dağı-----3091 m	65. Yelligədik d---2275,9 m
27. Dəvə dağı -----3072 m	66. Ciçəkli dağ -----2267 m
28. Qonqur dağ -----3051,8 m (Keşdək ətrafi)	67. Çoban dağı-----2265 m
29. Qırmızı dağ --- 3047 m	68. Laçınqaya dağı --2261 m
30. Qonqur dağ -----3043,3 m (Cəmilli ətrafi)	69. İldirim dağı-----2242 m
31. Qumlu dağ-----3036,9 m	70. Şakkar d-----2228.8 m
32. Qatar qaya dağı----3008,5 m	71. Büyük Boz dağ---2228 m
33. Sarıbulan dağı--- 3006,1 m	72. B. Qalaboynu d--2218,6m
34. Sarıbulaq dağı----- 3005 m	73. Sarı dağ -----2185 m
35. Lilpər dağı-----2978 m	74. Dik daş dağı--- 2184 m
36. Maral dağı -----2904 m	75. K. Qalaboynu d.---2149 m
37. Dəmir dağ -----2900 m	76. Atdağı -----2036 m
38. Dəlihəsən dağı----2883,3m	76. Qaraval dağı -----2018 m
39. Susuzluq dağı -----2845m	78. Qazanuçan dağı- ---3141 m
	79. Pişikli dağı-----2995,6 m
	80. Qala dağı -----1767 m
	81. Nadirxanlı dağı ---1479 m

## Bəzi yer adlarının yaranma mənbələri

### Murov dağı

Qədim türk dilində iki çayı ayıran dağ silsiləsinə murov deyilir. Murov dağı Kür və Tər-tər çaylarını ayıran dağ silsiləsi olduğuna görə belə adlanır.

### Dəlidağ

Dəlidağın zirvəsində və onun ətrafında gün ərzində hava şəraiti bir neçə dəfə dəyişir. Gah gün çıxır, gah yağış yağır, gah duman-çıskin olur, gah qar-bozan olur. Dağın belə hərəkətlərinə görə Dəlidağ adlanır.

### Keyti dağı

Şifahi mənbələrə görə Keyti və Mehdi adlı iki qardaş var imiş. Onlar dağlarda ovçuluq edirmişlər. Bir gün qardaşların biri evdə qalıb yemək hazırlamaqla məşgul olur, o biri qardaş isə ova gedir. Ova gedən qardaş bir maral vurub onun dərisini soyub əyninə geyinir. O, evə qayıdib qapını açıb içəri girmək istəyəndə evdə qalan qardaş onun maral olduğunu guman edib, onu gullə ilə vurur. Maral yıxılır. O, marala yaxınlaşanda görür ki, bu onun maral dərisi geyinmiş qardaşdır. Qardaşını ölmüş görəndən sonra özünü də gullə ilə vurub öldürür. O, iki qardaşın qəbri Keyti dağının zirvəsində yerləşir. Keyti dağının adı bu əhvalatdan götürülmüşdür. Qeyd etmək istəyirəm ki, qocaman adamların söylədiklərinə görə 1700-1800-cü illərə kimi Keyti dağının ərazisində xırda meşəliklər olubdur. Bu ərazilərdə çöl heyvanlarından maral, əlik, ayı və başqa heyvanlar yaşaymışlar.

### Ağduzdağ

Minlərlə mal-qoyun yay aylarında yaylamaq üçün bu dağın qoynuna-ətəyinə çıxarıılır (gətiriir). Mal-qoyuna duz vermək üçün böyük, üst hissəsi düz olan daşlardan (duzdaxlardan) istifadə edirlər. Dağın ətəyində-döşündə çox sayıda duzdaxların olduğuna görə bu dağ Ağduzdağ adlanır.

### Ayıcınlıq dağı

Bu dağ külli miqdarda böyük çinqillılardan (sal daşlardan) ibarətdir. Bu çinqillılarda ayı yaşadığına görə dağ belə adlanır.

### Qonur dağ

Bu dağın döşü-ətəyi boz-qara rəngə, qonur rəngə bənzədiyinə görə Qonur dağ adlanır.

### Qızılarxac dağı

Qızıl qırmızı mənasını verir. Arxac yay aylarında mal-qoyun saxlanılan yerə deyilir. Qızılarxac, yəni ətəyində-döşündə, dağın dibində boz rəngə çalan arxac yeri olan dağ deməkdir.

### Qoçdaş dağı

Bu dağın zirvəsində qədim alban qəbirstanlığı var idi. Qəbir üstü daşlar at, qoç, sandıq və s. şəklində idu. Qadın qəbirlərinin üstündə sandıq formasında düzəldilmiş daşlar, kişi qəbirlərinin üstündə isə at və qoç şəklində yonulmuş daş abidələri vardır. Bu qəbirstanlıqda olan qoç abidələrin sayı o biri abidələrin sayından xeyli çox idi. Ona görə də dağın adı Qoçdaş adlanır.

### Dikpiləkən dağı

Bü dağ hündür sıldırımlıqlardan ibarətdir. Dağın quruluşu pilləkəni xatırladır. Ona görə də bu dağ Dikpləkən adlanır. Bu dağın foto şəkli bu kitabda var.

### Keçəl dağ

Bu dağın başında ot ara-sıra bitir. Dağ sanki keçəl adamı xatırladır. Ona görə də Keçəl dağ adlanır. Bu dağın fotosəkli kitabda verilmişdir.

### Laçınqaya dağı

Laçın sıldırıım qayaları olan dağlara deyilir. Laçın yalçın, hündür, sıldırıım mənasını verir. Laçın həm də quş adıdır. Laçın quşu hündür, əlçatmaz qayaları olan dağlarda yaşayır. Dağın adı buradan əmələ gəlmışdır.

Başqa bir rəvayətə görə Laçın adlı kasib bir oğlan bir varlı kişinin qızını sevirmiş, qızda oğlanı sevirmiş. Qızın atası belə bir şərt qoyur ki, hansı oğlan ona bir dağ keçisini ovlayıb gətirsə qızı ona verəcəkdir. Dağ keçiləri əlçatmaz hündür qayaları olan dağın döşündə yaşayırılsınlar. Qızı sevən Laçın dağ keçisini ovla-mağ'a gedir. Oğlan bir keçi vurur. Keçinin meyidi yuvarlanıb dağın döşündə yer-ləşən sıldırıım qayaların birinin səkisinə düşür. Həmin səkiyə enmək çox təhlükəli imiş, ora enən adının geriyə qayıdib çıxmazı qeyri mümkün imiş. Əlacsız qalın oğlan enir səkiyə, səkinin üstündən kəndir sallayırlar, oğlan keçinin ətini kəndirə bağlayır, başqaları isə əti yuxarı çəkirlər. Oğlanın həmin səkidən çıxməsi mümkün olmur. Bu xəbəri qızə çatdırırlar. Qız tez gəlir qayanın başına və «Laçın qayıt» deyə çağırmağa başlayır. Qızın səsini eşidəndə Laçının qollarına qüvvət gəlir, səkidən yuxarı dırmaşmağa başlayır və həmin səkidən sağ-salamat

çxır.Bu hadisəni sevgi-məhəbbətin gözə görünməz ilahi bir qüvvə olduğu ilə bağlayırlar. Həmin gündən o dağ Laçın qayıt dağı adlanır. El arasında isə Laçın qaya kimi ad alır.

### **Mixtökən dağı**

1905-18-ci illərdə azərbaysan-erməni savaşında ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilik, sadizm hərəkətləri haqqında məlumat Laçınlı Sultan Bəyə çatır. O, öz silahlı dəstələrini Göyçə mahalına azərbaycanlılara köməyə göndərir. Atlı dəstəsi o qədər sürətlə gedir ki, Mixtökən dağının ətəyində atların nallarının mixləri tökülr. Dağın döşü sərt daşlardan ibarət olduğundan atların nallarının mixlərinin baş hissəsi sürtülüb yeyilir və nallar düşür. Ona görə də bu dağa Mixtökən dağı deyilir. Yəni, bu o qədər daşlı, çıraqlı dağdır ki, atın nalını tökür.

### **Nərdivan dağ**

Bu dağın ətəyi (döşü) çox sıldırıım olduğundan dağa çıxmak üçün nərdivan formasında qazib yol düzəldiblər. Ona görə də bu Nərdivan dağ adlanır.

### **İldirim dağı**

Bu dağın bir hissəsini ildirim (şimşək) vurub dağıdibdir. Ona görə də İldirim dağ adlanır.

### **Cılğəz dağı**

Çil ağı-boz, xal-xal mənasını verir. Gəz dağ aşırımına deyilir. Yəni çil-çil olan, ağı-boz rəngə çalan gəzi olan dağ deməkdir. Bu dağın fotosəkli bu kitabda verilibdir.

### **Sultanheydər dağı**

Qocaman el ağısaqqallarının söylədiklərinə görə Şah İsmayıllı Xətainin atası Soltan Heydər yay aylarında bu dağlarda düşərgə salıb dincələrmiş. Ona görə də bu dağ Sultan Heydər adlanır.

### **Tərtər çayı**

Tərtər - təmiz, pak, saf su dəməkdir. Həqiqətən də bu çayın suyu həmişə göz yaşı kimi təmiz olur.

### **Tutxun çayı**

Tutxun el arasında bulanıq olan suya deyirlər. Bu çay çox sürətlə axdığınına görə onun suyu həmişə bulanıqlı olur.

### **Sarı yer**

Bu yer rayonun cənub-qərb hissəsində yerləşir və Azərbaycanın strateji əhəmiyyətə malik olan ərazilərindən biridir. Yay mövsümündə Respublikamızın 40-a yaxın rayonunun qoyun və iribuyuzlu heyvanları yarylamaq üçün bu yerlərə gətirilir. By yerlərin çəmənlikləri yaz-yay mövsümündə sarı rəngli çıçəklərlə bəzəndiyindən Sarı yer adlanır.

### **Alagöllər**

Bu göllərin ətrafi-torpaq ərazisi ala-boz rəngə çaldığına görə Ala göllər adlanır. Göllərin suyunun rəngi də ala rəngə çalır.

### **Ağcaqız yaylağı**

Qarabağdan Ağcaqız adında varlı bir qadın yarylamaq üçün bu yaylağa gəlmiş. Ona görə də bu yer Ağcaqız yaylağı adlanır. Ağca sözünün mənası ağ deməkdir.

### **Ceyran bulağı**

Keçmiş zamanlarda bu bulağın ətrafında ceyranlar yaşaymışlar. Ceyranlar su içmək üçün bu bulağa gəlmişlər. Ona görə də bu bulaq ceyran bulağı adlanır.

### **Pəri çıraqlı**

Pəri çıraqlı Gəlin qayası ətrafında daşlı-çıraqlı böyük bir yerə deyilir. Rəvayətə görə bir varlığın oğlu bir çoban qızına aşiq olur. Çoban qızının bu oğlandan xoşu gəlmir. Bir gün qızlar dağda pencər yiğan vaxtı həmin oğlan öz dostları ilə oraya gəlib çoban qızını qaçırlılar. Yolda çoban qızı oğlunu aldadıb qaçmağa nail olur. Ancaq oğlan qızı rahat buraxmir. Əlacsız qalan qız öz əmisi qızı ilə böyük bir çıraqlılıqda qayaların altında gizlənməli olurlar. Onların sorağı hər yana yayılır. Taleyindən narazı olan qızlar onların yanına yiğışırlar. Bu qızların dəstəsi əfsanəyə çevirilir. Qızların çıraqlılıqlara girdiklərini görənlər olur. Ancaq heç kəs cürət edib çıraqlılığı girib qızları axtarmaqla məşğul olmur. Adamlar belə fikirləşirlər ki, bu qızlar insan yox pəridirlər, mələkdirlər. Ona görədə bu çıraqlı el arasında «Pəri» çıraqlı adlanır.

### **Taxta düzü**

Dağ hündürlüyündə yerləşən düzəngah yerlərə taxta deyilir. Taxta düzü Dəli dağ, Sultan Heydər, Keçəl dağ, Sərcəli dağı və bir neçə başqa dağların arasında hündür bir düzdə yerləşdiyinə görə belə adlanır.

## Faydalı qazıntılar və mineral sular

Kəlbəcərin ərazisində Mendeleyevin elementlərin dövrü cədvəlində olan elementlərin əksəriyyət (90%-dən çox) hissəsi vardır. Bunlardan qızıl, civə, mis, qurğuşun, bismut, qalay, xrom, volfram və s. vardır. Bundan əlavə xeyli miqdarda cürbə-cür qiymətli daş növləri: obsidian (dəvəgözü), perlit, və s. vardır.

**Dəlidağ filiz yatağı** zonasında külli miqdarda faydalı qazıntılar və minerallar mövcuddur. Dəlidağ filiz rayonuna Teymuruçan dağ, Bağırsaq, Sultanheydər və Dəlidağ-Ağ çay əraziləri daxildir. Bu ərazilərdə aşağıda adları çəkilən minerallar vardır:

**Teymuruçan dağ ərazisində**-Mo, Cu, Zn, Rb filizi və s.

**Dəlidağ-Ağ çay ərazisində** - Cu, Zn, Rb, Mo, Ag və s. daşıyan mineralar.

**Sultanheydər ərazisində**-Cu, Zn, Rb və s. daşıyan minerallar.

**Bağırsaq ərazisində**-Mo, S, Cu, Zn, Rb, Hg, Sn, VV, piroksenit, mafnit hematit və s.

**Dəlidağın cənub-şərq** hissəsində civə və surmə qatışığı olan mis molibden yataqları aşkar edilmişdir.

**Qatardaş ərazisində** kvarts-sulfid (Cu, Mo, Rb, Zn, Ni, Co, Bi, Ag, Au) mineralallaşması vardır.

**Qaranlığın ərazisində** kvarts-sulfid (Cu, Mo, Rb, Zn, Ni, Co, Hg, Bi, S, Ag) mineralallaşmaları aşkar edilmişdir.

**Zəylik və Gəlinqaya ərazilərində** qızılı kvartsitlər aşkarlanmışdır.

**Tutxun çay vadisində**-Au, Ag, Cu, Hg və aşkarlanmışdır.

**Keçəldəğ-Ağduzdağ ərazilərində**-obsidian (dəvəgözü) və perlit yataqları vardır.

**Murovdağ filiz yatağı zonasında** (Qızılarxac, Cəmilli bulağı) - Cu, Zn, Rb, Ag, Hg aşkarlanmışdır.

Ümumiyyətlə, Dəlidağ-Ağçay, Levçay, Qaraqaya, Hinaldağ, Agyataq, Ağqaya, Şorbulaq, Sarıdaş, Güneypəyə, Teymuruçan dağ, Bağırsaq, Sultan Heydər, Keçəl dağ, Sərçəli dağ, Ağduzdağ, Keyti dağı, Mixtökən, Qatardaş, Qaranlığın dərəsi, Qırmızı dağ, Dikpiləkən, Zəylik, Zülfüqarlı, Ayrım və başqa ərazilərdə uzun illər geoloji kəşfiyyat aparılmış və həmin ərazilərdə aşağıda adları çəkilən metallar, minerallar və səxurlar aşkarlanmışdır:

**mineralar** - avqit, aqat, azurit, aktionolit, ametist, anqidrit, barit, biotit, bornit, bronxit, vesuvian, bismutit, diallaq, diopsid, dolomit, qalenit, qarnierit,

qematit, qızıl, qranat, ilmenit, kaleit, kvarts, kinovar, kobaltin, kovellin, çaxmaq daşı, krokoit, kuprit, gümüş, gibs, labrador, lazurit, leysit, limonit, maqnezit, maqnetit, malaxit, markazit, mis, molibdenit, muskovit, nikelin, obsidian, olivin, oniks, opal, ortoklaz, pentlandit, pirit, pirrotin, platin, prenit, rodonit, siderit, spessarin, sfalerit, sfen, talk, topaz, serussit, sirkon, turmalin, flyuorit, fuksit, xalkozin, xalkopirit, xalsedor, xlorit, xromit, spinel, pələng gözü;

**süxurlar-amfibolit**, andezit, aplit, bazalt, bismut, brekçiya, burnonit, vulkan bombası, qabbro, qranit, qranodiorit, dağ bülluru, daş kömür, dendrit, diorit, əhəng daşı, jadeitit, zmeevik, yaşıma, kvartsit, konqlomerat, mərcan, lapillit, listvenit, mər-mər, miqmatit, mikroklin, pemza, peridotit, qum daşı, porfirit, riloit, serpentinit, sienit, gilcə, traverit, traktolit, traxit, tuf.

Bir neçə ərazilərdə filiz və qeyri-filiz yataqları vardır.

**Filiz** yataqlarının adları aşağıda göstərilir:

**Qızıl** yataqları-Zod, Söyüdlü, Ağduzdağ, Keyti, Sarı yer, Zərqulu, Qızılıtən, Ağzıbir, Qalaboynu, Qazixanlı, Qızılbulaq, Mehmana.

**Civə** filiz yataqları-Lev, Agyataq, Ağqaya, Ağduzdağ, Zülfüqarlı, Şorbulaq, Qamışlı, Güneypəyə, Seyidlər, İlyaslar gölü, Sarıdaş, Arxacdərə, Qılışlı, Eyyan-Başlıbel.

**Polimetal** yataqları-Bağırsaq, Sultanheydər, İldirim su, Ağçay.

**Xromit** yataqları - Göydərə

**Qeyri filiz** yataqları aşağıdadılardır:

**Obsidian** (dəvəgözü) yataqları-Keçəl dağ, Dəvəgözü (Arpa çayın məbeyində yerləşir).

**Perlit** yataqları-Keçəl dağ

**Tuf (daş)** yataqları-Pişikli, Zar, Bəzirxana, Taxta düzü, Məmmədsəfi, Moz, Oruclu, Çorman.

**Üzlük daş** yataqları-Cəmilli, Yuxarı İstisu, Pirağ qaya, Meydan çayı.

**Mineral su** yataqları-Yuxarı İstisu, Aşağı İstisu, Zülfüqarlı (Qoturlu), Turşsu.

Qeyd etmək istəyirəm ki, yuxarıda adları çəkilən filiz və qeyri-filiz yataqları işlək halda 1993-cü ildə Kəlbəcər erməni qoşunları tərəfindən işğal ediləndən sonra ermənilərin ixtiyarına keçdi.

Yuxarıda adları çəkilən filiz və qeyri-filiz yataqlarından başqa Kəlbəcərin ərazisinin müxtəlif yerlərində tikinti materialları üçün istifadə edilən qum və gil yataqları vardır. Bəzi yerlərdə boyaq üçün istifadə edilən boyaq materialları mövcuddur.

Belə ki, Bəzirxana kəndinin yerləşdiyi Zar təpəsinin cənub və şərqi hissələrində dənəciklərinin diametri 0,2-0,4 mm ölçüdə olan dəniz-okean qum yataqları vardır. Bu qum çox qiymətli tikinti materialı idi. Həmin qumun sementlə qarışığı çox möhkəm olurdu. Belə qum yataqları həmin ərazilərdə bir neçə yerdə vardır. Kəndin yerləşdiyi Çinqıllı təpənin baş tərəfində qırmızı-çəhrayı rəngində, təpənin orta hissəsində isə boz rəngində olan boyalı materialları var idi. Bu boyalı materialları palçıq formasında olurdu.

Keşdək ərazisində tikinti kərpici istehsal etmək üçün yararlı olan zəngin miqdarda gil yatağı vardır.

Meydan (Piraqqaya) çayı ətrafında üzlük daşı istehsalına yararlı olan mərmərləşmiş əhəng daşı yatağı mövcuddur.

Ağdaban kəndinin «Talanın başı» adlanan ərazisində Perlit və mis yataqları, «Alxanın yurdu» adlanan ərazidə isə faydalı qazıntıların yataq yerləri var idi.

Zülfüqarlı, Almalıq, Qılışlı, Sarıdaş və Atdağı ərazilərində bəzək məmulatlarının hazırlanmasında yararlı olan listvenit təzahürləri aşkar edilmişdir.

Milli kəndi yaxınlığında qırmızı-narıncı və qırmızı-qəhvəyi rəngində dəmir-sülükən boyası var idi. Həmin boyadan yerli sakinlər əvvəllər boyalı rəngləri üçün istifadə edirmişlər. Sənayedə rəngli boyalı almaq üçün dəmir-sülükən çox qiymətli bir xammaldır. Həmin boyalı ilə kustar üsulla rənglənmiş əşyalar çox çətinliklə yüksək temperaturda yuyulub təmizlənirdi.

Akademik M.Qaşqayın rəhbərlik etdiyi geoloji-axtarış ekspedisiyası tərəfindən Alolar kəndi yaxınlığında pexsteyin aşkar edilmişdir. Rayonun başqa ərazilərində də (Zar kəndi-Çaxmaq) pexsteyin yataqları var idi. Pexsteyin sarı-qırmızı (bal) rəngində olur. Həmin daşlar süngər daşı (cılalamaq, sürtmək) düzəltmək üçün çox qiymətli bir materialdır.

Zar kəndinin cənub hissəsində yerləşən əlçatmaz qayalardan birinin - Kolluqlu qayanın başında yerləşən 3-cü səkidə duz kahası var idi. Bu duzdan yemək üçün istifadə edildilər. Duz böyük kristal şəklində idi. Duz kahası uçurum yerdə yerləşirdi. Adamların oraya girməsi çox təhlükəli olduğundan həmin duzdan geniş surətdə istifadə etmək mümkün olmurdu.

Çovdar kəndinin ərazisində mərmər və yemək duzu yataqları, turş su mineral suyu, Zağanın döşü adlanan ərazidə külli miqdarda qızıl filizi yataqları var idi.

Mollabayramlı kəndinin evlərinin yerləşdiyi ərazidə qrafit, Orta təpə adlanan ərazidə ağ mərmər yatağı mövcud idi.

Dal Qılışlı kəndinin ərazisində olan Qaramalı bulağından çıxan suyun tə-

kibində neft var. Bu kəndin qəbirstanlığının yerləşdiyi ərazidə və kənd sovetinin binasının yerləşdiyi ərazidə kvars qum yataqları mövcud idi.

Kəlbəcərin ərazisində dünyadan başqa yerlərində olan və olmayan müxtəlif növ qiymətli daş yataqları var idi.

Keçəldağ yataqlarında külli miqdarda obsidian (dəvəgözü) və perlit daşları vardır. Bu yataqlarda olan obsidian daşlarının miqdarı yer kürəsində olan obsidian yataqlarının 70-80 %-ni təşkil edir. Bu yataqlarda dünyada ən böyük ölçüdə olan obsidian daşı tapılmışdır. Obsidiandan sənayedə çilçıraq və başqa zinyət əşyaları hazırlamaq üçün istifadə edilir. Obsidian və perlit daşlarının tərkibində su vardır. Bu daşlar qızdırıldıqda istənilən ölçünü düzəltmək olur. Bu daşlar qızdırıldıqlanda təxminən 18 dəfə böyüyürler.

Rayonun ərazisində olan qiymətli daşlardan müxtəlif növ əşyalar: şahmat, güldan, stol, stul, heykəllər və s. hazırlanırlar.

Burada olan tuf daşlarından çox yaraşıqlı xas evlər tikildilər.

Göydərə yatağından çıxarılan xromitdən sənayedə metalları xromlamaq üçün istifadə edilirdi.

Kükürd kolçedanından kükürd almaq üçün istifadə olunurdu.

Yuxarıda adları çəkilənlərdən başqa xalça, kilim, ip və s. boyamaq üçün bu ərazilərdə külli miqdarda boyaq bitkiləri bitirdi.

Rayonun ərazisində mineral sularдан İstisu və yüksək debitə malik olan Narzan tipli turş su bulaqları vardır. Yuxarı İstisudan 1-2 km məsafədə rodonlu sular var idi. Həmin sular sinir sistemi xəstəlikləri zamanı, oynaq, ürək-damarları xəstəlikləri zamanı istifadə olunurdu. İstisu dünyada iki yerdə-Kəlbəcərdə və Çexoslovakiyada çıxır. Kəlbəcərin Aşağı İstisuyunda çıxan mineral suyun tərkibi Çexoslovakiyadakı Karlovı Varı mineral suyunun tərkibindən keyfiyyətcə çox yüksəkdir.

Bu ərazilərdə çıxan İstisu mineral bulaqları haqqında məlumatlar XII əsrə təsadüf edir. Ancaq geoloji tədqiqatlar göstərir ki, İstisuda olan terminal bulaqlar (mineral sular) haqqında məlumatlar on min illər bundan əvvəl bəlli idi.

Kəlbəcərdə çıxan İstisuyun kimyəvi analizi ilk dəfə 1927-ci ildə aparılmışdır.

İstisuda kurort tikililəri 1925-ci ildən sonra tikilməyə başlanmışdır. Azərbaycan Nazirlər Sovetinin 07.09.1950-ci il qərarı ilə 1951-ci ildə Yuxarı İstisuda vanna otaqları, kurort xəstəxanası və mehmanxana tikilmişdir.

İstisu mineral suyu yerin səthinə qaynar halda çıxır. Yerin səthinə çıxan mineral suyun istiliyi 62 dərəcədən 75 dərəcəyə və bəzi quylarda isə daha

yüksək istilikdə olur.

Şifayı mənbələrə görə İstisu «Ocaq» yeri sayılır. Bir neçə yüz il bundan qabaq şikəst və başqa xəstəliyi olan adamları şəfa tapmaq üçün İstisuya gətirilmişlər.

Dünyanın bir çox ölkələrindən İstisu hər il minlərlə turist və müalicə almaq üçün gələnlər var idi. Yay aylarında Azərbaycanın əksəriyyət rayonlarından on minlərlə ailə dincəlmək üçün İstisu ətrafında yerləşən Taxta düzünə yaylağa çıxırdılar. Əhalinin sayının çox olması ilə əlaqədar olaraq, İstisu kurortunda vanna otaqları çatışmındı. Ona görə də İstisu kurortundan yuxarı, Bağırsağa tərəf ərazidə istisuyun fontan vurduğu yerdə gölməçə şəklində vannalar düzəltmişdilər. Bu gölməçələrdə hər gün minlərlə adam vanna qəbul edirdilər.

Aşağı İstisudan 1-2 km Kəlbəcərə tərəf ərazidə Tərtər çayının qırığında İstisu fontan şəklində yerin üstünə çıxaraq çaya töküldürdü. Həmin yerə el arasında «Fontan» deyirdilər. Burada çıxan mineral suyun tərkibi o biri bulaqların suyunun tərkibindən çox yüksək idi. Bu fontanın ətrafında əhali gölməçələr düzəldib vanna qəbul edirdilər.

1987-ci ildən sonra Aşağı İstisu və «Fontan» ərazilərində rayon rəhbərliyinin razılığı ilə vanna otaqları tikilib istifadəyə verilmişdir. Bu, adamların İstisudan səmərəli surətdə istifadə edilməsini yaxşılaşdırırırdı. Xalqın rifahını yaxşılaşdırmaq üçün kurort sahəsi sürətlə inkişaf etdirilirdi. Ancaq 1993 -cü il Kəlbəcərin işğalı belə xeyirxah işlərə son qoydu.

Aşağı İstisuda fəaliyyət göstərən «Mineralsudoldurma» zavodu hər gün minlərlə şüşə qablara mineral istisu doldurub, Azərbaycanın regionlarına və başqa respublikalara göndərirdi.

İstisu mineral suları ilə bərabər yerin üstünə külli miqdarda karbon qazı çıxır. Bu qaz suların qablaşdırılması (doldurulması) prossesində istifadə olunur. Karbon qazının külli miqdarda olması onun başqa ölkələrə ixrac etməsinə imkan verir.

## Geoloqlar haqqında qısa məlumat

Kəlbəcərin yeraltı və yer üstü faydalı qazıntı və mineral sularının yataqlarının axtarışı, kəşfiyyatı və istismar edilməsində Azərbaycanın görkəmli geoloqlarının böyük əməkləri olmuşdur. Həmin geoloqların və alim geoloqların adları aşağıda göstərilir: Akademik Mirəli Qaşqay, K.N.Paffenholz, A.N. Solovkin, Ədhəm Şixəlibəyli, Şamil Əzizbəyov, Səttar Süleymanov, Hacı Kərimov, Rəşid Abdullayev, Əbdülhəmid Xəlilov, Ağa Əlizadə, Vasif Əliyev, Vasif Babazadə, Aydin Məmmədov, Şamil Allahverdiyev, İbrahim Babayev, Sübhi Bəktaşlı, Fuad Axundov, Mirhəmid Məmmədov, Zülfüqar Atakişiyev, Asəf Əliyev, Əhməd Kərimov, Vasif Allahverdiyev, Ömər Musayev, Telman Nəsibov, Gəncəli Quliyev, Allahverdi Ağakışiyev, Adilkom Allahverdiyev, Musa Bayramov, Hüsnü Həsənov, Nail Məlikov, Əhməd Musayev, Nadir Musayev, Hidayət Orucov, Xurşud Rəşidov, Xəlil Fərzullayev, Bəhrəm Əfəndiyev, Qəribəga Qasimov, Ağasəf Əfəndiyev, Akif İsayev, Vaqif Ramazanov, Zəki Vəliyev, Haxverdi Haxverdiyev, Zaman Məmmədov, Hikmət Mahmudov, Qaytaran Allahverdiyev, Şahbəddin Musayev, Saməddin Mikayılov, Fazıl Zeynalov, Hüseyinağa Məmmədov və başqları.

Kəlbəcərin faydalı qazıntılarının axtarışı, kəşfiyyatı və istismar edilməsində Kəlbəcəli geoloqların: Mayıl Nağıyevin, Kərəm Əliyevin, Müseyib Əliyev, Qambay Heydərovun, Həqiqət Rəhimlinin, Şiraslan Yusifovun, Köçəri Həsənovun, Fəxrəddin Aliyevin, Kərim Musayevin böyük xidmətləri olmuşdur.

Kəlbəcərin Bəylik kəndindən olan Gəray bəy Dərbənd gimnaziyasını əla qiymətlərlə bitirib. O, məşhur dövlət və ictimai xadim olmaqla bərabər, çox təcrübəli geoloq olmuşdur. Gəray bəyin «Gəray bəyin qeydiyyatları» adlı kitabı geoloji arxivlərdə saxlanılır və bu gün də həmin məlumatlar geologiya sahəsində əvəzedilməz bir elmi tədris kitabıdır.

Kəlbəcərdə uzun illər geoloji işlərə böyük əmək sərf etmiş bəzi geolqlar haqqında aşağıda qısa məlumat verilir

## Həqiqət Nadir qızı Rəhimli

1957-ci ildə Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olmuşdur.

1975-80-ci illərdə ADU-nun geoloji-coğrafiya fakultəsini bitirib, mühəndis-geoloq ixtisasına yiyələnmişdir.

Həqiqət xanım əmək fəaliyyətinə 1980-ci ildə Azərbaycan Respublikasının Nazirlər Sovetinin nəzdində olan Geologiya İdarəsinin Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyasında başlamışdır.

Həqiqət xanım işlədiyi dövrlərdə müxtəlif vəzifələrdə: texnik-geoloq, geoloq, boyuk-geoloq vəzifələrində çalışmışdır.

1980-1993-cü illərdə Kəlbəcərin müxtəlif ərazilərində-Qızılbulaq, Söyüdü, Şorbulaq, Gədəbəy qızıl, civə, mis və s. yataqlarında əsasən qızıl və mis metallarının axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur.

O, 1993-1996-ci illərdə «Azərqızılıkəşfiyyat» Dövlət firmasında aparıcı geoloq vəzifəsində işləmişdir. 1996-2001-ci illərdə Ekologiya və Təbii sərvətlər nazirliyinin Kiçik Qafqaz GAKE-da işləmişdir.

Seçdiyi peşəni sevməsi, məsələnin həllinə maksimalizmə doğru getməsi, işi vaxtında və keyfiyyətlə yerinə yetirməsi, vəzifə məsuliyyəti və yüksək iş mədəniyyəti əvvəller olduğu kimi, indi də Həqiqət xanıma xas olan adı anlayışdır. Məhz bu xarakterin mənətiqi nəticəsidir ki, çöl şəraitində çətin bir işə başladıqdan cəmi beş il sonra onun şəkli qısa bioqrafik məlumatla birlikdə Moskvada, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin şərəf lövhəsində uzun müddət ərzində asılmış oldu.

Qızıl təbiətli bu insan hələ ali məktəbdə təhsil alan vaxtdan bəri Azərbaycanın qızıl yataqları ilə maraqlanmağa başlamışdır. Onun diplom işi Söyüdüçay yatağının qızılığının öyrənilməsinə, dissertasiya işi Kiçik Qafqazın qızıl yataqlarının geologiyasına və yerləşmə qanunuqlarının tədqiqinə, istehsalatdakı işi Qızılbulaq qızıl yatağının ilkin və dəqiq kəşfiyyatına və Qoşa yatağının qiymətləndirilməsinə həsr edilmişdir. Bunlardan əlavə o, Qaradağ mis yatağının ilkin kəşfiyyatında və ehtiyatlarının hesablanmasında da zəruri əməyini əsirgəməmişdir.

Gədəbəy mis-qızıl, Qızılbulaq və Qoşa qızıl, Qaradağ mis-molibden yataqlarının geoloji hesabatlarının tərtib edilməsində Həqiqət xanımın misilsiz əməyi olmuşdur.



Qızılbulaq qızıl mədəni, geoloqlar: sağdan sola 2-ci Tofiq, Həqiqət Rəhimli, Flora, Əli Məqribi, Palina, Kərim Musayev, 8-ci Allahverdi Ağaklışiyev.

Qızılbulaq mis-qızıl yatağının ilkin və dəqiq kəşfiyyatının geoloji hesabatının tərtib edilməsində, qızıl, gümüş, mis, selen, tellur və kükürd elementlərinin ehtiyatlarının hesablanmasında Həqiqət xanımın əməyi əvəzsizdir.

1990-ci ilin Novruz bayramı günü Həqiqət xanım Qızılbulaq yatağının ehtiyatlarının Moskavada SSRİ Nazirlər Soveti yanında Dövlət Ehtiyatlar Komissiyasında müdafiə edənlərin sırasında geoloji hesabatın müəlliflərindən biri kimi yaxından iştirak etmişdir. Belə bir əmək nailiyyəti cavan yaşlarında çoxlarına nəsib olmur.

Həqiqət xanım hal-hazırda geoloq işləmir. O, böyük bir nüfuza malik olan mərkəzin maliyyə işinə rəhbərlik edir. Ancaq o, geologiya sistemində geoloq işlədiyi dövrlərdə qazandığı nailliyyətləri, əmək fəaliyyətini hər bir işdən, hər bir vəzifədən üstün tutur.

Həqiqət xanım eyni vaxtda «Murovdağ» cəmiyyətinin sədridir. O öz elindən, obasından, yerindən və yurdundan didərgin düşmüş adamlara kömək etməyi özünə müqəddəs borç sayır.

Həqiqət xanımın belə bir vətənpərvər olması onun əslİ-nəcabəti təmiz olan bir ailədən, kökdən olması ilə əlaqədardır. Hörməli el ağsaqqalı, görkəmli bir şəxsiyyət olan Nadir müəllim qızı Həqiqət xanımı və o biri övladlarını məhz belə tərbiyə edib, Azərbaycan xalqına bəxş etmişdir.

## Mayıl Çerkəz oğlu Nağıyev

1930-2002

1930-cu ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olmuşdur.

1951 - 56-ci illərdə ADU-nun geologiya fakultəsini bitirib, mühəndis-geoloq ixtisasına yiyələnmişdir.

Əmək fəaliyyətinə 1957-ci ildən Azərbaycan Nazirlər Soveti nəzdində olan Geologiya İdarəsində başlamışdır.

O, Kəlbəcər ərazisində məşhur Ağduzdağ-Keyti qızıl təzahürlərinin, Qızılbulaq qızıl yatağının, Keçəl dağ obsidian və perlit yataqlarının axtarışı və kəşfiyyatında, Bağarsıq molibden filiz yataqlarının kəşfiyyat və istismarında fəaliyyət göstərmişdir. Korbulaq felzit tufu mədənin müəllifidir, həmçinin digər bəzək daşları yataqlarının axtarışına misilsiz əmək sərf etmişdir.

M.Nağıyev Azərbaycanın başqa ərazilərində də: Laçında, Qubadlıda, Zəngilanda, Xanlarda, Qazanbulaqda, Ordubadda geoloji işlər aparmışdır. O, geoloji kəşfiyyata 40 ildən çox əmək sərf etmişdir. Əsasən əlvan metalların kəşfiyyatı ilə məşğul olan M.Nağıyev təcrübəli və alicənab bir geoloq kimi dəfələrlə mükafat və medallarla, əmək veterani ordeni ilə təltif edilmişdir.

Dağlıq rayonunda anadan olmuş və ömrünün əksər hissəsini dağlarda keçirmiş M.Nağıyev Qarabağ müharibəsində ərazilərimizin işgal edilməsinə üzək ağrısı ilə yanaşmışdır.

O, Kəlbəcərin el aqsaaqqalı, el şənliklərinin yaraşıçı, insanpərvər, vətənpərvər və ləyaqətli bir insan idi. Ömrünün 40 ildən çox hissəsini öz doğma yurdu Kəlbəcərdə geoloji işlərə sərf edən məşhur əməkdar geoloq Mayıl Nağıyev Kəlbəcər həsrəti yanğısı ilə 2002-ci ildə Bakıda vəfat etmişdir.




M.Nağıyev Keçəl dağın zirvəsində axtarışda.



M.Nağıyev Keçəl dağda axtarış vaxtı.



M.Nağıyev  
Keçəl dağ-  
da axtarış  
vaxtı.



M.Nağıyev  
Keçəl dağ  
obsidian  
yatağında  
axtarışda  
1971-ci il.

3



M.Nağıyev (ortada) Böyük İstisu ərazisində. Bu borular vasitəsi ilə mineral istisu  
Sanatorianın müalicə vannalarına axır.



10

Keçəl dağ, geoloqlar dəstəsi. Ayaq üstə soldan sağa 1-ci M.Nağıyev, Zakir,  
Yaqub, Zeynal. Oturanlar: sürücü, Tatyana və kiçik qızı Oksana.


## **Qambay Dadaş oğlu Heydərov**

18.03.1938-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. 1956-61-ci illərdə Azərbaycan Sənaye İstututunu (indiki Neft Akademiyasını) bitirib, dağ mühəndisi-hidroloq ixtisasına yiyələnmişdir.


İş fəaliyyətinə 1961-ci ildə Azərbaycan Geoloji İdarəsinin Kəlbəcər rayonu ərazisində civə yataqlarının axtarışı məqsədi ilə təşkil etdiyi Agyataq geoloji dəstəsində başlamışdır. O, 45 illik fasiləsiz əmək fəaliyyətinin çox hissəsini (1961-1993-cü illər) füsunkar təbii şəraitə, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Kəlbəcər rayonunun erməni qəsbkarları tərəfindən işğal edilməsinə qədər ana yurdu Kəlbəcərin faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə həsr etmişdir. Bu müddət ərzində o, kiçik texniki geoloq vəzifəsindən başlayaraq baş geoloq, dəstə rəisi və partiya rəisi vəzifəsinə qədər yüksəlmişdir. Hal hazırda Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyasında geoloji partianın rəisi vəzifəsində işləyir.

İş fəaliyyətinin ilk illərində (1963-il) Q.Heydərov tərəfindən Zaqafqaziyada yeganə olaraq istismara verilmiş və bazasında civə istehsalı üçün metallurji qurğu tikilmiş «Şorbulaq» civə yatağı aşkar edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Geoloji İdarəsinin ilk yataq kəşf edənlərin işləri üzrə komissiyanın 19 yanvar 1967-ci il qərarı ilə Q.Heydərov ilk yataq kəşf edən kimi təsdiq edilmiş və pul mukafatı ilə təltif edilmişdir.

O, fasiləsiz olaraq rayon ərazisində civə, qızıl və kompleks filiz yataqlarının, həmçinin kompleks tikinti materiallarının axtarışı və kəşfiyyatı ilə məşğul olan Zülfüqarlı, Ağduzdağ (Dəlidəğ sahəsi), Tuxxun və Kəlbəcər (Keşdək-Çəpli, Söyüdü çay-Bulanıq su dəstələri) axtarış partiyasının rəisi fəzifəsində işləmişdir. Təcrübəli və sənətini sevən bir mütəxəssiz kimi, digər geoloqlarla birlikdə apardığı işlər nəticəsində Kəlbəcərin qızıl, civə və kompleks filiz yataqlarının perspektivliyinə zəmanət verən bir sıra yeni tutarlı məlumatlar əldə edilmiş, qeyri filiz yataqlarının ehtiyatları hesablansıq və materiallar maraqlı təşkilatlara təhvil verilmişdir.




Ayrı-ayrı illər üzrə istehsalat planları və geoloji tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsini nəzərə alaraq, Azərbaycan Geoloji istehsalat birliyinin rəhbərliyi Q.Heydərovu dəfələrlə (01.04.1984-il tarixli 44-k sayılı, 02.04.1991-il tarixli 58-k sayılı əmrlər) fəxri fərmanlarla, 1977 və 1978-ci illər üzrə yarışın qalibi, 11-ci beşilliyin nişanları ilə təltif edilmişdir. Geoloji sistemində uzun müddət vicdanlı əmək fəaliyyətinə görə o, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə (31.03.1987-ci il) «Əmək veteranı» medalı ilə təltif edilmişdir.




12

Qambay Heydərov Şorbulaq Civə zavodunda. 1963-cü il



Zülfüqarlı kəndi, Q.Heydərovun evi, 1963-cü il.



Şorbulaq civə yatağı, ştolnunun qabağı, sağdan sola: 2-ci Balaca,  
3-cü Q.Heydərov, 4-cü Ali Atayev.



15



16

Ağdərə aşırımında Bakıya gedənlər el adəti ilə süfrə başında, 22.06.1987-ci il.  
Sağdan sola: Rafiq, sürücü Rəfayıl, 3-cü Q.Heydərov, 4-cü Bəhmən Məməşov.  
Yuxarıkı (15) şəkildə soldan 2-ci Nəcəf müəllim (Məmmədov).

## Zaman Mahmud oğlu Məmmədov

1935-ci ildə Şəki rayonunun Cəfərabad kəndində anadan olmuşdur.

1957 -ci ildə ADU-nun geologiya fakultəsini bitirib mühəndis-geoloq ixtisasına yiylənmişdir. 1957-ci ildə Kəlbəcərdə əmək fəaliffətinə başlayıb, Sultanheydərdə və Barıtlı su sahələrinin geoloji xəritələrini tərtib etməklə məşğul olmuşdur. Eyni zamanda bu ərazilərin faydalı qazıntılarının öyrənilməsində yaxından iştirak etmişdir.


1962-ci ilə kimi yuxarıda adları çəkilən ərazilərdə işləyib.

1968-1970-ci illərdə Murovdağda, Levçayda və Tuxun hövzələrində geoloji işlər aparıbdır. 1977-79, 1983-85 və 1987-93-cü illərdə Söyüdlü, Ağduzdağ-Keyti, Bəylik-Tuxun çayı sahələrində qızıl və digər metalların sənaye tipli yataqların kəşfiyyatı ilə məşğul olan partiyada baş geoloq vəzifəsində işləmişdir.

Söyüdlü və Tuxunçay (Qızılıtən, Ağzıbir) sahələrində bizim eradan qabaq qədim insanların qızıl istehsal etdiyini sübut edən köhnə dağ qazıntıları və bir sıra alətlər (kirkirə, quvald və s.) aşkar etmişdir.

Zaman Məmmədov geologiya-mineraloziya elmləri namizədidir. Təcrübəli bir geoloq kimi dəfələrlə mükafatlandırılmışdır. Əmək veteranıdır.

Hal hazırda Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyasında geoloq işləyir.




18

Zaman Məmmədov Dəlidagın zirvəsində. 1981-ci il.



İstisu, Ceyran bulağı, geoloqlar qrupu, soldan 1-ci Fikrət Abdullayev, 2-ci Z.Məmmədov, 3-cü Qəzənfər Əliquluyev.



Dəlidəğin zirvesində, sağdan sola: 1-ci  
Z.Məmmədov 2 -ci Musa Qasimov.

20




118

Z.Məmmədov (atlı) fəhlərlə birlikdə  
Dəlidəğda Bağarsaq ərazisində qar üstündə.  
1980-cı il.

## Kərəm Səlim oğlu Əliyev

1938-1980



Kərəm Əliyev 1938- ci ildə Kəlbəcər rayonunun Başlibel kəndində anadan olmuşdur.

1955-61-ci illərdə ADU-nun geoloji-kəşfiyyat fakultəsini bitirib, mühəndis - geoloq ixtisasına yiylənmişdir.

K.Əliyev 1961-ci ildə Azərbaycan Nazirlər Sovetinin nəzdində olan Geologiya İdarəsi sistemində Kəlbəcərdə əmək fəaliyyətinə başlamışdır.


O, 1961-69-cu illərdə Agyataq və Şorbulaq civə yataqlarının, Kalafalıq və Başlibel civə təzahürlərinin, 1969-73-cü illərdə Daşkəsən rayonu ərazisində filiz yataqlarının, 1974-80-cı illərdə Kəlbəcərdə-Söyüdlü və Qızılbulaq qızıl yataqlarının, 1980-cı ilin 2-ci yarısında Dəlidəğ polimental qızıl təzahürlərinin axtarışı və kəşfiyyatı ilə məşğul olmuş və böyük müvəffəqiyyətlər əldə etmişdir.

Cavan yaşlarında geologiya sahəsində böyük müvəffəqiyyətlər əldə etmiş görkəmli geoloq K.Əliyev 1980-ci ildə vaxtsız vəfat etmişdir.



Söyüdlü qızıl mədəni sahəsi, soldan sağa: 3-cü K.Əliyev.


119



Ağyataq GAKP-nın bazası, ayaq üstə soldan 1-ci Kərəm Əliyev.




Geşdək düzünün Kəlbəcər istiqamətindən görünüşü, soldan sağa: 1-ci K.Əliyev, 2-ci Göygöz İbadov, 3-cü Xudu Məmmədov, 4-cü Müseyib Əliyev.




İstibulaq kəndinin ərazisi, GAKP-nın bazası.



Bəylilik GAKP-nın bazası, ayaq üstə soldan Kərəm Əliyev.




Kəlbəcər raykomluğunun altı, sağdan sola: K.Əliyev, Müseyib Əliyev, arxa planda Kəlbəcərin altı qayalarda alt-iüst kahalar görünür.



Şorbulaq qəsəbəsi, qədimi alban kilsələri, arxa cərgədə soldan 1-ci K.Əliyev.



Şorbulaq qəsəbəsi, qədimi alban kilsələri, soldan 1-ci K.Əliyev.



K.Əliyev Cermuk istisuyunda. 1-ci cərgə soldan 1-ci.

## Vaqif Gülmurad oğlu Ramazanov

Vaqif Ramazanov 1944-cü ildə Siyəzən rayonunun Sağlovcan kəndində anadan olmuşdur. 1970-ci ildə ADU-nun geoloji-coğrafiya fakultəsini bitirib, mühəndis geoloq ixtisasına yiyələnmişdir.

1970-ci ildə Azərbaycan Nazirlər Sovetinin nəzdində olan Geologiya İdarəsi sistemində Kəlbəcərdə əmək fəaliyyətinə başlamışdır. 1970-78-ci illərdə Kəlbəcərdə qızıl, civə, sürmə və mis yataqlarının axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur.

1978-82-ci illərdə AEA-nın Geologiya İnstitutunun Geofizika Elmi Mərkəzində şöbə müdürü vəzifəsində işləmişdir.

1981-ci ildə «Kəlbəcər çöküntülərinin endogen filiz əmələ gəlmələri və onların yerləşmə qanuna uyğunluqları» mövzusunda dissertasiya müdafiə edərək geologiya mineraloziya elmləri namizədi alimlik dərəcəsini almışdır.


1993-cü ildə «Azərbaycanın mis porfir formasiyası» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

V.Ramazanov 4 ildən çox bir müddətdə Azərbaycan Ali Atestasiya Komissiyasında ekspert işləmişdir. Hal-hazırda Ekologiya və Təbii sərvətlər nazirliyinin elmi şurasının üzvüdür. 10 ildən yuxarıdır ki, BDU-da doktorluq müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın elmi katibidir. Geologiya fakultəsində elmi şuranın üzvüdür. «Bilgi dərgisi» jurnalının redaksiya heyətinin üzvüdür.

V.Ramazanovun rəhbərliyi altında 10 nəfərə yaxın aspirant dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. O, 100-ə yaxın elmi məqalənin, 5-6 monoloqun, bir neçə dərslik kitablarının müəllifidir.

V.Ramazanov əmək fəaliyyəti dövründə dəfələrlə mükafatlandırılmışdır.

1982-2007-ci illərdə BDU-nun Geologiya fakultəsinin «Faydalı qazıntılar» kafedrasında professor vəzifəsində işləmişdir.



Zar kəndinin altı, Paltar bulağı, sağdan sola: Mayıl Nağıyev, sürücü Ellaz Təhməzov, Vaqif Ramazanov, 1971-ci il.




Tutxun çayının sahili, geoloqlar istirahət vaxtı. Arxa planda atlı kənd sakınləri.



47

Zar kəndinin altı düzək qayalar, soldan sağa:  
Ellaz Təhmezov və Vaqif Ramazanov.



51

126



V.Ramazanov Lev kəndinin üstündə axtarışda.



44

127

Vaqif Ramazanov Lev civə yatağı sahəsində.



45-

V.Ramazanov Keyti dağının zirvəsində, Vişkanın yanı.



46-

V.Ramazanov Bəzirxanadan Zəyliyə gedən yol aşırımında axtarışda.



Lev kəndinin üstü, V.Ramazanov və köpek «Cek».




Tutxun çayının sahili, geoloqlar, soldan sağa: (oturanlar) Allahverdi Məmmədov,  
V.Ramazanov (papaqlı), Malik Məmmədov, Asəf, Göygöz İbadov.



Ağduzdağ GAKP-nin bazası, geoloqlar, soldan sağa: Zəki Vəliyev, V.Ramazanov, Emin Süleymanov, Elin Süleymanov, Soltan Abbasov.



Lev zonası, geoloqlar istirahət vaxtı. Arxa planda Şahbətdin Musayev, ön planda Göygöz İbadaov.




Lev kəndi, GAKP-nin bazası, sağdan sola: Asəf Əfəndiyev, Soltan, V.Ramazanov, Qafar, Kərəm, Zəki Vəliyev, Cəmşid.



Təkəqaya kəndi ilə üzbəüz qayada yağışdan sonra Zəki Vəliyev, V.Ramazanov (yuxarıda).

## Zəki Abdulla oğlu Vəliyev

1942-ci ildə Bakıda anadan olmuşdur. 1960-66-cı illərdə BDU-nun geoloji - coğrafiya fakultəsini bitirib, mühəndis-geoloq ixtisasına yiyələnmişdir. 1966-cı ildə Azərbaycan Nazirlər Sovetinin Geologiya İdarəsinin Kiçik Qafqaz Geoloji Kəşfiyyat və Axtarış Ekspedisiyasının Levçay geoloji-kəşfiyyat partiyasının tərkibində Kəlbəcərdə əmək fəaliyyətinə başlamışdır. Z.Vəliyev həmin illərdə qızıl, civə, sürmə, mərgümüş və əlvən metalların axtarışı, kəşfiyyati, onların paylanması xüsusilətlərinin elmi əsaslanmaları və qiymətləndirilməsi ilə məşğul olmuşdur.



1978-ci ildən bu günə kimi AMEA-nın Geologiya institutunda elmi işçi vəzifəsində işləyir.

1978-86-cı illərdə Geologiya İnstitutunun aerokosmik tədqiqatlar laboratoriyasında aparıcı mühəndis-geoloqdan aparıcı elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. O, dəfələrlə Moskva Geoloji-kəşfiyyat institutunda, Leninqrad Dağ - mədən institutunda ixtisası təkmilləşdirmə kurslarını bitirmişdir. O, bir neçə dəfə beynəlxalq geoloji-elmi konfranslarda və simpoziumlarda iştirak etmişdir.

1985-ci ildə «Levçay sürmə-civə filiz sahəsinin yataq və təzahürlərinin yerləşmə qanuna uyğunluqları və formalama şəraitləri» mövzusunda elmi iş müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini almışdır.

1985-ci ildən bu günə kimi BDU-nun geologiya fakultəsinin dosentidir. 150 yaxın elmi (elmi publistik) əsərlərin müəllifidir. O, Azərbaycan Paleontologiya cəmiyyətinin, Azərbaycan Geoloqlarının Milli Komitəsinin, Mineralogiya cəmiyyətinin həqiqi üzvüdür. Azərbaycan Təhsil cəmiyyətinin məsul katibi işləyir.

Z.Vəliyev iş fəaliyyətində qazandığı müvəffəqiyyətlərə görə dəfələrlə mükafatlandırılmışdır. Əmək veteranıdır.




Lev çayının menbəyi, soldan sağa: Z.Vəliyev Lev civə yatağı sahəsində.  
Z.Vəliyev, Kovpak və təlebe.





Zəki Vəliyev Qonurdağ silsiləsində

Lev GAKP-nın bazası, soldan sağa: Zəki Vəliyev, Yura, Erna, Valya Jarkova.



Qara qaya, Lev GAKP-nın bazası.  
Zəki Vəliyev.



Lev zonası, Qonurdağ silsilesi, soldan sağa:  
Z. Vəliyev, Nikolay İvanov, Şahbətdin Musayev.




Ağduzdağ geoloq Sevda Abdulla-yeva rəfiqəsi (atlı) ilə birlikdə.




Ağduzdağ soldan sağa: Z. Vəliyev, S. Abbasov.  
Arxa planda elat sürülləri görünür.




Zəki Vəliyev Lev zonası, Qonurdağ silsiləsində.



Ağduzdağ dağı, soldan sağa: Soltan Abbasov, Zəki Vəliyev,  
Müslüm Dünyamaliev.



Tutxun çayı üzərində körpü, Əsrik xəstəxanasının yanı, Zəki Vəliyev.



Z.Vəliyev Hapım şəlaləsi üstündə iş vaxtı.

## Gəncəli Məhəmməd oğlu Quliyev

1932 – 2000

Gəncəli Quliyev 1932-ci il-də Zəngilan rayonunun Alibəyli kəndində anadan olmuşdur.

O, 1947-51-ci illərdə Qarayaqın (indiki Fizuli rayonu) Pedaqoji məktəbini bitirib, müəllim ixtisasına yiylənmişdir.

1951-56-ci illərdə ADUNUN geoloji kəşfiyyat fakultəsini bitirib, mühəndis-geoloq ixtisasına yiylənmişdir.

Əmək fəaliyyətinə 1956-ci ildə Qazaxstanda geoloq işləməklə başlamışdır. O, 1956-59-cu illərdə Qazaxstanın Cezkazqan vilayətində müxtəlif növ faydalı qazıntıların axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur.


G.Quliyev 1959-cu ildə Azərbaycana qayıdır, Azərbaycan Geologiya İdarəsi sistemində işləməyə başlamışdır.

O, 1959-62-ci illərdə Cəbrayıl, 1963-71-ci illərdə Kəlbəcər, 1972-73-ci illərdə Laçın, 1974-81-ci illərdə Kəlbəcər, 1982-85-ci illərdə Cəbrayıl, 1985-86-ci illərdə Gədəbəy, 1987-92-ci illərdə Daşkəsən rayonlarının ərazilərində qızıl, civə və müxtəlif növ faydalı qazıntıların axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur. İşlədiyi dövrlədə biləvasitə onun iştirakı ilə bir çox filiz yataqları kəşf edilmiş və istismara verilmişdir.

G.Quliyev Kəlbəcərin Ağduzudağ, Dəlidağ, Söyüdlü, Tutxun zonası, Qızılbulaq və başqa ərazilərində faydalı qazıntıların axtarışına və kəşfiyyatına məsilsiz əmək sərf etmişdir.

O, işlədiyi dövrlərdə geoloq vəzifəsindən başlayaraq baş geoloq və GAKP-in rəisi vəzifəsində işləmişdir.

G.Quliyev işlədiyi dövrlərdə əmək fəaliyyətinə görə dəfələrlə mükafat,



döş nişanı, 1984-cü ildə isə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə «Əmək veterani» medalı ilə təltif edilmişdir.

G.Quliyevin iştirakı ilə Kəlbəcər və başqa rayonların ərazilərində qızıl, civə və başqa faydalı qazıntı növlərinin miqdarı hesablanmış və dövlət orqanları tərəfinən qeydə alınmışdır.

Dağlıq rayonda anadan olmuş və ömrünün bütün hissəsini dağlarda keçirmiş G.Quliyev Qarabağ müharibəsində ərazilərimizin işgal edilməsinə ürək ağrısı ilə yanaşmışdır.


Əslən Zəngilanlı olan G.Quliyev Zəngilan və işgal edilmiş başqa ərazilərimizin həsrəti yanğısı ilə 2003-cü ildə Bakıda vəfat etmişdir.




Keyti-Ağduzdağ qızıl yatağının sahəsi. Gəncəli Quliyev (ortada). 1964- cü il



Bəylik kəndi, geoloqlar qrupu, sağdan sola: Gəncəli Quliyev, Köçəri Həsənov, Tanya, Rəhim.



Bəylik, Ağzabır çayı üzərində şəlalə, sağdan sola:  
Xəqani Ramazanov, İlham Quliyev, Köçəri  
Həsənov, Müzəmməddin.




40

Bəylik kəndi GAKP-nin bazası, sağdan sola: Tanya, Eldar Quliyev, İlham Quliyev, ayaq üstə Xəqani Ramazanov.


Bu şəkildə görünən balaca Eldar Quliyev 1992-93-cü illərdə Qarabağ müharibəsində Ağdərə vuruşmalarında qəhrəmancasına həlak olmuşdur. O, Bəkida Şəhidlər Xiyabanında dəfn edilmişdir. Oxuduğu məktəbə onun adı verilmişdir. Yaşadığı binanın önündə və oxuduğu məktəbdə onun büstü və abidəsi qoyulmuşdur.

Görkəmlı geoloq Gəncəli Quliyevin böyüdüb, boy-a-başa çatdırıldığı övlad-danancaq belə qəhrəmanlıq gözləmək olardı.



482

Eldar Quliyevin qızı Aytən atasının abidəsi öündə.



482-1

## Köçəri Salman oğlu Həsənov

Köçəri Həsənov 1940-ci ildə Kəlbəcər rayonunun Bəylik kəndində anadan olmuşdur. 1966-ci ildə ADU-un geoloji-coğrafiya fakultəsini bitirib, mühəndis-geoloq ixtisasına yiyələnmişdir.


1966-69-cu illərdə gənc mütəxəssis kimi Mərkəzi Qazaxstan geoloji idarəsinin nəzdində Karayeva axtarış kəşfiyyat partiyasında geoloq, sonra isə böyük geoloq vəzifəsində işləmişdir.

O, Azərbaycana qayıdıb 1970-73-cü illərdə Qızılbulaq, 1974-77-ci illərdə Söyüdlü, 1978-80-ci illərdə Dəmirli (Mehmana), 1981-82-ci illərdə Tovuz rayonunun Əsrik, 1983-86-ci illərdə Tutxun zonasında, 1987-93-cü illərdə Daşkəsən rayonunun Çovdar filiz yatağında civə, qızıl, barit axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur.

1993-cü ildən bu günə kimi Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyasında müxtəlif faydalı qazıntı yataqlarının axtarışı ilə məşğul olan partiya və dəstələrdə geoloq vəzifəsindən başlayaraq dəstə rəisi vəzifələrində işləmişdir. 1993-95-ci illərdə Fizuli rayonunda hərbi vuruşmalarda iştirak etmişdir.

Bir çox yataq və təzahürlərin aşkar edilməsində (xüsusilə qızıl yataqları və təzahürləri) iştirak etmişdir. İşində əldə etdiyi yüksək nailiyyətlərə görə rəhbərlik tərəfindən ayrı-ayrı illərdə fəxri fərman və medallarla təltif edilmişdir.

Hal-hazırda Ekologiya və Təbii sərvətlər nazirliyinin Kiçik Qafqaz GAKP-da işləyir.



144



78

Söyüdlü qızıl mədəni, geoloqlar qrupu, sağdan sola 5-ci K.Həsənov 1975-il.



79

Tər-tər çayı Qızılbulaq mədəni yaxınlığında, geoloqlar qrupu, sağdan sola: Köçəri Həsənov, Miryəhya, Əhməd Musayev, İsgəndər, 1971-ci il.

145



Qızılbulaq qızıl mədəni sahəsi, geoloqlar qrupu, soldan 1-ci Köçəri Həsənov,  
1973-cü il.



81

Qızılbulaq qızıl mədəni sahəsi, geoloqlar qrupu, sağdan 2-ci Göygöz  
İbadov, 3-cü Köçəri Həsənov.

### Şiraslan Hüseyin oğlu Yusifov

1956-cı ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. 1978-ci ildə ADU-nun geoloji-coğrafiya fakultəsini bitirib geoloq ixtisasına yiylənmişdir. 1978-80-cı illərdə Ordubad rayonunda geoloq işləyib. 1980-93-cü illərdə Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyasında işləyib. 1993-cü il Kəlbəcərin erməni işğalından sonra Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyasında Xanlar partiyasında geoloq və baş geoloq vəzifələrində işləyibdir. Əmək fəaliyyəti dövründə əlvan metalların (qızıl və s.) axtarışı və kəşfiyyatı ilə məşğul olubdur.

Hal hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyinin Kiçik Qafqaz GAKP-da partiya rəisi vəzifəsində işləyir.



Dəlidəğ, Sultanheydər, Qiblə bulağının yanı, sağdan sola: Şiraslan Yusifov,  
Musa və Mətləb.

### Kərim Allahverdi oğlu Musayev



Şiraslan Yusifov elmi işdə.



Şiraslan Yusifov və Ağaklışı Allahverdiyev elmi işdə.

1949-cu ildə Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində anadan olmuşdur.

1967-72-ci illərdə Balakən Politexnik texnikumunun «Dağ texniki» fakultəsini bitirmişdir.

1972-77-ci illərdə Kəlbəcər rayonunun Şorbulaq civə mədənində dağ ustası işləmişdir.

1976-81-ci illərdə BDU-nun geologiya fakultəsini bitirib, mühəndis-geoloq ixtisasına yiyələnmişdir.

1976-80-ci illərdə Böyük Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında geoloq işləmişdir.

1980-90-ci illərdə Kiçik Qafqaz GAKE-də böyük geoloq vəzifəsində işləmişdir.

1986-cı ildə Kəlbəcərin Qızılbulaq qızıl yatağında böyük geoloq işləmişdir.

1990-93 cü illərdə Azərbaycan-Ermənistan müharibəsində Kəlbəcərdə könülli özünü müdafiə batalyonunda tağım komandiri olmuşdur. K.Musayev əmək fəaliyyətinə görə döş nişanı ilə təltif edilmişdir.

Hal-hazırda Ekologiya və Təbii sərvətlər nazirliyində geoloq işləyir.



## Fəxrəddin İsgəndər oğlu Ahyev

Fəxrəddin Aliyev 1954-cü ildə Kəlbəcər rayonunun Qaraçanlı kəndində anadan olmuşdur.



1976-cı ildə Azərbaycan Neft və kimya institutunu bitirib mühəndis-geoloq ixtisasına yiylənmişdir.

1974-76-ci illərdə Ukraynanın Krivoy - Roq şəhərində dəmir yatağı şaxtasında rəisi müvini işləmişdir.

1977-79-cu illərdə Gədəbəy-Tovuz rayonlarında geoloji axtarış partiyasının rəisi işləyibdir.

1983-cü ildə Leninqrad (indiki Sankt Peterburq) şəhərində Dağ-mədən institutunda təhsil almış, burada «Sərhədləndirici partlayış işlərinin aparılması üsulları» ni öyrənmişdir. 1983-85-ci illərdə Şəmkir rayonunda geoloji axtarış partiyasının rəisi, 1988-93-cü illərdə Kəlbəcər geoloji axtarış partiyasının rəisi işləyibdir.

1993-cü il Kəlbəcərin işgalindən hal hazır ki, vaxta kimi Ekologiya və Təbii sərvətlər nazirliyində Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyasında partiya rəisi işləyir.



Aşağı şəkildə  
Tərtər çayının  
mənbəyi,  
F.Aliyev.

## Allahverdi Muğanbər oğlu Ağakişiyev

Ağakişiyev Allahverdi 1935-ci ildə Bərdə rayonunun Qaraməmmədli kəndində anadan olmuşdur.

1961 - ci ildə Azərbaycan neft və kimya institutunu bitirib, dağ mühəndisi-hidroloq ixtisasına yiylənmişdir.


1961-68-ci illərdə Kəlbəcərdə, 1968-70-ci illərdə Xanlar rayonunda geoloji xəritə tərtib etməklə məşğul olmuşdur.

1970-80-cı illərdə Laçın rayonunda civə axtarışı ilə məşğul olmuşdur.

1980-90-ci illərdə Kəlbəcərin Qızılbulaq yatağında qızıl axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur.

1990-92-ci illərdə Qazax rayonunun Dağkəsəmən ərazisində qızıl axtarışı ilə məşğul olmuşdur.

1992-ci ildən bu günə kimi Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyasında baş geoloq işləyir. Dəfələrlə orden və medallarla təltif edilmişdir. Əməkdar geoloqdur, əmək veteranıdır.



A.Ağakişiyev Qızılbulaq qızıl yatağında axtarışda



Qoturlu istisuyu,  
ön cərgədə pa-  
namalı Ağakışi  
Allahverdiyev  
oğlu Elşənlə bir-  
likdə.



Oruclu kəndi,  
soldan sağa:  
Vidadi,  
Allahverdi  
Ağakışiyev,  
Məhyəddin.  
1985-ci il.



### Xalid Sadir oğlu Mirzəbəyov

Xalid Mirzəbəyov 1939-cu ildə Qusar rayonunun Yasab kəndində anadan olmuşdur.

1964-cü ildə Azərbaycan Neft və kimya institutunun geoloji-kəşfiyyat fakultəsini bitirib, mühəndis-geofizik ixtisasına yiyələnmişdir.

1971-ci ildə Şuşada aerokosmosfoto geoloji planalma ilə məşğul olmuşdur.


1972-93 cü illərdə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıł ərazilərində fəaliyyət göstərən partiyada böyük geolq kimi o, irimiqyaslı aerokosmosfoto geoloji planalma və bununla yanaşı olaraq filiz və qeyri filiz faydalı qazıntılarının axtarışı ilə məşğul olmuşdur.

Geoloji sahədə ixtisasını artırmaq üçün 1988-89-cu illərdə Voronej Dövlət Universitetinin geologiya fakultəsini bitirib, mühəndis-geoloq ixtisasına yiyələnmişdir.

1993-cü ildən bu günə kimi Azərbaycan respublikası geologiya muzeyinin direktoru vəzifəsində işləyir. Eyni zamanda AMEA-nın Geologiya institutunun böyük elmi işçisidir. 2000-2005-ci illərdə Neft Akademiyasında geoloji kəşfiyyat fakultəsində baş müəllim işləyibdir.

Ağac üzərində oyma işləri üzrə sənətkardır. Bu işlər üzrə sərgidə iştirak edib, film çəkilib və Azərbaycan televiziyasında dəfələrlə göstərilibdir.

Müxtəlif illərdə mükafat və döş nişanları ilə təltif edilmişdir. Əmək veteranıdır.





Dəlidəğ, Xalid Mırzəbəyov, 1985-ci il.



Xalid Mırzəbəyov Dəlidəğin zirvəsində, 1982-ci il



X.Mirzəbəyov Qaraarxac çayının sahilində 1981-ci il.



X.Mirzəbəyov yağış vaxtı palid ağacının gövdəsinin içərisində. Tutqu zonası 1979-cu il.



Dəlidağ, Nəşir düzü, GAKP-nin bazası, X.Mirzəbəyov, 1984-cü il.




X. Mirzəbəyov Azərbaycanın geologiya muzeyində, 2006-cı il.

### Haxverdi Tanrıverdi oğlu Haxverdiyev

Haxverdi Haxverdiyev 1939-cu ildə Tovuz rayonunda anadan olmuşdur. 1958-1963-cü illərdə ADU-nun geoloji-coğrafiya fakultəsini bitirib, geoloq ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1963-cü ildən başlamışdır. 1963-cü ildə Qazaxstanda geoloq vəzifəsində işləmişdir.

1971-ci ildə elmlər namizədliyi dissertasiyasını müdafiə etmişdir, elmlər namizədidir. Uzun illər Kəlbəcərdə 4-cü dövr vulkanlarını öyrənməklə məşğul olmuşdur.

1969-cu ildən bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutunda aparıcı elmi işçi işləyir. Geologiya-mineraloziya elmləri namizədidir. 100-ə yaxın elmi əsərləri vardır.



Sarı yer, Ala göllər, solda H.Haxverdiyev tələbələrlə birlikdə.



Zar kəndinin baş döngəsinin yanı qayalar,  
sağda H.Haxverdiyev, solda Qaytaran  
Allahverdiyev.



Ayçınqılı dağı, əlində qarpız H.Haxver-  
diyev və Hikmət Mahmudov.



Sarı yer, Alagöllər, sağdan sola: Aydin Məmmədov, Qaytaran Allahverdiyev.



111

Zar kəndinin baş döngəsi, sağda H.Haxverdiyev solda Q. Allahverdiyev.

## **Saməddin Mustafa oğlu Mikayılov**

Saməddin Mikayılov 1933-ci ildə Oğuz rayonunun Xal-xal kəndində anadan olmuşdur.


1951-56-cı illərdə ADU-nun geologiya fakultəsini bitirib mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1956-ci ildən başlamışdır. Təyinatla Novokuznetsk şəhərinə göndərilmişdir. Orada 1 il işlədikdən sonra qayıdır Azərbaycana.

1965-76 və 1980-82-ci illərdə Kəlbəcərdə geoloji kəşfiyyatla məşğul olmuşdur. Onun iştirakı ilə Levçay civə yatağı və bir çox civə və surmə təzahürləri aşkar edilmiş və qiymətləndirilmişdir. Levçay civə yatağında ilkin kəşfiyyat aparılmış və yataq üzrə 501 ton civə metalı hesablanmış və Mərkəzi ehtiyyatlar komissiyası tərəfindən 1974-cü ildə balansa götürülmüşdür (Moskvada).

1977-79-cu illərdə S.Mikayılov Kəlbəcər və Daşkəsən rayonlarının sərhəddi boyunca aparılan geoloji kəşfiyyata başçılıq etmişdir, nəticədə həmin əraziyərdə perspektiv filiz təzahürləri və sahələri aşkar edilmiş və qiymətləndirilmişdir.

1983-cü ildən bu günə kimi S.Mikayılov Şəmkir və Gədəbəy rayonlarında geoloji-kəşfiyyat işlərini davam etdirir. O, hal-hazırda Gədəbəy rayonunda Moruqlu dağ Geoloji Axtarış Dəstəsinin rəisi vəzifəsində işləyir.

Onun rəhbərliyi altında 1983-93-cü illərdə Şəmkir rayonunun Çənlibel kəndi ərazisində yerləşən Qaradağ mis filiz yatağının ilkin kəşfiyyat işlərini aparmış, mis metalının ehtiyyatları hesablanmış, Mərkəzi ehtiyyat komissiyası tərəfindən təsdiq edilmiş və balansa götürülmüşdür. S.Mikayılov iş fəaliyyəti dövründə bir sıra medal və nişanlarla təltif edilmişdir, əmək veteranıdır.



113

İstisu kurortu. S.Mikayılov ailəsi ilə birlikdə.



Lev civə yatağı sahəsi, topoqraflar, qabaqda Kamran, arxada S.Mikayılov.



118

Təkəqaya kəndindən civə yatağına gedən yol, soldan sağa:  
S.Mikayılov, Məmmədağa Hüseyinov marşrutda. 1967-ci il.



Lev GAKP-nın bazası, sağdan sola: S.Mikayılov, Cəmşid, 1980-cı il.

162



Lev GAKP-nın bazası, soldan sağa: S.Mikayılov, Lev kənd sakini Qəribəğə,  
Əli, Valya. 1972-ci il.



Lev zonası. Geoloqlar kəşfiyyatda, ortada Məmmədağa Hüseyinov.

163

## Qamət Sarı oğlu Hüseynov

Qamət Hüseynov 1947-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olmuşdur.

1965-71-ci illərdə Azərbaycan Neft və kimya institutunun geoloji-kəşfiyyat fakultəsinin axşam şöbəsini bitirib, mühəndis-geoloq ixtisasına yiyələnmişdir.

Q.Hüseynov Mərkəzi Elmi-Tədqiqat Dağ Kəşfiyyatı institutunun (Moskva) işçisi kimi əmək fəaliyyətinə 1968-ci ildə Kəlbəcərdə başlamışdır.


Kəlbəcərdə 1968-83 - cü illərdə işlədiyi dövrə o, laboratoriya işçisindən baş elmi işçi vəzifəsinə qədər yüksəlmışdır. Qamət müəllim işlədiyi dövrlərdə qızıl təzahürlərinin axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur. O, 1983-85-ci illərdə Qazax rayonunun Dağkəsəmən ərazisində, 1985-90-ci illərdə Gədəbəydə qızıl axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur.

Q.Hüseynov kompleks faydalı qızıl yataqlarının qızılılığı ilə məşğul olduğu vaxtlarda müəyyən edir ki, Kiçik Qafqazın şimal-şərqi hissəsində mövcud olan kolçedan və mis-kolçedan yataqlarının filizləri özündə qızıl saxlayır.

O, 1986-89-cu illərdə Gədəbəydə və Kəlbəcərin Qızılbulaq qızıl filizi yağında mis-kolçedan üzrə elmi iş aparır və 1989- cu idə «Kiçik Qafqazın Comxet-Qarabağ struktur-formasion zonasının mis-kolçedan yataqlarının qızılılığı» mövzusu üzrə dissertasiya müdafiə edib, geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini almışdır.

2001-ci ildən bu günə kimi Ekologiya və Təbii sərvətlər nazirliyində «Lahiyələşdirmə və texniki iqtisadi əsaslandırma mərkəzi»ndə geoloji yataqların texniki iqtisadi əsaslandırma işləri üzrə aparıcı mütəxəssis işləyir.

O, 2003-cü ildən bu günə kimi əsas işi ilə paralel olaraq BDU-nun «Faydalı qazıntılar» kafedrasında müəllim işləyir.



Geoloqlar, soldan sağa: Qamət Nüseyinov, Zülfüqar Atakişiyev, Viktor Abdiev, Müzəffər Süleymanov. Arxa planda Keyti dağı görünür.



121  
Hacıdünyamalılar (Vəng) kəndi, Qaraarxac çayı üstündə köprü, sağdan sola: Qamət Hüseynov, Müzəffər Süleymanov.



123

Qamət Hüseynov, Dəlidağdan, Şurtan kəndinin üstündən Keyti (sağ tərəfdə) və Qazanuçan (sol tərəfdə) dağlarına görünüş.




124

İstisuyun cənub-şərq hissəsi, sağdan sola: 2-ci Q.Hüseynov, 3-cü Xəlil.



125

Hacıdünayamlılar (Vəng) kəndi, Qaraarxac çayı üstündə körpü, sağdan sola: Q. Hüseynov, Z. Atakışiyev, V. Abdıyev.



126

Teymuruçan dağı, sağdan sola: Qamet Hüseynov və Xəlil (Mollabayramlı).



Hacıdünayamlılar (Vəng) kəndi, Heydərin dəyirmannınnı yamı, Qaraarxac çayı, sağdan sola: Q. Hüseynov, Z. Atakişiyev.



Dəlidəğin zirvəsi, Qamət Hüseynov qar yeyir.

## Telman Nəsib oğlu Nəsibov

Telman Nəsibov 1934- cü ildə Qazax rayonunun Əksipara kəndində anadan olmuşdur.

1951-56-ci illerdə ADU-nun geoloji cografiya fakultəsini bitirib, mühəndis-kəşfiyyatçı geoloq ixtisasına yiyələnmişdir.

Telman Nəsibov əmək fəaliyyətinə 1956-ci ildə Azərbaycan Nazirlər Sovetinin Geologiya İdarəsində başlamışdır. O, Müxtəlif axtarış-xəritəalma, axtarış-kəşfiyyat, qiymətləndirmə, proqnoz, elmi-teknik geoloji sahələrdə kiçik geoloqdan baş geoloq vəzifəsinə qədər yüksəlmişdir.

1971-ci ildən əvvəl Qarabag, sonra Kiçik Qafqaz GAE-da, 1973-77-ci illerdə Kompleks Geoloji Ekspedisiyasının Baş geoloqu, 1978-79-cu illerdə Elmlər Akademiyası sistemində Geofizika «Elmi mərkəzində» «Filiz yataqlarının proqnozlaşdırılması» laboratoriyasının rəhbəri olmuşdur.

1986-ci ildə Geologiya İdarəsində Baş Qafqaz, sonra Kompleks Ekspedisiyasında baş geoloq vəzifəsində işləmişdir.

1987-90-ci illerdə Sovet (SSRİ) geoloji məsləhət qrupunun tərkibində Vietnamda işləmişdir.

1973-cü ildə «Kiçik Qafqazın mərkəzi hissəsinin civə yataqlarının formalaşma şəraitləri və yerləşmə qanuna uyğunluqları» mövzusunda dissertasiya müdafiə edərək, geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini almışdır.


Telman Nəsibov 1956-86-ci illerdə Kəlbəcərdə işlədiyi dövrlərdə civə, sürmə, mərgümüş, mis, qızıl və s. filiz yataqları və təzahürləri kəşf etmiş və onların öyrənilməsi ilə məşğul olmuşdur.

O, 150-dən çox elmi əsərlər, 10-dan çox monoqrafiya, dərslik, tədris, program və s., 15-ə qədər böyük həcmli elmi tematik, o cümlədən 35 elmi istehsalat hesabatının müəllifidir.

O, işlədiyi dövrlərdə əmək fəaliyyətinə görə dəfələrlə orden və medallarla təltif edilmişdir.

1983-cü ildə Azərbaycan Respublikasının «Əməkdar geoloqu» fəxri adını almışdır.

2001-ci ildən bu günə kimi Ekologiya və Təbii sərvətlər nazirliyinin Mineral Xammal ETİ-də «Əlvan və nadir metal filiz yataqlarının proqnozu» laboratoriyasının rəhbəri vəzifəsində işləyir.



## Hidayət Yusif oğlu Orucov

1936-cı ildə Qazax rayonunun Yuxarı Əksipa kəndində anadan olmuşdur. 1959-65-ci illərdə ADU-nun geoloji-coğrafiya fakultəsini bitirib mühəndis -geoloq ixtisasına yiyələnmişdir.

1965-68-ci illərdə Qazaxstanın Qaraqanda vilayətində qızıl axrarışı və kəşfiyyatı üzrə geoloq işləmişdir.

1968-80- cı illərdə Azərbaycan Nazirlər Sovetinin Geologiya İdarəsinin Kəlbəcər rayonu üzrə Tematik partiyasında işləyibdir. Da-ha sonra həmin rayonda Geoloji-kəşfiyyat partiyasında çalışmışdır.

Söyüdlü, Lev, Tuxun, Ağduzdağ, Dəlidəğ və digər zonalarda qızıl və civə metallarının axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur.

Hidayət Orucovun Qara qaya civə yatağının tapılması müstəsna rolü olmuşdur.


1980-2001-ci illərdə SSRİ Geologiya nazirliyinin Azərbaycan ərazisində əlvan metallarının və bəzək daşlarının axtarışı və kəşfiyyatı ilə məşğul olan GAKP-da işləmişdir.

İşlədiyi dövrlərdə Hidayət Orucov əmək fəaliyyətinə görə dəfələrlə mükafatlandırılmışdır. Əmək veteranıdır.

O, hal-hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyasında aparıcı geoloq vəzifəsində işləyir.



Bəylilik kəndi, Ağzı-  
bir çayı üzərində  
şəlalə, yuxarıda  
Hidayət Orucov,  
aşağıda  
Davud İsmayılov.



132

Hidayət Orucov.  
Lev zonası, civə  
yatağı sahəsi,  
yuxarıda geoloq  
qızlar.



131

## Əhməd Fərhad oğlu Kərimov

1935-ci ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuşdur.

1952-57-ci illərdə ASİ-nin (indiki Neft Akademiyası) geoloji-kəşfiyyat fakultəsini bitirib, geoloq ixtisasına yiyələnmişdir. Əhməd Kərimov əmək fəaliyyətinə Rusyanın Dağlıq Altay Vilayətində başlamışdır.

O, 1957-60-ci illərə kimi orada işləmiş, geoloq vəzifəsindən partiya rəisi vəzifəsinə qədər yüksəlmüşdir. 1961-63-cü illərdə Geologiya institutunun aspiranturasını bitirmişdir. 1963-70-ci illərdə Azərbaycan Nazirlər Soveti yanında Geologiya idarəsinin Kəlbəcər rayonunda «Ağyataq» GAKP-da geoloq və baş geoloq vəzifəsində işləmişdir. Həmin illərdə onun rəhbərliyi altında «Şorbulaq» civə yatağı kəşf edilib və bu yatağın ehtiyatları bazasında metallurji zavod inşa edilib, fəaliyyətə başlayıbdır.

1970-80-ci illərdə Naxçıvan və Qarabağ GAKP-da müxtəlif vəzifələrdə işləmişdir.

1980-87-ci illərdə Geologiya idarəsinin baş geoloqu vəzifəsində işləmişdir.

1987-88-ci illərlədə Əfqanıstanda Sovet geoloqlarının rəhbərinin müavini-baş geoloq vəzifəsində işləyibdir. O, Asiyada ən böyük mis yataqlarından olan Aynak mis yatağının ehtiyatlarının hesablanmasında (17 milyon ton) bilavasitə iştirak edib və hesabatın həmmüəllifi olubdur.

1970-ci ildə Kəlbəcərdə olan «Ağyataq civə yatağı sahəsinin strukturu və filizliyi» mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini almışdır.

2000-ci ildə Beynəlxalq Ekoenerji Akademiyasında «Yerin filizlər qatının tağ quruluşu və tektonatının bəzi müddəaları» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsini almışdır, professordur, 100-dən çox elmi əsərlərin müəllifidir.

Ə.Kərimov əmək fəaliyyəti dövründə dəfələrlə orden və medallarla təltif edilmişdir. Əmək veteranıdır.

2002-ci ildən bu günə kimi Ekologiya və Təbii sərvətlər nazirliyinin Mineral və Xammal Elmi Tədqiqat institutunda işləyir.



172



Mirəli Qaşqayın (sağdan 3-cü) rəhbərliyi ilə 1972-ci ildə Kəlbəcərə gələn xarici turistlər.




173




Mirəli Qaşqayın rəhbərliyi ilə 1972-ci ildə  
Kəlbəcərə gələn xarici turistlər.




174



Mirəli Qaşqayın rəhbərliyi ilə 1972-ci ildə Kəlbəcərə gələn xarici turistlər.



175



Kəlbəcər-Ağdərə yolunda ayı heykəli, sağdan sola:  
Qəribağ, Dursun, Valya Jarkova,



144


Tutxun çayının sahili, geoloqlar, soldan sağa: Göygöz İbadov, Malik  
Məmmədzadə, Səlim, Cəmşid, Allahverdi, Nemətulla.

176



145

Qazıxanlı çayının  
sahili, Firudin bəyin  
keçmiş çay otağının  
yəni, qeoqlar qrupu.



143

Solda geoloq Musa.

177




151

Dəlidağın cənub hissəsi, Qaranlıq çayının üstü, Arxud bulağının yanı, geoloqlar, soldan sağa: Musa, Mətləb, Əli.



Azərbaycan Geologiya muzeyində saxlanılan Kəlbəcər təbiətinin daşları.

178



475

QABRÖ PEGMATITI  
Kəlbəcər, Ləngəy




476

Azərbaycan Geologiya muzeyində saxlanılan Kəlbəcər təbiətinin daşları.

179

## Kəlbəcərin əlvan daş ustaları



Vahid Mayıl oğlu



Rəfael Mayıl oğlu

Vahid Mayıl oğlu Naqiyev 1957-ci ildə Kəlbəcərdə anadan olmuşdur. O, orta məktəbi bitirəndən sonra hərbi qulluqda xidmət edib, hərbi xitmətdən sonra tornaçı peşə məktəbi bitirmişdir. 30 ilə yaxındır ki, əlvan daş ustası kimi fəaliyyət göstərir.

Rəfael Mayıl oğlu Naqiyev 1970-ci ildə Kəlbəcərdə anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra hərbi qulluqda xidmət etmişdir. Hərbi xitmətdən sonra Azərbaycan Pedaqoji İnstitutunun hərbi fakultəsini bitirmişdir. Hal-hazırda hərbi hazırlıq müəllimi işləyir və eyni zamanda əlvan daş ustalığı peşəsinə davam etdirir.

Əməkdar geoloq Mayıl Çərkəz oğlu Naqiyevin oğulları Vahid və Rəfael qardaşları bu sənətə lap kiçik yaşlarından yiyələnməyə maraq göstərmişlər. Onların böyük məharətlə bu sənətin zirvəsinə yüksəlmələrində ataları Mayıl Naqiyevin böyük rolü olmuşdur. Həm geoloji elmi baxışdan, həm də əlvan daşların fiziki - kimyəvi xüsusiyyətlərinə görə emal edilməsi işində bu birlik həmişə bir-birinə dayaq olmuşdur.

Vahid Naqiyevin əmək məhsulları SSRİ dövründə geoloji sərgilərdə göz oxşayan gözəlliklə xüsusi yer tutmuşdur. O, bu gün də bu sənəti inkişaf etdirir. Müştəqil Azərbaycan torpağına məxsus bəzək daşlarının istehsalı ilə məşğuldur.

Rəfael Naqiyev bu sənətin sırlarını öz atası və qardaşından öyrənmişdir. Hələ orta məktəb və tələbəlik illərində bu sənətə maraq göstərən Rəfael xüsusi səbr tələb edən emal işində daşların kəsilməsi, hamarlanması, cilalanması və müxtəlif formalara salınması işində dəqiq və mükəmməl əmək sərf edərək, bu sənətin ustalığına yiyələnmişdir.

Vahid və Rəfael qardaşlarının bəzi əl nümunələrinin adları və foto şəkilləri aşağıda göstərilmişdir:

Mərmər oniksindən (sirabdan) hazırlanmış şahmat dəsti.

Labrodorit, qranodiorit və yəşəmdən hazırlanmış stolüstü yazı dəstləri, şamdanlar.

Vahid və Rəfael qardaşlarının əl işləri SSRİ dövləti tərəfindən təşkil edilmiş sərgilərdə SSRİ və xarici vətəndaşlara satılmışdır.

1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 75 illik yubileyinə hədiyyə edilmiş «Şahmat» stol dəsti Vahid və Rəfael qardaşlarının ən mükənnəməl əl işi nümunəsidir. Həmin «Şahmat» stol dəsti çiçəkli əqiq, əqiqi, nefrit, nefritoit və çəhrayı oniks əlvan daşlarından düzəldilmişdir.



Əl işləri.



Əl işləri.




Əl işləri.



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə hədiyyə edilmiş şahmat.



**Geoloji Axtarış - Kəşfiyyat Partiyalarının bazaları.**



418-1

Ağdudzdağ GAKP-nın bazası, Boğaz yurdu, Ömər Musayevin binası.  
Solda görünən bu maşını Yusif adlı sürücü Qazanuçan dağının başına  
traktor çıxmayan yerə çıxarmışdır.

1964-cü il



Ağdudzdağ GAKP-nın bazası, 1964-cü il. Arxa planda  
balaca topalar ot tayalarıdır.



Ağdudzdağ GAKP-nın bazası, arxa planda Dəlidəğ görünür. 1964-cü il.



Ağdudag GAKP-nın bazası, Quzeydən (cənubdan) çəkiliş.




Ağdudag GAKP-nın bazasının şimal-qərbədən, Temirin yurdundan çəkilişi.




Ağdudag GAKP-nın bazasının qərbədən, Qara qayanın altından çəkilişi, arxa planda sağda Bəzirxana kəndi və Dəlidəğ görünür.



Ağdudag dağının zirvəsi, GAKP-nın bazası. ZİS-in sürücüsü cüçə Kərəm.



Şorbulaq civə zavodu.



Lev civə  
yatağı sa-  
hesi

Şorbulaq ci-  
ve zavodu.





431

Lev civə yatağı sahəsi.




432

190



433

Geoloqlar dəstəsi, Tiqaç Levdən Qara qayaya gedir.



Qızılbulaq qızıl yatağı, Çıldırın kəndinin ətrafi.

191




Qızılbulaq qızıl yatağı, Sərsəng SES-in ətrafi, arxa planda Murov dağı görünür.



Qızılbulaq qızıl yatağının qəsəbəsi.




Qızılbulaq qızıl yatağı.



Ağyataq dağı, civə yatağı sahəsi.

## Kəlbəcərin şəkilləri.




Kəlbəcərin girişində 1941-45-ci illər müharibəsinə həsr edilmiş xatirə abidəsi.



153

194




Kəlbəcər şəhərinin qərbədən görünüşü



155

Kəlbəcər şəhərinin cənub-qərbədən görünüşü. Arxa planda Qoçdaş dağı.

195



156

Kəlbəcər şəhərinin qərbədən görünüşü.




157

Kəlbəcər şəhərinin cənub-qərbədən görünüşü.




158

Kəlbəcər şəhərinin şimal-şərqdən görünüşü.



159

Kəlbəcər şəhərinin qərbədən görünüşü.



160

İstisuya gedən yol, Raykomluğun altı.



162

Kəlbəcər şəhərinin şərqdən görünüşü.



171

Kəlbəcər şəhərinin Şaplar kəndindən görünüşü.



172

Kəlbəcər şəhərinin Şaplar kəndindən görünüşü.



174

Kəlbəcər şəhərinin Şaplar kəndindən görünüşü.



Çaykəndən Kəlbəcərə gedən yol.

200




Aşağıda Boyaqlı-Tərtər istiqamətində, yuxarıda İstisudan Kəlbəcərə gedən yol.



Aşağı İstisu «Fontan».

201



Aşağı İstisu «Fontan».



Kəlbəcər aeroportu.


### İstisuyun şəkilləri.



İstisu Səməd Vurğunun abidəsi.




İstisu kurortu, vanna binasının içəri zalı. Kurortun baş həkiminin müavini Vaqif Təhməz oğlu Təhməzov.




İstisu, Nəriman Nərimanovun abidəsi.



İstisu, Cəmən-şərqdən görünüş, vəmma binası.



İstisuun cənub-şərqdən görünüşü.




İstisu. Mircəfər Bağırovun sanatoriya evi.



179

İstisu, ön planda vanna binası, arxa planda 3-cü korpus, sağda poliklinika.



180

İstisu, soldan sağa: 3-cü korpus, vanna binası, yuxarı hissədə Taxtaya gedən yol.

206



181


İstisu, soldan sağa: 1-ci korpus, 2-ci korpus.



189


İstisuyun cənub - qərbdən görünüşü.

207



İstisu, cənub-şərqdən görünüşü.

186




İstisuun cənub-qərbədən görünüşü.

185



İstisu, solda mineral su buruğu, sağda avtobus Tax-taya gedir, çay parax deyilən yer.

İstisuun cənub-qərbədən görünüşü




İstisuyun şərqində «Papaq» qaya.




İstisu. Soldan sağa: Kurortun baş həkimi Kamal, kurortun işçisi Rəşid, baş həkimin müavini Telman



İstisuyun şərqdən görünüşü, ön planda vanna binası.



İstisuyun cənubdan - Ağ bulaqdan görünüşü.



191

İstisuyun cənub-şərqdən görünüşü.



192

İstisuyun şimaldan görünüşü 1971-ci il.

212



291

İstisu kurortunun tikintisinin bünövrəsini qoyanlardan biri Təhməz kişinin oğlu Əli, qızı Arzu (soldan 2-ci), və nəvələri, soldan sağa: Könül, Vəfa və Pərvanə. Arxa planda kurortun 1-ci korpusu görünür.



İstisu, soldan sağa: Ziba xala, Həsən İsmayılov, Nəhayət və Rəfiqə.

213

İstisudan keçmiş  
xatirələr, soldan  
sağa: Vəliyəddin  
Misir oğlu  
İsmayılov, və  
Məhyəddin  
İsmayılov.  
1956-cı il.



İstisu, sağdan so-  
la, Vəliyəddin  
Misir oğlu İsmayılov, Səlim Sə-  
limov (Laçın ra-  
yon icraiyə komitəsinin sədri),  
sağda Çıraqdan  
İstisuya gedən  
yol.



214




Фото М. Алиев



198

Истису - горячий источник




199

Mineral istisuyun «Qazzavodu»

Mineral «İstisu»


215




Yuxarı İstisu, mineral «İstisu»yun menbeyi (çıxdığı ərazsi).




216



İstisu, İstisu, mineral istisuyun kristallaşması. (İstisu rayası).




217



203

Mineral istisuyun kristallaşması.




202

218



İstisu, «Ceyran bulağı», Xasay Mustafayev (Bərdə rayonu).



205

İstisu «Ceyran bulağı»nın daşı.

219



206

«Ceyran bulağı» Aşıq Eyvaz.



207

«Ceyran bulağı», qızlar səhəng doldururlar.

220



208

Zar - Bəzirxana ərazisi, «Çivli» bulağı, Bəzirxanalı Minayə Babayeva.



209


Taxta düzü. Nalbənd yeri (at nallanan yer).

221



210

Taxta düzü, elat çadırları.



211

Taxta düzü, elat çadırları, Hacılıbaş (Quru selaf) çayının mənbəyi.



212

Taxta düzü, elat çadırları.



213

Taxta düzü, elat sürüləri.

222

223



215

Hacılıbis (Quru selaf) çayı, arxa planda yaylaq çadırları görünür.



214

224



217

İstisuyun aerokosmik çekilişi.

225

## Kəndlərin şəkilləri.



220

Bəzirxana kəndi, cənub-qərbdən çəkiliş.



Bəzirxana kəndi, cənub-şərqdən çəkiliş.

226



Bəzirxana və Zar kəndləri arasında təpə. Cənubdan çəkiliş. Arxa planda Keyti dağı və Goyçə gədiyi görünür.



Zar kəndinin cənub-qərbdən görünüşü. «Səngər» adlanan yer.

227



223

Zar kəndinin cənubdan çəkilişi, Qoşa kahalar və Çaxmaq görünür.




Zar kəndi, qədimi alban kilsəsi, ön planda Pənahın evi.

228



Zəylik kəndinin bir hissəsinin (köhnə kəndin) qərbdən görünüşü.



Zəylik kəndi, yuxarıda sağda Ədil müəllimin evi, aşağıda məktəb binası.

229



Zar kəndi, Kəlbəcər ziyalıları, sağdan sola: Mürvət Həsən oğlu, Vəliyəddin İsmayılov, Əli Abdullayev, Arif Ələsgərov, Yönlü Mustafayev, Qaraş Əliyev, Tapdiq Cəfərov, Saleh Məmmədov, oturanlar, soldan sağa: Əlibaba, Bəylər Qarayev, Adil Heydərov.



Zeylik kəndi, sağdan sola 1-ci cərgə:Həmid Nəcəf oğlu, Aşıq Məhər, Abbasəli Sadıqov, Saleh Məmmədov, İsmayıllı Nəcəf oğlu («Amerikah» İsmayıllı, ortada papaqlı), Əli Qurbanov, 10-cu Məcid, 11-ci Novruz Sadıq oğlu. 2-ci cərgə: 3-cü Qafıl müəllim, 6-ci Fəxreddin Saleh oğlu, 7-ci Telman Əli oğlu, 8-ci Qabil. Arxada ayaq üstündə duran uşaq Cavanşir Ələs oğlu.



İstibulaq kəndi, Rəfi kişinin nəvələri: sağdan sola: Ali və Mürşüd Xəlilovlar.




Hacıdünyamalılar (keçmiş Vəng) kəndi, ön planda İmamqulunun evi.



Moz Qaraçanlı kəndi, soldan sağa: İbrahim Fərəcov, 3-cü Fatma İsmayılova, İlham İsmayılov, oturanlar: Mehparə, Leyla, Məzahir, Novruz və qucağında Sevinc, Almaz. Solda Sarı bulaq, sağda «Taxtalar» görünür.




Moz Qaraçanlı kəndi, Nəsir Misir oğlu İsmayılovun evi, sağdan sola: Vəliyəddin İsmayılov və Nəsir İsmayılov. Həyətdə əkilmış təbii lalələr.



Günəşli (keçmiş Kilsəli) kəndinin bir hissəsi.



Çovdar kəndinin bir hissəsi, solda Misir kişinin, sağda Müstəcəbin evi görünür.



Hacıdünyamallar (Vəng) kəndinin Zarin  
baş döngəsindən görünüşü.




Boyaqlı kəndi, cənubdan çəkilis.



228

Hacıdünyamılardan (Vəngdən) İstisuya gedən yol. Ağ bulaqdan çekiliş.



229

Hacıdünyamılardan (Vəngdən) Zara gedən maşın yolu. Mahmudun evi.

236



230

Hacıdünyamılardan (Vəngdən) Zara gedən maşın yolu.



231

İstisudan Kəlbəcərə gedən maşın yolu. Sol tərəfdə Məmmədsəfi kəndi görünür.

237



232

Soyuqbulaq (Hacı Əhməd) körpüsü.



233


http://www.habervitrin.net/134344.htm  
www.habervitrin.net/134344.htm

238



235


Soyuqbulaq (Hacı Əhməd) körpüsü.



236


Kəlbəcər ərazisində Xaçın çayı üzərində köprü.

239



237


Məmmədsəfi kəndinin körpüsü. Qeoloqlar,  
soldan sağa: Q. Hüseynov, Z. Atakişiyev.



128

İlqın çayının Otaq qaya ətrafı və Tursu pavilyonu

240



238

Tərtər çayı üzərində körpü, Otaq qaya ətrafi, Tursu pavilyonuna keçid.  
sağdan sola: Bəzixanalı sürücü Ellaz Təhməzov, Xəqani Ramazanov.



«Civə zavodunun» Şorbulaq qəsəbəsi.

241



240

Ağcakənd, solda İdrisin, sağda Abbasın evi, arxa planda Məmməd Rzanın armud ağacları görünür. 1978-ci il.



Ağcakəndin bir hissəsi.

242



Dədə Şəmşir Tərtər dəryaçası sahilində.

Aşıq Şəmşir Tərtər dəryaçasının sahilində.



242

Ağdaban kəndi.

243



243


Zülfüqarlı kəndi, məktəb binası.



244



Aşıq Şəmşirin məzən Yeddi qardaş dağında.



245

Ağdaban kəndi. Aşıq Şəmşirin evi



Təkeqaya kəndinin bir hissəsi.

248




Babaşlar kəndi.

247



Qamışlı kəndinə gedən yol.



Qılınçlı kəndinin məktəbi, xarici turistlər gəzintidə.

247

246




Çərəkdar kəndi.



Başlıbel kəndinin məktəbi.

Tutqu zonasına gedən tunel yolu.  
Sağ tərəfdə Comərd qalasının yerləşdiyi dağın aşağı hissəsi, sol tərəfdə Laçınqaya dağının bir hissəsi görünür.




Tutqu zonasına gedən tunel yolu.






Zülfüqarlı kəndi. Arı saxlanılan yer.



250



Yanşaq kəndi




251




264

Kəlbəcər-Başlıbel avtomobil yolu, Tuxun çayının sahili.




Keşdək kəndinin altı qayalar.


252




Qamışlı yolu,  
yolun qı-  
rağında kaha.



253



254



Lev kəndindən Təkəqaya kəndinə gedən yol.

Qamışlı kəndi, Çiçekli dağı



268

Tunel zonası, maşın yolu sağa Comərd kəndinə, sola Almalığa gedir.

255



266

Susuzluq kəndi.



269

Çaykənddən İstibulağa gedən yoluñ üstündə mağaza, ön planda kolxoz tayaları.



Söyüdlü yaylağı, sağdan sola: Həmid Məmmədov, Yunis Məmmədov, Vəliyəddin İsmayılov, İbrahim həkim.

256



Söyüdlü yaylağı, soldan sağa: Famil Sevindikov, Həmid Məmmədov, Vəliyəddin İsmayılov, Heykəltəraş Fərhad, Nadir Fərəcov, İbrahim həkim.



Söyüdlü yaylağı, Alagöllər, maşın yolu Göyçəyə gedir, soldan sağa: Vəliyəddin İsmayılov, İntiqam Mehdiyev, Ağalar Mirzə (televiziya işçiləri).

257



Moz Qaraçanlı kəndinin Dərə yurdu yaylağı, Misir kişişinin alaçığı, 1955-ci il sağdan sola: Musa Bəhluloglu, Şərqiyə, Bülura, Fəridə, Vaqif Ələmdar oğlu (balaca boylu), və Vəliyəddin Misir oğlu İsmayılov. Sağda çatənin üstündə sicim (kəndir) görünür.

258



### El şənlilikləri.

270

Kəlbəcər aşıqları, Yuxarı stadionda məhsul bayramı günü, soldan sağa: Aşıq Xalıqverdi, Aşıq Sabir, Aşıq Əziz, Aşıq Firudin, Aşıq Telman.



Sağdan sola: Həsən İsmayılov, İlhamə, Yusif və Yolçu həkimlər (Ağcabədi), Sevinc, Vüqar, Xasay Mustafayev (Bərdə), Mühiddin İsmayılov (qoyun soyur).

259




Kəlbəcər. Aşıqlar dəstəsi.



Aşıq Şəmsiyyin yazılıçı Əli Vəliyevlə Ağdaban kəndində görüşü.




Səməd Vurğunun Aşıq Şəmsirlə 1955-ci ildə Kəlbəcərdə Boyaqlı kəndinin ərazisində olan «Turş su» da tarixi görüşləri.



Murovdağ yolunun açılışı, 1987-cu il, lent öbündə ortada sağda sola: Vəliyəddin İsmayılov, 3-cü İnqilab Nadirov.



Kəlbəcərde məhsul bayramı. 1979- cu il. Soldan sağa: Müseyib İsmayılov, Vəliyəddin İsmayılov. Sağ tərəfdə bağlı Cəfər müəllim (Əhmədov).




273

Kəlbəcər mədəniyyət evi, soldan sağa: Aşıq Sədi, Aşıq Salman, nağarıçı Şakir. Oynayanlar: ortada Qəsibə Əlbəndova.



Kəlbəcər aşıqları, sağdan sola: Aşıq Sədrəddin, Aşıq Salman, nağarıçı Rövşən.

264



Bəzirxana kəndi, Orucun oğlu Şirinin toy məclisi. Soldan sağa: arxa planda Şahverdi Təhməzov, Əkbər, Ziyad, Fərrux (Almalıq kəndi), Məhərrəm (Mingəçevir), Sadiq Heydərov, Məzahir Təhməzov, Elşən Təhməzov (ağ köynək), Nəsif (papaqlı), Arxa planda sağda Keyti dağı, solda Qazanuçan dağları görünür.

20.06.1980-cı il.



Kəlbəcər, Mayıl Nağıyevin oğlu Vaqifin toy məclisi. Baş Aşıq Bədəl, nağaraçı Goyəndik. 1979-cu il.

265




Oruçlu kəndi, Qəzənferin oğlu Şakirin toy məclisi.



Ağcakənd sakini, həvəskar idmançı Şakir İdris oğlu Süleymanov at üstündə də bele gedirdi.



Moz Qaraçanlı kəndi, Misir kişinin oğlu Mühiddinin toy məclisi, sağdan sola: Vəliyəddin İsmayılov, Elşən və Tapdıq. 1985-ci il. Arxa planda Aylı təpənin meşəsi görünür.



Tunel meşəsi, arxa planda Laçınqaya dağı görünür, soldan sağa: Vəliyəddin İsmayılov və Hacıəli.



280-1

Yanşaq kəndi, Elyas baba ilə Xatın nənənin «Qızıl toy» məclisi.



268




280

Yanşaq kəndi, Elyas baba ilə Xatın nənənin «Qızıl toy» məclisi.



282

Qamışlı meşəbəyi Rüstəm kişi, onun ailə üzvləri, nəvə və nəticələri.



282

İstibulaq kəndi, Götərənin başının üstü, ot biçənlər. Sağdan sola: Natiq Bayramov, İsmayıllı Bayramov, İmdad Atayev




270

Qamışlı meşəbəyi Rüstəm kişi (atlı).



285

İstibulaq kəndinin biçinciləri, soldan sağa: Siyavuş Əbdürəhmanov, Mütəllim Ələmsah oğlu, Gəray Mirzəyev, İlya Ələs oğlu, Vaqif, Şəmidin Əbdürəhmanov.



271

Güneypəyə kəndi, Kəmər qayaya görünüş, sağdan sola: Bəhrəm Çerkəz oğlu, Vahid, Həsən Məmmədov, Hacı Gəray oğlu və Mahir Saleh oğlu.



Çiçəkli yaylağı, Qəsibə Əlbəndova.




Çaykənd ərazisi, elat sürüsü dağa çəkilir.



Çiçəkli yaylağı, sağdan sola: 1-ci Müsü Şirinov, 4-cü İlqar Qafarov (atlı), Zurna aşığı Salman.




Sultanheydər dağı, Bağarsaq ərazisi, İmişlidən gələn köç.



293

Nadirxanlı kəndinin «Tap» deyilən ərazisi, kənd sakini, hörmətli ziyali,  
müəllim, el ağısaqqalı Nadir Rəhimov.



Laçın qaya dağı.

274



Kəlbəcər mədəniyyət evi, maral oyunu.



296

Qızlar rəqs edirlər.

275




Milli kilim



298


Milli farmaş

276



299

Hacıkönd (keçmiş Sınıq Kilsə), milli xalça və kılımlar.



300

277



301

Kəlbəcərə gələn xarici turistlər Tərtər çayında.



302



304





Dədə Şəmşir oğlu Qənbər Şəmşiroğlu ilə

Aşıq Şəmşir oğlu Qəmbər Şəmşir oğlu ilə Kəlbəcər təbiətində.



Kəlbəcər ziyalıları, soldan sağa: Vəliyəddin İsmayılov və Qənbər Qurbanov.


Dağların və yerlərin şəkilləri.



Keyti dağı (sağda), Qazanuçan dağı (solda)




Əzəmətli Keyti dağı.



306

Zar kəndinin altı qayalar.



309

Zar kəndinin altı qayalar, Paltar bulağı.




310

Zar kəndinin altı səki qayalar.



Zar kəndinin altı qayalar, Paltar bulağının yanı, sağdan sola: Eldar Allahverdiyev, Vəliyəddin Misir oğlu İsmayılov, Siyavuş və Vəli Məmmədov, 1970-ci il.



311

Zar kəndinin altı «Dirək» qayalar.



284



Qaraarxac çayı Qalaça ilə Zar kəndinin arasında.




313

Paltar bulağından Hacıdünyamalılar (Vəng) kəndinin çekilişi.

285




Qamışlı vadisi, Lev çayı.



Qamışlıya gedən avtomobil yolu.



Lev kəndinin ərazisi, qədimi alban abidəsi «Lök» qalası.





Qamışlı zonası, arxa planda Murov dağı görünür.




Qamışlı zonası, meşələr.




Qoçdaş yaylağı, Vəliyəddin İsmayılov və həyat yoldaşı Sona Nadir Qızı  
(yuxarı şəkildə), 1978-ci il.  
Sona Nadir qızı və Sevinc Vəliyəddin qızı (aşağı şəkildə). 1984-ci il.

Vəliyəddin  
İsmayılovun nəvə-  
ləri, sağdan sola:  
Cahandar, Tunar  
və Toğrul  
Əlizadələr.




Vəliyəddin İsmayılov  
ov vaxtı. Şorbulaq  
meşəsi, Tülkü bəyin  
dərəsi, 1983-cü il.



Vəliyəddin İsmayılov öz evinin həyətində El şairi  
Bəhman Vətənoğlu ilə birlikdə.


Qamışlı vadisi, Lev kəndində gedən yol.



Moz Qaraçanlı  
kəndinin Kalafalıq  
yaylağı.  
Vəliyəddin  
İsmayılov.




Moz Qaraçanlı  
kəndinin Kalafalıq  
yaylağı. «Tozlu»  
burun görünür.  
Sağdan sola:  
Vəliyəddin  
İsmayılov və  
Mühiddin  
İsmayılov.



292




Qamışlı zonası, arxa planda Murov dağı görünür.



Çəpli kəndinin ətrafi.

293



320

Lev kəndi, «Qara qaya» civə sahəsi.



321

Lev kəndi yaxınlığında Qonurdağ silsiləsi.



322

Lev kəndi yaxınlığında Qonurdağ silsiləsi.



323

Murov dağı, Meydan çayının üstü.



Ağdağ, Lev binəsi.



Lev kəndi, Qonurdağ silsiləsi.



Murovdağ silsiləsi.



Hinal dağın ətrafi, mərmərləşmiş əhəng qaya. Qayanın başında geoloq Zəki Vəliyev.



331

Lev kəndi, Qonurdağ silsiləsi.



332

Lev civə yatağı sahəsi, solda 6 ədəd şuruf görünür.



Lev zonası, Şahdağ ətrafi, Kiçik Gök göl, qaçaqlar qalan yer.



334

Murovdağ silsiləsi.



335

Murovdağ silsiləsi. [Murovdağ - vəndəs 73.]



336

300



338



337

301

Keyti-Ağduzdağ qızıl yatağı sahəsi (hər iki şəkilde).



339

Ağduzdağ dağından Dəlidəğa bir görünüş.



340

Ağduzdağ dağının zirvəsi, geoloji kanavalalar.

302



341

Keyti dağının dibi, Qovşuq yaylağı, Ağduzdağ və Qazanuçan çaylarının qovuşduğu yer.




Başlıbel kəndi, Qaranlığın dərəsi, keçi qalan.

303



348


Sərçəli dağı.



358

Ayıçınqlı, Sarı yalın cənub-şərqdən cörünüşü.  
nsəp həl, şərab nüfuzu. O, ibadət hələdə

304



349

Dikpiləkən dağı, Böyük Ala göl.



305




354

Ayıçınqılı dağı.



359

Sultanheydər dağı, Gəlin qaya.



Sərçəli dağı.


306



362


Dəlidağın Sultanheydər dağı istiqamətinqdən görünüşü.

307




Tutxun çayı, Tunel etrafı.

411




Delidağın zirvesi.

308



Kəlbəcərin altı qayalar.

364



Keçəldağ, vulkan püskürmələri.

363

309

365



Kəlbəcərin altı qayalar.



310

367




Böyük qalaboynu və Kiçik qalaboynu dağları.




369

Murovdağ, Meydan çayının üstü.

311




Tarter çayı.




Başlibel kəndi, Sarımsaqlı dağı, təbii daşlar.


373




Lev zonası, mərmərləşmiş qaya.



Tutqu zonası, Başlibel maşın yolu, əhəng daşları sahəsi.




Lev çayı Qamışlı yaxınlığında, Çiçekli dağı.



314



Tutxun gəyv Tunel etrafında.




315

Qamışlıya gedən yol. Qayalar baş-baba gələn yer.

383-1

383




391

İstibulaq kəndinin ərazisi.



392

Dəmirçidam kəndinin ərazisi.



397

Kəlbəcərdən Tərtərə gedən yol, Otaq qayanın yanı.



399

Kəlbəcərə gedən yol, Tuneldən yuxarı tütün bazasının yanı.



400


Tutxun çayının Tərtər çayına qovuşduğu yer.



401


Boyaqlı kəndinin cənub hissəsi, Tərtər çayı, Şaplar kəndinə gedən yol.

318



403

Kəlbəcərdən Tərtərə gedən yol, Otaq qayanın yanı.



405

Tərtər çayının Sərsəng SES-ə töküldüyü yer.

319



406

Çilgəz dağı.



Çilgəz dağı, Həmzə bulağının yanı, Ziyarətgah yeri.

320




408

Ağcakənd, Kərimin yarı, Sağsağan qayası, 1980-cı il.




Maşın Çəpli kəndinə gedir.

321



412



413

Hapım şelaləsi Bağırlı kəndi yaxınlığında.



Hapım şelaləsi.



Bəylik kəndi, Ağzıbir çayı üzərində şelalə.

416



Kəlbəcərdən İstisuya gedən maşın yolunun üstü, Fontanın yanı.




417


Tatlar kəndinin ətrafi.

324

446



Qədimi alban abidəsi, «Lök qalası».



442

Şorbulaq qəsəbəsi, qədimi alban kilsə kompleksi

325



Bulanıq suyu ətrafi, «Qala düzü» qədimi alban abidəsi.





Bağırlı kəndinin ərazisində qədimi alban qalası.



Bağırlı kəndinin ərazisində qədimi alban qalası.











Şorbulaq qəsəbəsi, qədimi alban kilsəsi. Tələbələr,  
ortada Xəqani Ramazanov (Siyəzənli).




Kəlbəcər ərazisindən tapılan Dəvəgözü «Ob-  
sidian) daşı

Şorbulaq qəsəbəsi, dəyirmən daşı qala divarında.  
Xəqani Ramazanov.



Kəlbəcərdə qədimi alban abidələrindən bir neçəsinin fotosækili.

Bir neçə əsr bundan qabaq Kəlbəcərdə yaşayan sənətkarların daşdan əl ilə yonulmuş sənət abidələrindən bir neçəsinin fotosækili.



463


Kəlbəcər Şahmat məktəbi.



468


Şahmatçı qızlar qrupu.

332



465


Kəlbəcər muzeyinin direktoru Şamil Əsgərov ,1-ci gərgə, soldan 2-ci.



469

Kəlbəcər muzeyində baxış vaxtı.

333




467

Kəlbəcər muzeyi, əl ilə yonulmuş at və qoç heykelləri.




Kəlbəcər ərazisində daş üstündə qurılmış okean heyvanlarının cəsədi.

334



466

Kəlbəcər muzeyinin müxtəlif istiqamətlərdən çəkilisi.




470

335



471

Kəlbəcər muzeyində dəyirman və zeyərək daşları.



464

## Kəlbəcər faciəsi

### Ön söz

Əslən Kəlbəcərlı olan, öz ilhamını Kəlbəcər təbiətindən alan, görkəmli alim, tərcüməçi, məşhur şair mərhum Ənvər Rza 1985-ci ildə belə yazanda:

Çaşqın dövran əməlini azdımı?  
Daş kitabda qanla tarix yazdım?  
Kövrəltmərəm, özcə dərdi azdımı,  
Bir yandan da mən dağ olam daqlara.

Dağlar oğlu, dağa qoyma yağını,  
Aldatdilar, uzaq sandıq yaxını.  
Əritmişəm ürəyimin yağını,  
Ay batanda çıraq olam daqlara.

nə biləydi ki, 1993-cü ilin bahar fəslinin gəlməsinə az qalmış bir zamanda Kəlbəcər erməni yağıları tərəfindən işğal ediləcəkdir.

1983-cü ildə Ənvər Rza yazar ki,

Dağlar elsiz, çöl tüteksiz, çəmən lal,  
Mən bu dərdi oxlamağa gəlmişəm.  
Yazda nə var, yaylaqların payızda,  
Vəfasını yoxlamağa gəlmişəm.

Göy təpələr sarı örpək bürünür,  
Duman, çıskin ayağıma sürüñür,  
Ata yeri, qardaş yeri görünür,  
Bir xəlvətcə ağlamağa gəlmişəm.

Rəhmətlik o vaxtlar nə biləydi ki, bu gün yaylaqlar yox, adamlar vəfasız çıxıb, ata-baba yurdlarını yağı əllərinə veriblər və didərgin düşüb, o yerləri yada salıb xəlvətcə ağlayırlar.

Ənvər Rza Tərtər çayının ilham verən çağlarında belə yazır:

Çağlaya-çağlaya axan çayların  
Birində gözüm yox bəsimdir Tərtər.  
Mən də onun kimi qaya yarmışam,  
Dönməz ilhamımdır, bəhsimdir Tərtər.

Mən ona paklığın carçası dedim  
Ayna çay, güzgü çay, carçı su dedim.  
Şeir qalaçamın carçası dedim.  
Dəlidağ nəfəslə nəsimdi Tərtər.

Ondan uzaq düşmək dərddi, zülümdü,  
O mənim su evim, su mənzilimdi.  
Dağda zənguləmdi, döşdə zilimdi,  
Arana enəndə pəsimdi Tərtər.

Ancaq bu gün Tərtər çayı aran ellərinə gəlib çıxmaq üçün yağı əlindən  
aman tapa bilmir.

Bu gün İstisuyun Taxta düzündə nə elat var, nə də toy-büsət. Taxta düzü,  
Sarı yer, Sərkər, Qaraarxaç qoyunsuz, quzusuz qalıbdır. Kəlbəcərin orada qalan  
nər oğullarının qəbir daşları da görünmür. Dağlar isə yetim uşaq kimi boynu bü-  
kük öz ellərinin geri qayıtmasını gözləyirlər.

Kəlbəcərin Zəylik kəndində anadan olub, 1941-45-ci il müharibəsinə get-  
miş, əsir düşüb 1988-ci ilə kimi Amerikanın (ABŞ) Çikaqo şəhərində yaşamış,  
qəriblik illərində bir neçə min şeir yazmış, «Amerikalı İsmayıł» ləqəbini alan  
İsmayıł Nəcəf oğlu belə yazır:

Fələk məni tərkivətən eylədi,  
Gəzirəm yuvasız olanlar kimi.  
Əgər bilinsəydi məkanım, yurdum,  
Mən də sevinərdim gülənlər kimi.

1960-cı illərdə yazılıan bu sözlər, bu gün yuvasından perik düşmüş quşlar  
kimi öz doğma elindən, obasından didərgin düşüb, qaçqın adı ilə yaşıyan hər bir  
Kəlbəcərlini ürək ağrısı, göz yaşları ilə öz doğma yurdlarını yada salmağa vadar  
edir.

## Ağdaban faciəsi

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni faşistləri tarix-  
də görünməmiş Xocalı faciəsini törətdilər. Beynəlxalq aləm bu hadisəyə göz  
yumdu və bununlada erməni faşistlərinin əl-qolları açılmağa başladı.

1992-ci ilin aprel ayının 8-də səhər saat 5-6 radələrində erməni faşist  
yaraqlıları Ağdaban və Çayqovuşan kəndlərini mühəsirəyə alıb kəndləri əhalisi  
ilə birlikdə yandırmaq planını işləyib hazırlayıblar. Bu kəndlərə gedən yolların  
hamisini tutublar. Ancaq bir meşə yolu qalır. Bu yolu tutmağa erməni faşistləri-  
nin vaxtı çatmayıbdır. Təsadüfən bir nəfər kənd sakini səhər saat 5-30-da yuxu-  
dan oyanıb kənd camaatına xəbər verir. Silahlı munaqişə başlayır. Kənd sakin-  
lərinin bir qismi Yanşaq və Bağırlı kəndləri istiqamətinə qaçıblar, 32 nəfər kənd  
sakini şəhid olub, 5 nəfər girov düşübdür.

Erməni faşistləri kəndin əmlakının bir hissəsini qarət edib, qalan hissəsini  
fəhşicəsinə yandırıblar. Mal-qoyunu tovlalara doldurub diri-diriyə yandırıblar.  
Kənd tam yanandan sonra erməni faşistləri kəndin ərazisini tərk ediblər.

Kənd evlərinin bərpası mümkün olmadığına görə kənd sakinlərinin bir  
qismi rayonun başqa kəndlərinə, bir qismi isə başqa rayonlara üz tutmalı olublar.

Dünya ictimaiyyəti Xocalı, Ağdaban, Malibəyli və bunlara oxşar digər fa-  
şist kimi amansızcasına törədilmiş qırğınlara göz yumub susmaqla, erməni faşist-  
lərini daha ağır insan və sülh əlehinə yönəlmış cinayətlər törətməyə sövq edib,  
onlara meydan açıdlar. Nəticədə Qarabağ müharibəsi alovlanmağa başladı.

**Aşağıda 02 aprel 1993-cü il tarixdə Kəlbəcərin erməni faşistləri  
tərəfindən işğalı zamanı çəkilmiş fotosəkillərdən bəziləri verilir.**



Xanlar rayonunda Kəlbəcər qərargahı.



Kəlbəcər aeroportu işgal zamanı.





Kəlbəcərin Çaykəndinin ərazisi.



Kəlbəcərin Çaykəndinin ərazisi.





Murovdağ yolu.



479



Xanlar rayonunda Kəlbəcər qərargahı.





Xanlar rayonunda Kəlbəcər qərargahı.



Qurbət ellərə üz tutan yaziq, bədbəxt ana.

## Xəritələr

Kitabda verilmiş kəndlərin ərazi xəritələrində istifadə olunan «Ümumi şərti işarələr» və qısaldılmış sözlər:

y - yurd  
g - güney  
q - quzey  
t - təpə  
d - dağ  
ç - çay  
b - bulaq  
m - meşə  
bin - binə  
meşələr - ○  
dağlar - Δ

### Şərti işarələr

- kəndin sərhədləri
- kəndin evləri
- yaylaqlar
- ☒ binələr
- avtoyollar
- çaylar
- yer adları
- bulaqlar
- 3616 yüksəkliklər
- ⊕ sitayış yerləri
- mm qayalar

## Oxuların nəzərinə!

Hər hansı bir kəndin ərazisinin xəritəsində ixtisar edilmiş sözlərin oxunulmasında çətinlik yaranarsa, bu kitabın «Hər kəndə məxsus olan yaylaq, bulaq və məshur yerlərin adları» fəslinin (bölməsinin) həmin kəndə aid olan hissəsindən istifadə etmək lazımdır.

Bu kitaba düşməyən kəndlərin xəritələri kitabın ikinci buraxılışına hazırlanır.

Kəndlərin ərazi xəritələrinin çəkilməsində müəllifə istiqamətləndirici kömək göstərən şəxslər (xəritələrin həmmüəllifləri):

**Ağcakənd** - Ağcakənd sakini Şakir İdris oğlu Süleymanov,  
**Ağdaban və Çayqovuşan** kəndləri - Ağdaban kənd sakinləri Qəmbər Şəmşir oğlu Qurbanov, Qiyaşəddin Məhəmməd oğlu Məhərrəmov və Rafiq Məhəmməd oğlu Məhərrəmov,

**Aşağı və Yuxarı Ayrım** kəndləri - Aşağı Ayrım kənd sakini Sədir Əli oğlu Şirinov,

**Almalıq** kəndi - Almalıq kənd sakinləri Musa Xudat oğlu Şəkəraliyev və Salman Fərman oğlu Sultanov.

**Başlıbel** kəndi - Başlıbel kənd sakini Şiraslan Hüseyin oğlu Yusifov,

**Bəzirxana** kəndi - bü kitabın müəllifi,

**Boyaqlı** kəndi - Boyaqlı kənd sakini, Azərbaycan Jurnalistlər birliliyinin üzvü

Çingiz Səlim oğlu Allahverdiyev.

**Comərd** kəndi - Comərd kənd sakini Firqət Xanlar oğlu Şadmanov,

**Çərəkdar** kəndi - Çərəkdar kənd sakinləri Şaban Qurban oğlu Qurbanov və Asif Həmid oğlu Məmmədov.

**Çovdar** kəndi - Çovdar kənd sakini Çingiz Misir oğlu Mehdiyev,

**Çıraq və Tovlədərə** kəndləri - Tovlədərə kənd sakini Xidaquluyev Məzahir Xudu oğlu,

**Keşdək** və ətrafyanı kəndlər - Alolar kənd sakini Nurəddin Həsən oğlu Müseyibov.

**Günəşli** (Kilsəli) kəndi - Günəşli kənd sakini Ceyhun Eldar oğlu Hüseyinov,

**Hopurlu və Şeyinli** kəndləri - Hopurlu kənd sakini Əlif Sevindik oğlu Allahverdiyev,

**Xallanlı** kəndi - Xallanlı kənd sakini İbrahim Həsən oğlu Xuduyev,

**Xöləzək** kəndi - Xöləzək kənd sakini Hüseyin Məhəmməd oğlu Babayev,

**İstibulaq** kəndi - İstibulaq kənd sakini Rizvan Əhliman oğlu Bayramov.

**Qasımlar** (Kilsə) kəndi - Qasımlar kənd sakini Zöhrab Təhməz oğlu Şirinov,

**Qalaboynu** kəndi - Qalaboynu kənd sakini Eyvaz Çıraqov,

**Qılınclı** kəndi - Qılınclı kənd sakini Kazım Mehdi oğlu Bayramov,

**Daşbulaq** kəndi - Möhübbət Talib oğlu Abdullayev, Rafiq Zakir oğlu Həsənov, Yasin Heydər oğlu Nadirov.

**Dal Qılıçlı** kəndi - Dal Qılıçlı kənd sakini Əlövsət İsmayılov Kazimov.

**Qaraçanlı** kəndləri (üç kənd) - Qaraçanlı kənd sakini Məşədi Əliyev, **Quzeyçirkin** kəndi - Quzeyçirkin kənd sakini Sahib İbrahim oğlu Ağalarov, **Laçın** kəndi - Laçın kənd sakinləri Zülfü Məhəmməd oğlu Həsənov və İbrahim Məhəmməd oğlu Həsənov,

**Mərcimək** kəndi - Mərcimək kənd sakinləri Çingiz Təhməz oğlu Allahverdiyev və Nazim Cabbar oğlu Kazimov,

**Milli** kəndləri (üç kənd) - Milli kənd sakini İmamqulu Mənsim oğlu Qasimov, **Mollabayramlı** kəndi - Mollabayramlı kənd sakini Bağşeyiş Həsənxan oğlu Məmmədov,

**Moz Qaraçanlı** kəndi - Moz Qaraçanlı kənd sakini Vəliyəddin Misir oğlu İsmayılov.

**Nadirxanlı** kəndi - Nadirxanlı kənd sakini Polad Talib oğlu Müseyibov, **Nəcəfalılar və Pirilər** kəndləri - Nəcəfalılar kənd sakini Hüseyin Yadigar oğlu Məmmədov,

**Oruclu** - Oruclu kənd sakni Hüseyin Cəlil oğlu Həsənov, **Sarıdaş** kəndi - Sarıdaş kənd sakini Əhliyyət Ügurlu oğlu Bayramov, **Seyidlər** kəndi - Seyidlər kənd sakini Təhməz Kaliş oğlu Abbasov, **Soyuqbulaq** kəndi - Soyuqbulaq kənd sakni Sahib Mikayıł oğlu Hüseyinov. **Şaplar** kəndi - Şaplar kənd sakini Cahangir Məmmədxan oğlu Sadıqov.

**Şahkərəm** kəndi - Şahkərəm kənd sakini Şahlar Yapon oğlu Mustafayev, **Şurtan** kəndləri (üç kənd) - Şurtan kənd sakinləri Məhəmməd Yunis oğlu Əhmədov və Alməmməd Şahməmməd oğlu Orucov.

**Tatlar** kəndi - Tatlar kənd sakinləri Firudin Hüseyin oğlu Cəfərov və Hacıbaba Hüseyin oğlu Cəfərov.

**Təkəqaya, Babaşlar və Bozlu** kəndləri - Təkəqaya kənd sakini Abbas Pənah oğlu İsmayılov,

**Əsrik və Tirkeşəvənd** (Əsrik sovetliyi) kəndləri - Bəylik kənd sakini Köçəri Salman oğlu Həsənov,

**Taxtabaşı** kəndi - Taxtabaşı kənd sakini Ramiz Abbas oğlu Mirzəyev, **Yanşaq, Yanşaq binə və Zallar** kəndləri - Yanşaq kənd sakini Qamət Qənbər oğlu Mürsəlov,

**Zar** kəndi - Zar kənd sakini Novruz Tağı oğlu Əhmədov,


**Zəylilik** kəndi - Zəylilik kənd sakini Məzahir Alməmməd oğlu Əhmədov və Musa Saleh oğlu Məmmədov,


**Zivel** kəndi - Zivel kənd sakinləri Əliabbas Əkbər oğlu Mirzəyev və Zakir Cabbar oğlu Məmmədov.

**Zülfüqarlı** kəndi - Zülfüqarlı kənd sakini Qambay Dadaş oğlu Heydərov.


# KƏLBƏCƏR

1990-cı il  
Miqyas 1: 10 000







Ağdaban kəndinin ərazisinin sxematik xəritəsi




Ağcakənd kəndinin ərazisinin sxematik xəritəsi




Almalıq kəndinin ərazisinin sxematik xəritəsi




Aşağı və Yuxarı Ayrılm kəndlərinin ərazilərinin sxematik xəritəsi




Başlıbel kəndinin ərazisinin sxematik xəritəsi




Bezirkxana kəndinin ərazisinin sxematik xəritəsi




**Boyaqh kəndinin ərazisinin sxematisk xəritəsi**



**Comərd kəndinin ərazisinin sxematisk xəritəsi**




Çıraq və Tovladərə kəndlərinin ərazilərinin sxematik xəritəsi




Çərkədər kəndinin ərazisinin sxematisk xəritəsi




Covdar kəndinin ərazisinin sxematik xəritəsi




Dashbulaq kendinin ərazisinin sxematik xəritəsi



Eserlik ve Türk eserlerinin kendi sınırlarının arazilerinin sxematiske xeritesi




Kesdek ve stratejik karardelerin arazilerinin schematik hariteleri



Güneşli (Kılseli) kəndinin erazisinin sxematik xəritəsi




## Hopurlu və Şeyinli kəndlərinin ərazilərinin sxematik xəritəsi




Xallanlı kəndinin ərazisinin sxematik xəritəsi



Xoləzək kəndinin ərazisinin sxematik xəritəsi




Istibulaq kəndinin ərazisinin sxematik xəritəsi



Qasimlar (keçmiş Kilsə) kəndinin ərazisinin sxematik xəritəsi

Rəhimli (keçmiş Ağacı rəsi) kəndi




372

Qalaboynu kəndinin ərazisinin sxematisini xəritəsi




373

Qlinçli kəndinin ərazisinin sxematisini xəritəsi



374

Dal Qilishi və ətrafıyan kəndlərin ərazilərinin sxematik xəritəsi




375


Baş, Orta və Aşağı Qaraçanlı kəndlərinin ərazilərinin sxematik xəritəsi




Quzeycirkin kəndinin ərazisinin sxematik xəritəsi




Laçın kəndinin ərazisinin sxematik xəritəsi




Mərcimək kəndinin ərazisinin sxematisini xəritəsi




I-II-III Milli kəndləriinin ərazilərinin sxematisini xəritəsi




Mollabayramlı kəndinin ərazisinin sxematik xəritəsi




Moz Qaraçanlı kəndinin ərazisinin sxematik xəritəsi



Nadirxanlı kəndinin ərazisinin sxematik xəritəsi




Nəcəfahalar kəndinin ərazisinin sxematik xəritəsi




384

Oruchu kəndinin ərazisinin sxematik xəritəsi




385


Sarandaş kəndinin ərazisinin sxematik xəritəsi




Seyidler kəndinin ərazisinin sxematik xəritəsi




Soyuqbulaq kəndinin ərazisinin sxematik xəritəsi




Şaplar kəndinin ərazisinin sxematik xəritəsi



Sahkarem kandinin erazisinin sxematisk xaritesi




**Baş, Orta və Aşağı Şurtan kəndlərinin ərazilərinin sxematik xəritəsi**




**Tatlar kəndinin ərazisinin sxematik xəritəsi**

### Zağalar kəndi




392

Taxtabaşı kəndinin ərazisinin sxematik xəritəsi




393


Təkəqaya, Babaslar və Bozlu kəndlərinin ərazilərinin sxematik xəritəsi




## **Yanşaq və ətrafyarı kəndlərin ərazilərinin sxematik xəritəsi**



Zar kändin in erazisin in xemaiik xeritesi



Zeylik kəndinin ərazisinin sxematik xəritəsi




Zivel kəndinin ərazisinin sxematik xəritəsi

## M Ü N D E R İ C A T

Ön söz.....	3
Müəllifdən.....	6
Kəlbəcər haqqında qısa məlumat.....	7
Kənd adları.....	27
Kəlbəcər əhalisinin sayı.....	28
Kənd adlarının yaranma mənbələri .....	30
Hər kəndə məxsus olan yaylaq, bulaq və məşhur yerlərin adları.....	43
Binələr-Qışlaqlar.....	90
Dağlar, çaylar, göllər və bulaqlar .....	92
Dağların hündürlükleri.....	95
Bəzi yer adlarının yaranma mənbələri .....	96
Faydalı qazıntılar və mineral sular .....	100
Geoloqlar haqqında qısa məlumat .....	105
Kəlbəcərin əlvan daş ustaları .....	180
Geoloji-Axtarış-Kəşfiyyat Partiyalarının bazaları.....	184
Kəlbəcərin şəkilləri .....	194
İstisuyun şəkilləri .....	200
Kəndlərin şəkilləri .....	223
El şənliliklərinin şəkilləri.....	256
Dağların və yerlərin şəkilləri .....	278
Tarixi alban abidələrinin şəkilləri.....	323
Əl ilə yonulmuş at və qoç heykəllərinin şəkilləri .....	328
Kəlbəcər muzeyinin şəkilləri .....	330
Kəlbəcər faciəsi .....	334
Xəritələr .....	344

Zülfüqarlı kəndinin ərazisinin sxematik xəritəsi



Çapa imzalanmış 08.04.2008.

Formatı 70x100<sup>1/16</sup>.

Fiziki çap vərəqi 25.

Offset çap üsulu. Tirajı-1000

---

“RS Poliqraf” MMC-nin mətbəəsində  
hazır diapositivlərdən çap olunmuşdur.

# KERBER

